

3509_az_qiyabiQ2017_Yekun imtahan testinin sualları

Fənn : 3509 Milli hesablar sistemi

1 Mülkiyyət formasından asılı olmayaraq kommersiya əsasında sığorta və maliyyə əməliyyatları ilə məşğul olan inistisional vahidlər hansı sektora aid edilir?

- ☐ Daxili sektora
- ☐ Sənayedə
- ☐ Ev təsərrüfatları sektorunda
- ☒ Maliyyə idarələri sektorunda
- ☐ Xarici iqtisadi əlaqələr sektoruna

2 Verilənlərdən hansı qeyri – maliyyə sektorunun funksiyalarına aid edilir ?

- ☐ Kollektiv istehlak üçün nəzərdə tutulan qeyri – bazar xidmətlərinin göstərilməsi
- ☐ Ev təsərrüfatlarının ayrı – ayrı qrupları üçün qeyri – bazar xidmətlərinin göstərilməsi
- ☐ Maliyyə və sığorta xidmətinin göstərilməsi
- ☒ Məhsul istehsalı və qeyri – maliyyə bazar xidmətlərinin göstərilməsi
- ☐ Fərdi istehlak üçün nəzərdə tutulan qeyri – bazar xidmətlərinin göstərilməsi

3 Verilənlərdən hansı dövlət idarələri sektorunun əsas funksiyalarına aid edilir ?

- ☐ məhsul istehsalı və qeyri –maliyyə bazar xidmətlərinin göstərilməsi
- ☐ fərdi istehlak üçün nəzərdə tutulan qeyri – bazar xidmətlərinin göstərilməsi
- ☐ fərdi və kollektiv istehlak üçün nəzərdə tutulan qeyri – bazar xidmətlərinin göstərilməsi
- ☒ kollektiv istehlak üçün nəzərdə tutulan qeyri – bazar xidmətlərinin göstərilməsi
- ☐ maliyyə və sığorta xidmətinin göstərilməsi

4 Hansı ev təsərrüfatları iqtisadi qeyri-fəal ev təsərrüfatları adlanır

- ☐ Azı bir nəfər işləyən üzvü olan ev təsərrüfatları
- ☐ bir üzvü olan ev təsərrüfatları
- ☒ heç bir üzvü ödənişli işdə işləməyən ev təsərrüfatları
- ☐ 2 və daha çox üzvü olan ev təsərrüfatları
- ☐ bütün ev təsərrüfatları

5 Hansı ev təsərrüfatları iqtisadi fəal ev təsərrüfatları adlanır

- ☐ heç bir üzvü ödənişli işdə işləməyən ev təsərrüfatları
- ☐ bir üzvü olan ev təsərrüfatları
- ☐ 2 və daha çox üzvü olan ev təsərrüfatları
- ☒ azı bir nəfər işləyən üzvü olan ev təsərrüfatları
- ☐ bütün ev təsərrüfatları

6 Ev təsərrüfatı sektoru üçün sərəncamda qalan gəlirlərin istifadəsi hesabı tərtib edilərkən ehtiyat hissəsində hansı maddə öz əksini tapır ?

- ☐ məhsul və xidmətlər buraxılışı
- ☐ əsas kapitalın istehlakı
- ☐ ümumi daxili məhsul
- ☒ pensiya fondlarında ev təsərrüfatlarının aktivlərinin xalis dəyərinin dəyişməsinə düzəlişlər
- ☐ mənfəət

7 Kvazikorporasiya dedikdə nə başa düşülür ?

- ☐ ev təsərrüfatlarının qeyri – korporativ müəssisələri
- ☐ gəlir əldə etmək məqsədilə mal və xidmətlərin istehsalı ilə məşğul olan hüquqi şəxs
- ☐ məqsədi onu maliyyələşdirən və nəzarət edən vahidlərə və ya sahibkanna gəlir gətirmək olmayan hüquqi şəxs
- ☒ rəsmi korporasiya statusu olmayan, lakin bütün digər meyarlara görə korporasiyalara oxşar hüquqi şəxs
- ☐ dövlət idarəetmə orqanları tərəfindən nəzarət edilən və maliyyələşdirilən əsas funksiyası cəmiyyətə və onun ayrı – ayrı üzvlərinə qeyri – bazar xidmətləri göstərən hüquqi şəxs

8 Korporasiya dedikdə nə başa düşülür ?

- ☐ ev təsərrüfatlarının qeyri – korporativ müəssisələri
- ☐ dövlət idarəetmə orqanları tərəfindən nəzarət edilən və maliyyələşdirilən əsas funksiyası cəmiyyətə və onun ayrı – ayrı üzvlərinə qeyri – bazar xidmətləri göstərən hüquqi şəxs;
- ☐ məqsədi onu maliyyələşdirən və nəzarət edən vahidlərə gəlir gətirmək olmayan hüquqi şəxs
- ☒ gəlir əldə etmək məqsədilə mal və xidmətlərin istehsalı ilə məşğul olan və səhmdarların seçdikləri direktorlar şurası tərəfindən idarə olunan hüquqi şəxs
- ☐ statusu olmayan, lakin gəlir əldə etmək istəyən hüquqi şəxs

9 Əsas makroiqtisadi göstəricilərin dəyişmə təmayülünü proqnozlaşdırmaq üçün riyazi statistikaya əsaslanan hansı modellərdən istifadə edilir ?

- ☐ dinamik sıraların trend modelləri
- ☐ biramilli xətti və qeyri – xətti reqresiya modelləri
- ☐ çoxamilli xətti və qeyri – xətti reqresiya modelləri
- ☒ bunların hamısından
- ☐ bunların heç birindən

10 Maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyərinin dəyişməsi necə müəyyənəşdirilir ?

- ☐ bütün institusional vahidlərin – rezidentlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi kimi
- ☐ istehsal vahidləri - rezidentlərin ödədikləri ilkin gəlirlərin cəmi kimi
- ☐ iqtisadiyyatın bütün sahələrinin və ya sektorların bazar qiymətlərində əlavə edilmiş dəyərin cəmi kimi;
- ☒ ehtiyata daxil olan məhsulun dəyəri ilə ehtiyatdan çıxarılmış məhsulun dəyəri arasındakı fərq kimi
- ☐ əmtəə və xidmətlərin son istehlakının mal və xidmətlərinin ümumi yığımının və xalis ixracının cəmi kimi;

11 Maliyyə müəssisələri sektorunun əsas funksiyası nədən ibarətdir ?

- ☐ ölkənin rezidentləri ilə qeyri – rezidentləri arasında iqtisadi əməliyyatların həyata keçirilməsi
- ☐ ev təsərrüfatı üçün fərdi və kollektiv istehlakı təmin edən qeyri -bazar xidməti
- ☐ əmtəə və qeyri – maliyyə xidmətləri istehsalı
- ☒ kommersiya əsasında maliyyə əməliyyatları
- ☐ iqtisadiyyatın bütün sektorlarının fəaliyyətlərinin nəticələrinin istehlakı

12 Qeyri – maliyyə müəssisələri sektorunun əsas funksiyasıdır

- ☐ ölkənin rezidentləri ilə qeyri – rezidentləri arasında iqtisadi əməliyyatların həyata keçirilməsi
- ☐ iqtisadiyyatın bütün sektorlarının fəaliyyətlərinin nəticələrinin istehlakı;
- ☐ kommersiya əsasında maliyyə əməliyyatları
- ☒ əmtəə və qeyri – maliyyə xidmətləri istehsalı
- ☐ ev təsərrüfatı üçün fərdi və kollektiv istehlakı təmin edən qeyri -bazar xidməti

13 MHS-də ev təsərrüfatları dedikdə nə başa düşülür ?

- ☐ Qan qohumu və yaxud qudalıq münasibəti ilə bağlı olan, eyni ənzildə yaşayan, ümumi təsərrüfat aparan insanları birləşdirir
- ☐ Bir mənzildə yaşayan, lakin ümumi təsərrüfat aparmayan insanları birləşdirir
- ☐ Qan qohumu və yaxud qudalıq münasibəti ilə bağlı olan insanları birləşdirir
- ☒ Bir mənzildə yaşayan, öz gəlirlərinin hamısını və ya bir hissəsini birləşdirib, ümumi təsərrüfat aparan insanları birləşdirir
- ☐ Harada yaşamasından asılı olmayaraq birgə təsərrüfat aparan insanları birləşdirir

14 Aşağıda göstərilənlərdən hansı ev təsərrüfatı sektoruna daxil deyil ?

- ☐ Mülkiyyətdən və transferlərdən gəlir götürənlər
- ☐ Qeyri - muzzdlu işçilər
- ☐ Muzzdlu işçilər
- ☒ Ev təsərrüfatına xidmət edən qeyri – kommersiya idarələri;
- ☐ İş verənlər

15 MHS-də iqtisadi fəaliyyətlə məşğul olmaq və başqa agentlərlə əməliyyatlarda iştirak etmək qabiliyyəti olan iqtisadi agentlər necə adlanır ?

- ☐ təsərrüfat subyekti
- ☐ hesabat vahidi
- ☐ müşahidə vahidi
- ☒ institusional vahidləri
- ☐ müşahidə obyektı

16 Milli hesabatlar sistemində institusional vahidlərinin hansı tipləri vardır ?

- ☐ bunların heç biri
- ☐ hüquqi və fiziki şəxslər
- ☐ ailə və fiziki şəxslər
- ☒ ev təsərrüfatı və hüquqi şəxslər
- ☐ ev təsərrüfatı və ailə

17 İqtisadi ərazi dedikdə nə başa düşülür ?

- ☐ malların ixrac olunduğu ölkənin ərazisi
- ☒ götürülmüş ölkənin vətəndaşları, pulu və əmtəələri sərbəst hərəkət edə bilən və dövlət tərəfindən idarə edilən ərazi
- ☐ məhsulun istehsal olunduğu ölkənin ərazisi
- ☐ malların idxal olunduğu ölkənin ərazisi
- ☐ malların hərəkəti uçota alınan ərazi

18 Ev təsərrüfatları hüquqi şəxsdən nə ilə fərqlənir ?

- ☐ öz fəaliyyətlərinə görə qanun qarşısında məsuliyyət daşıyır
- ☐ digər vahidlərlə iqtisadi əlaqələr yaradır
- ☐ gəlir və əmlaklarından istifadə edir
- ☒ mühasibat uçotu aparmır
- ☐ müstəqil qərarlar qəbul edir;

19 MHS-də belə institusional vahid yoxdur ?

- ☐ ev təsərrüfatları;
- ☐ kvazikorporasiyalar (maliyyə və qeyri maliyyə);
- ☐ korporasiyalar (maliyyə və qeyri maliyyə);
- ☒ fəhlə və qulluqçuların fərdi əlaltı təsərrüfatları
- ☐ qeyri – kommersiya təşkilatları (bazar və qeyri-bazar);

20 Bunlardan hansı “Maliyyə” idarələri sektoruna aid deyil:

- ☐ Kredit təşkilatları
- ☐ Kommersiya bankları
- ☐ Mərkəzi bank
- ☒ Təhsil Nazirliyinin Maliyyə idarəsi
- ☐ Sığorta kompaniyaları

21 Hüquqi şəxs olub, özünün maddi və maliyyə ehtiyatlarına müstəqil qərar qəbul edən və sərəncam verən vahidə statistikada nə ad verirlər ?

- ☐ Təsərrüfat vahidi
- ☐ Müşahidə vahidi
- ☐ Hesabat vahidi
- ☒ İnstitusional vahid
- ☐ Ev təsərrüfatı

22 “Ev təsərrüfatları” sektorunun alt sektorlara bölünməsi nədən asılıdır?

- ☐ ev təsərrüfatının ümumi transfertində üstünlük təşkil edən əsas gəlir mənbələrindən
- ☐ ev təsərrüfatının şəxsi gəlirində üstünlük təşkil etməyən əsas gəlir mənbələrindən
- ☐ ev təsərrüfatının ümumi gəlirində üstünlük təşkil etməyən əsas gəlir mənbələrindən
- ☒ ev təsərrüfatının ümumi gəlirində üstünlük təşkil edən əsas gəlir mənbələrindən
- ☐ ev təsərrüfatının ümumi yığımında üstünlük təşkil edən əsas gəlir mənbələrindən

23 MHS – nin göstəricilərinin təhlilində hansı üsuldən geniş istifadə olunur ?

- ☐ ekspedisiya üsulundan
- ☐ sorğu üsulundan
- ☐ bilavasitə müşahidə üsulundan
- ☒ ekonometrik üsullardan
- ☐ sənəd üsulundan

24 MHS – də yerinə yetirdiyi funksiya və maliyyələşdirmə mənbələrinə görə bircinsli olan institusional vahidlərin məcmusu necə adlanır ?

- ☐ konsepsiya
- ☐ qrup
- ☐ təşkilat
- ☒ sektor
- ☐ müəssisə

25 Qeyri-bazar xidmətlərinin göstərilməsi, milli gəlirin və sərvətin yenidən bölgüsü ilə məşğul olan institusional vahidlər hansı sektora aid edilir

- ☐ ev təsərrüfatları sektoruna
- ☐ qeyri-maliyyə müəssisələri sektoruna
- ☐ maliyyə idarələri sektoruna
- ☒ dövlət idarələri sektoruna
- ☐ xarici iqtisadi əlaqələr sektoruna

26 Mülkiyyət formasından asılı olmayaraq kommersiya əsasında maliyyə və sığorta əməliyyatları ilə məşğul olan institusional vahidlər hansı sektora aid edilir ?

- ☐ ev təsərrüfatları sektoruna
- ☐ qeyri-maliyyə müəssisələri sektoruna
- ☐ dövlət idarələri sektoruna
- ☒ maliyyə idarələri sektoruna
- ☐ xarici iqtisadi əlaqələr sektoruna

27 Sektorlar üzrə iqtisadiyyatın təsnifatlaşdırılması nəyi öyrənməyə imkan verir ?

- ☐ yığım, xərc və aktiv axınını
- ☐ aktiv, vergi, xərc axınını
- ☐ gəlir, istehlak axınını
- ☒ gəlir, xərc, maliyyə aktiv və passivlər axınını
- ☐ istehlak, vergi, xərc axınını

28 Mülkiyyət formasından asılı olmayaraq, əsas funksiyası qeyri-maliyyə xidmətləri göstərilməsi və məhsul istehsalı olan institusional vahidlər hansı sektora aid edilir ?

- ☐ ev təsərrüfatları sektoruna
- ☒ qeyri-maliyyə müəssisələri sektoruna
- ☐ dövlət idarələri sektoruna
- ☐ maliyyə idarələri sektoruna
- ☐ xarici iqtisadi əlaqələr sektoruna

29 İqtisadi inkişafın ümumi nəticələrini və nisbətlərini əks etdirən göstəricilər sistemi kimi çıxış edən milli hesablar sisteminin nəzəri əsasını hansı nəzəriyyə təşkil edir ?

- ☐ Marksuzin nəzəriyyəsi
- ☒ Keyns nəzəriyyəsi
- ☐ Milli sərvət nəzəriyyəsi
- ☐ İqtisadi aktivlər nəzəriyyəsi
- ☐ Maltus nəzəriyyəsi

30 Milli hesablar sistemində sığorta kompaniyaları hansı sektora aid edilir:

- ☐ Dövlət idarələri sektoru
- ☒ Maliyyə idarələri sektoru
- ☐ İctimai təşkilatlar sektoru
- ☐ Qeyri-dövlət idarələri sektoru
- ☐ Ev- təsərrüfatı sektoru

31 Statistika sahəsində beynəlxalq tövsiyələri hazırlayan orqanın adı necə adlanır ?

- ☐ DB
- ☐ ATƏT
- ☒ BMT
- ☐ BVF
- ☐ OESR

32 Milli hesablar sisteminin ingilis variantının müəllifi kimdir ?

- ☐ Q.Axenval
- ☒ R.Stoun
- ☐ V.Petti
- ☐ C.Qraunt
- ☐ Ed.Van.Kliffor

33 BMT – nin Statistika Komissiyası neçənci ildə yaradılmışdır ?

- ☐ 1848.0
- ☒ 1846.0
- ☐ 1946.0
- ☐ 1864.0
- ☐ 1964.0

34 İnstitusional vahidlərin sektorlarda birləşdirilməsi nəyə görə həyata keçirilir ?

- ☐ iqtisadi subyektlərin xərclərinə görə
- ☒ iqtisadi davranışın tipinə görə
- ☐ iqtisadi subyektlərin mövqeyinə görə
- ☐ iqtisadi subyektlərin çoxluğuna görə
- ☐ iqtisadi subyektlərin gəlirlərinə görə

35 Verilən variantlardan düzgün olanını seçin :

- ☐ bunların hamısı heç biri
- ☒ ev təsərrüfatlarının ayrı – ayrı üzvləri iqtisadiyyatın digər sektorlarının işçiləri ola bilər
- ☐ ev təsərrüfatlarının ayrı – ayrı üzvləri iqtisadiyyatın digər sektorlarının işçiləri ola bilməz
- ☐ ev təsərrüfatlarının ayrı – ayrı üzvləri maliyyə idarələri sektorunun işçiləri ola bilməz
- ☐ ev təsərrüfatlarının ayrı – ayrı üzvləri qeyri - maliyyə müəssisələri sektorunun işçiləri ola bilməz

36 Verilən variantlardan düzgün olanını seçin

- ☐ ev təsərrüfatları cəmiyyətdə yaradılan mal və xidmətlərin son istehlakçısı kimi çıxış edir
- ☒ ev təsərrüfatları cəmiyyətdə yaradılan mal və xidmətlərin son istehlakçısı kimi çıxış edir və ev təsərrüfatları cəmiyyətdə yaradılan mal və xidmətlərin istehsalçısı kimi də çıxış edə bilər
- ☐ ev təsərrüfatları cəmiyyətdə yaradılan mal və xidmətlərin istehlakçısı kimi çıxış edə bilməz
- ☐ cəmiyyətdə yaradılan mal və xidmətlərin son istehlakçısı kimi maliyyə idarələri çıxış edir
- ☐ ev təsərrüfatları cəmiyyətdə yaradılan mal və xidmətlərin istehsalçısı kimi də çıxış edə bilər

37 Verilən variantlardan düzgün olanını göstərin:

- ☐ maliyyə idarələri ev təsərrüfatından ayrılıqda hüquqi subyekt kimi təsis oluna bilməz
- ☐ qeyri - korporativ müəssisələr ev təsərrüfatından ayrılıqda hüquqi subyekt kimi təsis oluna bilər
- ☐ qeyri - korporativ müəssisələr ev təsərrüfatından ayrılıqda və birgə hüquqi subyekt kimi təsis oluna bilər
- ☐ korporativ müəssisələr ev təsərrüfatından ayrılıqda hüquqi subyekt kimi təsis oluna bilməz
- ☒ qeyri - korporativ müəssisələr ev təsərrüfatından ayrılıqda hüquqi subyekt kimi təsis oluna bilməz

38 Verilənlərdən hansı Milli Hesablar Sisteminin tövsiyyəsinə uyğun olaraq ev təsərrüfatının əlaməti hesab olunur?

- ☐ özünün maliyyə və digər resurslarından istifadə üzrə qərar verilməsində brokerlərlə məsləhətləşməsi
- ☐ müəyyən növ malların istehlakında digərləri ilə məsləhətlər aparması
- ☒ müəyyən növ mal və xidmətlərin birgə istehlakı
- ☐ müəyyən növ xidmətlərin birgə istehlakı
- ☐ müəyyən növ malların birgə istehlakı

39 Milli Hesablar Sistemində “ev təsərrüfatı” sektorunun ayrılması imkan verir:

- ☐ Ümumi Daxili Məhsulun yaradılması və istifadəsində ev təsərrüfatının rolunu müəyyənləşdirməyə
- ☒ Ümumi Daxili Məhsulun yaradılması və istifadəsində ev təsərrüfatının rolunu müəyyənləşdirməyə
- ☐ Kredit qoyuluşunun yaradılması və istifadəsində ev təsərrüfatının rolunu müəyyənləşdirməyə
- ☐ Ümumi Daxili Məhsulun yaradılması və istifadəsində istehlakın rolunu müəyyənləşdirməyə
- ☐ Ümumi Daxili Məhsulun yaradılması və istifadəsində yığımın rolunu müəyyənləşdirməyə

40 İnstitusional vahidin növünün müəyyən edilməsi zamanı əsas əlavə meyar kimi istifadə olunur :

- ☐ gəlirlə xərclərin arasında 25% - lik nisbət prinsipindən
- ☐ gəlirlə xərclərin arasında 5% - lik nisbət prinsipindən
- ☐ gəlirlə xərclərin arasında 10% - lik nisbət prinsipindən
- ☐ gəlirlə xərclərin arasında 20% - lik nisbət prinsipindən;
- ☒ gəlirlə xərclərin arasında 50% - lik nisbət prinsipindən

41 Azərbaycan Respublikasının DSK-nın fəaliyyətində neçənci ildən başlayaraq MhS tətbiq edilməyə başladı ?

- ☐ 2009 –cu ildən
- ☐ 1999 –cu ildən
- ☒ 1994 – cü ildən
- ☐ 1991 –ci ildən
- ☐ 1992 –ci ildən

42 İqtisadi proseslərin ən mühüm tərəflərini və onlar arasında əlaqələri təhlil etməyə və ölçməyə imkan verən makroiqtisadi informasiya sisteminə nə ad verilir ?

- ☐ Milli sərvət
- ☒ Milli hesabatlar Sistemi (MHS);
- ☐ Bank sistemi
- ☐ Maliyyə sistemi
- ☐ İqtisadi aktiv

43 Otuzuncu illərdə xarici ölkələrdə sahələrarası balans kim tərəfindən qurulmuşdur ?

- ☐ Riçard Stoun
- ☒ V. Leontev
- ☐ B. Kuznetsov
- ☐ Ed. Van Klifför
- ☐ Çon Qraunt

44 “Milli hesabatlıq” termininin müəllifi kimdir ?

- ☐ Çon Qraunt
- ☒ Ed. Van Klifför
- ☐ Riçard Stoun
- ☐ Qolfrid Axenval
- ☐ Vilyam Petti

45 BMT-nin hazırladığı Beynəlxalq Milli hesablar sistemi ilk dəfə neçənci ildə nəşr edildi?

- ☐ 2011.0
- ☒ 1952.0
- ☐ 1968.0
- ☐ 1994.0

☐ 2005.0

46 XTB-dən MHS-ni fərqləndirən əsas cəhət nədən ibarətdir :

- ☐ ardıcıl və məntiqi olması
☒ respublikanın ÜDM-un istehsalını, bölüşdürülməsini və istifadəsini əks etdirən hesablar və cədvəllər məcmusundan ibarət olması
☐ asan tərtib olunması
☐ onun daha yetkin və tam olması
☐ təhlil və proqnozlaşdırma üçün daha əlverişli olması

47 Götürülmüş ölkənin vətəndaşları, pulu və əmtəələri sərbəst hərəkət edə bilən və dövlət tərəfindən idarə edilən ərazi dedikdə nə başa düşülür ?;

- ☐ Gömrük sərhəddi
☒ İqtisadi ərazi
☐ Statistik ərazi;
☐ Coğrafi ərazi;
☐ İnzibati ərazi

48 MHS-də sosial göstəricilərə daxildir:

- ☐ xarici ölkələrə əmtəələrin ixracı.
☐ nəqliyyat müəssisələrinin yük dövriyyəsi;
☐ pullu xidmətlərin həcmi;
☐ pərakəndə əmtəə dövriyyəsi;
☒ əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;

49 MHS-də sosial göstəricilərə daxil deyil:

- ☐ yaşayış evlərinin istifadəyə verilməsi.
☒ pullu xidmətlərin həcmi;
☐ bir işçinin orta aylıq nominal əmək haqqı;
☐ sərəncamda olan real pul gəlirləri;
☐ əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;

50 MHS-də iqtisadi göstəricilərə daxildir:

- ☒ pərakəndə əmtəə dövriyyəsi;
☐ bir işçinin orta aylıq nominal əmək haqqı;
☐ yaşayış evlərinin istifadəyə verilməsi.
☐ əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;
☐ sərəncamda olan real pul gəlirləri;

51 MHS-də iqtisadi göstəricilərə daxil deyil:

- ☐ ümumi daxili məhsul;
☒ bir işçinin orta aylıq nominal əmək haqqı;
☐ podrat işlərinin həcmi.
☐ bütün maliyyə mənbələri hesabına kapital qoyuluşu;
☐ sənaye məhsulunun həcmi;

52 MHS-də makroiqtisadi göstəricilər bölünür:

- ☐ mühüm və qeyri- mühüm göstəricilərə;
☒ iqtisadi və sosial göstəricilərə;
☐ ümumi və qeyri- ümumi göstəricilərə.
☐ daxili və xarici göstəricilərə;
☐ əsas və köməkçi göstəricilərə;

53 Müəssisə dedikdə nə başa düşülür?

- ☐ qeydiyyat şəhadətnaməsi və lisenziyası olan vahid.

- ☐ ayrı-ayrı fiziki şəxslər;
- ☐ ayrı-ayrı sahibkarlar;
- ☒ müəyyən ittifaqlar, assosiasiyalar, fondlar və təsərrüfat idarəçiliyi orqanları, müstəqil balansla malik olan ən kiçik və yaxud ən iri institusional vahid;
- ☐ başqa vahidlərlə təsərrüfat münasibətinə girmək hüququ olmayan vahid;

54 Anlayışlar, təriflər, təsnifatlar və mühasibat ucotu qaydaları əsasında işlənərək hesablar, balanslar və s. cədvəllər şəklində qurulmuş balans növü adlanır:

- ☐ İqtisadi balans.
- ☒ Milli hesablar sistemi;
- ☐ Xalq təsərrüfatı balansı ;
- ☐ Aktivlər balansı;
- ☐ Passivlər balansı;

55 MHS-də bir mənzildə yaşayan, öz gəlirlərinin hamısını və ya bir hissəsini birləşdirib, ümumi təsərrüfat aparan insanlar dedikdə nə başa düşülür ?

- ☐ kollektiv təsərrüfat;
- ☒ ev təsərrüfatı;
- ☐ yardımçı təsərrüfat.
- ☐ fərdi təsərrüfat;
- ☐ şəxsi təsərrüfat;

56 Bitməmiş istehsalın qalıqlarının dəyişməsi xərcləri hansı düsturla hesablanır ?

☐ q

$$BIH = \frac{MH + I + X + DH - ZDD + MO - T}{MH} \times SH$$

☐ n

$$BIH = \frac{MX + I + X + DX}{MH} \times (HD + BI)$$

☒ a

$$BIH = \frac{MX + I + X + DX + ZDD + MO}{MH} \times BI$$

☐ g

$$BIH = \frac{MX + I + X + DX + ZDD + MO}{MH}$$

57 Makro səviyyədə iqtisadi səmərəlilik hansı düsturla hesablanır ?

☒ a

$$S_m = \frac{\Delta \dot{UDM}}{KQ}$$

☐ b

$$S_m = \frac{SUMG}{KQ}$$

☐ j

$$S_m = \frac{KQ}{\Delta UDM}$$

☐ s

$$S_m = \frac{UDG}{KQ}$$

58 Məhsul buraxılışı hansı qiymətlərlə ölçülür ?

- ☐ istehlakçı qiymətilə
☐ FOB və SIF qiymətlərilə
☐ faktor qiymətilə
☒ əsas və istehsalçı qiymətlərilə
☐ orta qiymətlərlə

59 İqtisadi cəhətdən əhəmiyyət kəsb etməyən qiymətlərlə satılan və təmənnasız təqdim edilən qeyri – bazar məhsul və xidmətlərinin dəyəri necə qiymətləndirilir ?

- ☐ əsas qiymətlərlə
☐ bazar qiymətləri ilə
☐ orta qiymətlər əsasında
☒ maya dəyəri əsasında
☐ istehsalçı qiymətlərlə

60 İstehsal ehtiyatlarının, bitməmiş istehsalın, hazır məhsulun və təkrar satılmaq üçün nəzərdə tutulmuş məhsulun dəyərinin dəyişməsinə əks etdirən göstərici necə adlanır ?

- ☐ xaricdən alınan cari transferlərin qalığı
☐ investisiyanın maliyyələşmə mənbələri
☐ xaricdən alınan ilkin gəlirlərin qalığı
☒ maddi dövrüyyə vəsaitləri ehtiyatlarının dəyişməsi
☐ xaricdən alınan kapital transferlərinin qalığı

61 Zəruri rəqəmlər mövcud olduqda realizə edilməmiş hazır məhsul ehtiyatının artımı hansı düsturla hesablanır ?

- ☐ $S = S1 / S0$
☐ $S = L - M$
☐ $P = R + S$
☒ $S = S1 - S0$
☐ $P = T1 - T0$

62 Qeyri maliyyə müəssisələri sektorlarında məhsul buraxılışı hansı düsturla hesablanır ?

- ☐ $S = S1 / S0$
☐ $S = L - M$
☐ $S = S1 - S0$
☒ $P = R + S$
☐ $P = T1 - T0$

63 Bankların buraxılışının həcmnin müəyyən etmək üçün hansı düsturdan istifadə edilir

- ☐ $P = R + S$

- ☐ $S = S1 / S0$
- ☐ $S = L - M;$
- ☒ $P = T1 - T0$
- ☐ $S = S1 - S0$

64 MHS – də realizə olunmamış hazır məhsul ehtiyatlarının artımı yüksək inflyasiya şəraitində hansı düsturla müəyyən edilə bilər ?

- ☐ $S = S1 / S0$
- ☐ $S = S1 - S0$
- ☐ $P = R + S$
- ☒ $S = L - M;$
- ☐ $P = T1 - T0$

65 İstehsal xarakterli olan, lakin qanunla icazə verilməyən əmtəə və xidmətlərin istehsalı, yayılması və onlara sahib olunması MHS – də necə adlanır ?

- ☐ Qeyri – maddi istehsal
- ☐ gizli istehsal
- ☐ xəlvəti iqtisadiyyat
- ☒ qeyri – qanuni istehsal
- ☐ Şərti istehsal

66 MHS-də istehsal sferasına hansı fəaliyyət sahəsi daxil edilmir ?

- ☐ Maliyyə vasitəçilərinin fəaliyyəti
- ☐ İstehsalçıların şəxsi son istehlakı üçün və ümumi kapital yaratmaq məqsədilə saxlanan bütün növ əmtəə və xidmətlərin istehsalı
- ☐ İstehsal prosesində istehlak olunan əmtəə və xidmətləri də daxil etməklə başqa təşəvvü vahidlərinə göndərilən və ya göndərilməsi nəzərdə tutulan bütün fərdi və kollektiv istehlak malları və xidmətlərin istehsalı;
- ☒ Ev təsərrüfatında özünün şəxsi son istehlakı üçün göstərilən pulsuz xidmətlər;
- ☐ Mənzil sahiblərinin şəxsi istehlakı üçün öz mənzillərinə, habelə maddəli işçilər tərəfindən icra edilən şəxsi və ev təsərrüfatına xidmətlərin istehsalı;

67 Ümumi investisiyadan kapitalın bərpasına ayrılmış investisiyanı çıxmaqla hansı göstərici hesablanır ?

- ☐ digər investisiyalar
- ☐ portfel investisiyalar
- ☐ birbaşa xarici investisiyalar
- ☒ xalis investisiyalar
- ☐ sosial investisiyalar

68 İqtisadi fəaliyyətin intensivləşdirilməsi dedikdə nə başa düşülür ?

- ☐ buraxılan məhsulların həcmnin artırılması
- ☐ məhsulun vahidinin maya dəyərinin aşağı salınması
- ☐ məhsul vahidinə ehtiyatların sərfinin artırılması
- ☒ məhsul vahidinə ehtiyatların sərfinin azaldılması
- ☐ məhsul vahidinə çəkilən xərclərin azaldılması

69 Bu və ya digər tarixə olan vəziyyətə vəsaitlərin mövcudluğunu xarakterizə edən göstəricilər necə adlanır ?

- ☐ passivlər
- ☐ axınlar
- ☐ aktivlər
- ☒ ehtiyatlar
- ☐ gəlirlər

70 Bu və ya digər proseslərin (istehsal malların alınması, əmək haqqının ödənilməsi və s.) müəyyən dövr üzrə miqdarını xarakterizə edən göstəricilər necə adlanır ?

- ☐ passivlər
- ☐ aktivlər

- ☐ ehtiyatlar
- ☒ axınlar
- ☐ resurslar

71 Müəssisə sahibləri tərəfindən öz şəxsi son istehlakları üçün saxladıkları mal və xidmətlər hansı məhsul növünə aid edilir ?

- ☐ yarımfabrikat
- ☐ digər qeyri – bazar məhsulu
- ☐ bazar məhsulu
- ☒ istehsalçının şəxsi son istehlakı üçün istehsal olunan məhsul
- ☐ hazır məhsul

72 Milli hesablar Sistemində neçə məhsul növü arasında fundamental fərq qoyulur ?

- ☐ 2.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 6.0

73 Azərbaycan Respublikasında tətbiq edilən MHS hansı istehsal konsepsiyasına əsaslanır?

- ☐ Milli sərvət konsepsiyası
- ☐ Aralıq bazar konsepsiyası
- ☐ Marksist – leninci maddi istehsal konsepsiyası
- ☒ Genişləndirilmiş istehsal konsepsiyası
- ☐ Düzgün variant yoxdur

74 Dünyada ilk dəfə Milli gəlirə dair hesablamalar kim tərəfindən aparılmışdır ?

- ☐ D. Derksen və A. Froman
- ☐ C.Qrant və Q. Axenval
- ☐ C Keyns və R. Stoun
- ☒ V.Petti və Q. Kinq
- ☐ J. Sey və K. Klark

75 MHS – də material məsrəflərinin ümumi milli məhsula nisbəti necə adlanır ?

- ☐ fond tutumu
- ☐ əmək tutumu
- ☐ fond verimi
- ☒ material tutumu
- ☐ enerji tutumu

76 MHS – də istifadə olunmuş əmək ehtiyatlarının ümumi milli məhsula nisbəti necə adlanır

- ☐ material tutumu
- ☐ enerji tutumu
- ☐ fond tutumu
- ☒ əmək tutumu
- ☐ fond verimi

77 MHS – də əsas fondların ümumi milli məhsula nisbəti necə adlanır ?

- ☐ enerji tutumu
- ☒ fond tutumu
- ☐ fond verimi
- ☐ material tutumu
- ☐ əmək tutumu

78 Şəxsi son istehlak üçün məhsul buraxılışı hansı müəssisələr tərəfindən həyata keçirilir ?

- ☐ korporativ
- ☒ qeyri – korporativ
- ☐ korporativ və qeyri – korporativ
- ☐ korporativ, qeyri - korporativ və dövlət
- ☐ dövlət

79 Milli hesablar Sistemində hansı məhsul növləri arasında fundamental fərq qoyulur ?

- ☒ bazar məhsulu, istehsalçının şəxsi son istehlakı üçün istehsal olunan məhsul və digər – qeyri bazar məhsulu
- ☐ hazır məhsul və qeyri – bazar məhsulu
- ☐ bazar məhsulu və yarımfabrikat;
- ☐ hazır məhsul, yarımfabrikat
- ☐ bitməmiş istehsal qalığı və hazır məhsul

80 Qeyri – maliyyə və maliyyə təşkilatları əldə etdikləri mal və xidmətləri nəyə istifadə edirlər ?

- ☐ əsas fondların təzələnməsinə
- ☐ bunların hamısına
- ☐ ümumi məsrəflərə
- ☐ əsas fondların təmirinə
- ☒ aralıq istehlaka və ya muayinə işləyənlərin əməyinin natura formasında ödənilməsinə

81 Maddi dövriyyə vəsaitlərinin ehtiyatlarına daxil deyil ?

- ☐ istehsal ehtiyatları
- ☒ təbii ehtiyatlar və yeraltı yataq ehtiyatları
- ☐ bitməmiş istehsal
- ☐ satılmaq üçün alınmış məhsul
- ☐ hazır məhsul

82 İstehsal ehtiyatları dedikdə nə başa düşülür ?

- ☒ müəssisənin aralıq istehlak məqsədləri üçün ehtiyatda saxladığı bütün mallar
- ☐ bazarda satılan və ya satılması nəzərdə tutulan məhsullar
- ☐ topdan və pərakəndə satış fəaliyyəti həyata keçirən müəssisələr tərəfindən alınmış mallar
- ☐ digər institusional vahidlərə təqdim edilmək üçün istehsalçı müəssisənin anbarında saxlanılan mallar və müəssisədə sonrakı emalı nəzərdə tutulmayan mallar
- ☐ müəssisədə istehsalı bitməyən, yəni digər institusional vahidlərə təqdim olunması üçün yararlı olan vəziyyətdəki emal edilməmiş məhsullar

83 Son məhsul dedikdə nə başa düşülür ?

- ☒ istehlakçı tərəfindən son istifadə üçün alınan mal və xidmətlər
- ☐ istehsal olunan məhsul və xidmətlər
- ☐ son istehlakçıya çatmamış dəfələrlə təkrar emal olunan və ya təkrar satılan məhsul və xidmətlər.
- ☐ qanunla qadağan edilmiş məhsul və xidmətlər
- ☐ istehsal prosesində istehlak olunan əmtəə və xidmətlər

84 MhS – də bütün iqtisadiyyata aid olan göstəricilər necə adlanır ?

- ☐ analitik göstəricilər
- ☐ mütləq göstəricilər
- ☐ orta göstəricilər
- ☐ ümumiləşdirici göstəricilər
- ☒ aqreqat göstəricilər

85 “Ümumi” və yaxud “xalis” termini istehsal prosesində nəyin bu göstəriciyə daxil olub -olmadığını göstərir:

- ☐ istehsala digər vergilərin
- ☒ əsas kapitalın istehlakının
- ☐ cari transfertlərin
- ☐ əlavə dəyərin
- ☐ mənfəətin

86 MHS-də istehsal sferasının tərkibinə daxil deyil:

- ☐ sərbəst ixtisas sahiblərinin (vəkil, jumalist və s) fəaliyyəti;
- ☒ Ev təsərrüfatında özünün şəxsi son istehlakı üçün göstərilən pulsuz xidmətlər.
- ☐ özəl qeyri-korporativ müəssisələr;
- ☐ əmtəə və xidmətlər istehsal edən müəssisə və şirkətlər;
- ☐ Maliyyə vasitəçilərinin fəaliyyəti;

87 İstehsal prosesini, mal və xidmətlərin ehtiyatları və istifadəsi arasındakı balansı öyrənmək məqsədi ilə hansı qruplaşdırmada istifadə edilir?

- ☒ İqtisadiyyatın sahələr üzrə təsnifatlaşdırılması
- ☐ İqtisadiyyatın sektorlar üzrə təsnifatlaşdırılması;
- ☐ Aktiv və passivlərin təsnifatlaşdırılması;
- ☐ Mal və xidmətlərin təsnifatlaşdırılması;
- ☐ Vergi və subsidiyaların təsnifatlaşdırılması;

88 Gəlir və xərclərin, maliyyə aktiv və passivlərinin axınını öyrənmək məqsədi ilə hansı qruplaşdırmada istifadə edilir?

- ☐ Təyinatına görə dövlət idarəetmə orqanlarının xərclərinin təsnifatlaşdırılması.
- ☐ Vergi və subsidiyaların təsnifatlaşdırılması;
- ☒ İqtisadiyyatın sektorlar üzrə təsnifatlaşdırılması;
- ☐ Aktiv və passivlərin təsnifatlaşdırılması;
- ☐ Mal və xidmətlərin təsnifatlaşdırılması;

89 Hal-hazırda BMT tərəfindən hazırlanmış standart hesab sistemlərinin əsasını hansı model təşkil edir?

- ☐ isveç modeli.
- ☒ ingilis modeli;
- ☐ norvec modeli;
- ☐ rus modeli;
- ☐ alman modeli;

90 Milli Hesablar Sisteminin hansı iki modeli məşhurdur?

- ☐ alman və ingilis modeli;
- ☒ Norveç və ingilis modeli;
- ☐ alman və rus modeli.
- ☐ rus və ingilis modeli;
- ☐ Norveç və isveç modeli;

91 Müəssisənin aralıq istehlak məqsədləri üçün ehtiyatda saxladığı bütün mallar dedikdə nə başa düşülür ?

- ☐ digər institusional vahidlərə təqdim edilmək üçün istehsalçı müəssisənin anbarında saxlanılan mallar və müəssisədə sonrakı emalı nəzərdə tutulmayan mallar ;
- ☐ müəssisədə istehsalı bitməyən, yəni digər institusional vahidlərə təqdim olunması üçün yararlı olan vəziyyətdəki emal edilməmiş məhsullar ;
- ☒ İstehsal ehtiyatları.
- ☐ bazarda satılan və ya satılması nəzərdə tutulan məhsullar ;
- ☐ topdan və pərakəndə satış fəaliyyəti həyata keçirən müəssisələr tərəfindən alınmış mallar ;

92 Milli hesablar sistemində gəlirlər konsepsiyası hansı nəzəriyyəyə əsaslanır?

- ☐ Q.Axenval;
- ☒ C. Hiks
- ☐ C. Qraunt.
- ☐ C.Keyns;
- ☐ V.Petti;

93 MHS ölkənin ümumi məhsul və milli gəlirininyaradılmasını qəbul edir:

- ☐ kənd təsərrüfatında.

- ☒ Maddi istehsal və xidmət sferalarında;
- ☐ İstehsal sferalarında;
- ☐ xidmət sferalarında;
- ☐ sənayedə;

94 MHS-də iqtisadi əməliyyatlar belə qrupa ayrılır:

- ☒ xərclərlə bağlı əməliyyatlar
- ☐ mal və xidmətlərlə bağlı əməliyyatlar;
- ☐ gəlirlərlə əməliyyatlar;
- ☐ maliyyə vəsaitləri bağlı əməliyyatlar;
- ☐ Fövqaladə hadisələr nəticəsində aktivlərin dəyişməsinə xarakterizə edən sair əməliyyatlar;

95 Fövqaladə hadisələr nəticəsində aktivlərin dəyişməsinə xarakterizə edən sair əməliyyatlar hansı hesabda qeyd edilir?

- ☐ istehsal;
- ☒ Aktivlərin sair dəyişməsi;
- ☐ gəlirlərin təkrar bölüşdürülməsi;
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi;
- ☐ gəlirlərin yaranması;

96 ÜDM – un deflyatoru hansı düsturla hesablanır ?

☐ v

$$\frac{\sum q_1 p_1}{J_{p_{1/0}}} = \sum q_1 p_0$$

☐ a

$$J_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$$

☒ f

$$J_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$$

☐ b

$$\sum q_0 p_0 J_{q_{1/0}} = \sum q_1 p_0$$

97 ÜDM – un fiziki həcm indeksi hansı düsturla hesablanır ?

☐ b

$$\sum q_0 p_0 J_{q_{1/0}} = \sum q_1 p_0$$

☒ a

$$\frac{\sum q_1 p_1}{J_{p_{1/0}}} = \sum q_1 p_0$$

☐ k

$$I_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$$

☐ n

$$J_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$$

98 Deflyatorlaşdırılma üsulu ümumi şəkildə hansı düsturla ifadə oluna bilər

☐ b

$$\sum q_0 p_0 J_{q_{1/0}} = \sum q_1 p_0$$

☒ a

$$\frac{\sum q_1 p_1}{J_{p_{1/0}}} = \sum q_1 p_0$$

☐ m

$$I_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$$

☐ g

$$I_p = \frac{\sum p_{1i} (q_{1i} + q_{2i})}{\sum p_{2i} (q_{1i} + q_{2i})}$$

99 Ekstrapolyasiyalasdırılma üsulu ümumi şəkildə hansı düsturla ifadə oluna bilər ?

☐ b

$$\frac{\sum q_1 p_1}{J_{p_{1/0}}} = \sum q_1 p_0$$

☒ a

$$\sum q_0 p_0 J_{q_{1/0}} = \sum q_1 p_0$$

☐ n

$$I_p = \frac{\sum p_1 q_1}{\sum q_1} \cdot \frac{\sum p_0 q_0}{\sum q_0}$$

☐ h

$$I_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_0}$$

100 Ümumi daxili məhsul nə deməkdir?

- ☐ Bütün istehsal edilən əmtənin cəmi
- ☐ Bütün istehsal edilən əmtəə və xidmətlərin cəmi
- ☐ Bütün satılmış əmtəə və xidmətinin həcmi
- ☒ Bütün son məhsul və xidmətlərin bazar dəyəri
- ☐ İstehlak üçün nəzərdə tutulmuş bütün hazır məhsulların kəmiyyəti

101 Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsinə xarakterizə edən göstərici:

- ☐ Real gəlirlər
- ☐ Transfert xərcləri
- ☐ Qiymət səviyyəsi
- ☒ Qiymət defilyatoru
- ☐ Pərakəndə qiymətlər

102 Məhsul və xidmətlərin ümumi buraxılışının istehsalçı qiymətləri ilə qiymətləndirildiyini, ümumi əlavə dəyərin 400 mln. manat, əlavə dəyər vergisinin 50 mln manat, idxal mallarına vergilərin 150 mln. manat, idxala subsidiyaların məbləğinin isə 200 mln. manat olduğunu bilərək ümumi daxili məhsulun həcmi hesablayın ?

- ☐ 650 mln. manat
- ☐ 200 mln. manat
- ☐ 350 mln. manat
- ☒ 400 mln. manat
- ☐ 800 mln. manat

103 Əsas qiymətlərlə ümumi əlavə dəyərin məbləğinin 500 mln. manat, məhsullara vergilərin məbləğinin 100 mln. manat, məhsullara subsidiyaların məbləğinin isə 50 mln. manat olduğunu bilərək son alıcı qiymətilə ümumi daxili məhsulun həcmi hesablayın :

- ☐ 650 mln. manat
- ☐ 500 mln. manat
- ☐ 560 mln. manat
- ☒ 550 mln. manat
- ☐ 600 mln. manat

104 MHS – də funksional təsnifatlaşdırmaya daxil deyil :

- ☐ fərdi istehlakın məqsədlər üzrə təsnifatı
- ☐ ev təsərrüfatını xidmət edən qeyri – kommersiya idarələrinin məqsədlərinin təsnifatı
- ☐ istehsalçıların məsrəflərinin məqsədlər üzrə təsnifatı
- ☒ mal və xidmətlərin təsnifatı
- ☐ idarəçilik orqanlarının funksiyalarının təsnifatı

105 Ölkənin rerezidentlərinin sayı necə müəyyən edilir ?

- ☐ müvcud əhalinin sayından müvəqqəti yaşayanları çıxmaqla
- ☐ əhalinin ümumi sayından müvəqqəti qaibləri çıxıb, müvəqqəti yaşayanları əlavə etməklə
- ☐ əhalinin ümumi sayından müvəqqəti yaşayanları çıxmaqla
- ☒ əhalinin ümumi sayından başqa ölkədən bir ildən az müddətə buraya gəlmiş şəxsləri, xarici səfirliklərinin və başqa diplomatik idarələri işçilərinin və hərbiçilərinin sayını çıxmaqla
- ☐ daimi əhalinin sayından müvəqqəti qaiblərin sayını çıxmaqla

106 Ümumi daxili məhsulun 38, 6 mln. manat, əsas kapitalın istehlakının həcmi isə 6,7 mln. manat olduğunu bilərək xalis daxili məhsulun həcmi hesablayın ?

- ☐ 41,9 mln. manat
- ☐ 21,9 mln. manat
- ☐ 28,9 mln. manat
- ☒ 31,9 mln. manat
- ☐ 38,9 mln. manat

107 Yeni MHS – də ÜDM – la ÜƏD arasında qarşılıqlı əlaqə necədir ?

- ☐ $\dot{U}DM = \sum V - \sum S$
☐ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D - \sum S$
☐ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D + \sum \dot{U}\dot{O}DV + \sum V - \sum S$
☒ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D + \sum V - \sum S$
☐ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D - \sum V + \sum S$

108 Ümumi əlavə dəyərin 310 mln. manat, məhsullara və idxala vergilərin 160 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək məhsullara və idxala vergilərin $\dot{U}DM$ – da xüsusi çəkisini hesablayın :

- ☐ 12,9 %;
☐ 9,3 %;
☐ 62,5 %;
☒ 37,2 %;
☐ 51,6 %;

109 Milli iqtisadiyyat nəyi əhatə edir ?

- ☐ Bunların heç birini
☐ Ölkənin iqtisadi ərazisində fəaliyyət göstərən rezidentləri
☐ Ölkənin iqtisadi ərazisində fəaliyyət göstərən rezidentləri və qeyri – rezidentləri
☒ İqtisadi ərazidə və ya ondan kənarda yerləşməsindən asılı olmayaraq bütün rezidentləri
☐ İqtisadi ərazidə və ya ondan kənarda yerləşməsindən asılı olmayaraq bütün rezidentləri və qeyri rezidentləri;

110 Daxili iqtisadiyyat nəyi əhatə edir ?

- ☐ Bunların heç biri
☐ Ölkənin iqtisadi ərazisində fəaliyyət göstərən rezidentləri
☐ İqtisadi ərazidə və ya ondan kənarda yerləşməsindən asılı olmayaraq bütün rezidentləri;
☒ Ölkənin iqtisadi ərazisində fəaliyyət göstərən rezidentləri və qeyri – rezidentləri
☐ İqtisadi ərazidə və ya ondan kənarda yerləşməsindən asılı olmayaraq bütün rezidentləri və qeyri rezidentləri

111 Ümumi məhsul istehsalçıların qiymətləri ilə qiymətləndirildikdə $\dot{U}\dot{O}D$ və $\dot{U}DM$ arasındakı qarşılıqlı əlaqə necədir ?

- ☐ $\dot{U}DM = \sum V - \sum S$
☐ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D - \sum S$;
☐ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D + \sum V - \sum S$;
☒ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D + \sum \dot{U}\dot{O}DV + \sum V - \sum S$;
☐ $\dot{U}DM = \sum \dot{U}\dot{O}D - \sum V + \sum S$;

112 Ümumi əlavə dəyərin 310 mln. manat, məhsullara və idxala vergilərin 160 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək bazar qiymətlərində UDM – un həcmi hesablayın :

- ☐ 200 mln. manat
☐ 270 mln. manat
☐ 470 mln. manat
☒ 430 mln. manat
☐ 120 mln. manat

113 Ümumi əlavə dəyərin 482 mln. manat, məhsullara və idxala vergilərin 280 mln. manat, məhsullara və idxala subsidiyaların 64 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların $\dot{U}DM$ – da xüsusi çəkisini hesablayın

- ☐ 40.1%
☐ 41.0%
☐ 91.7%
☒ 9.17%
☐ 0.98

114 Ümumi əlavə dəyərin 482 mln. manat, məhsullara və idxala vergilərin 280 mln. manat, məhsullara və idxala subsidiyaların 64 mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin $\dot{U}DM$ – da çəkisini hesablayın

- ☐ 41.0%
- ☐ 0.98
- ☒ 40.1%
- ☐ 9.17%
- ☐ 91.7%

115 Ümumi əlavə dəyərin 482 mln. manat, məhsullara və idxala vergilərin 280 mln. manat, məhsullara və idxala subsidiyaların 64 mln. manat olduğunu bilərək, bazar qiymətlərində ÜDM – un həcmi hesablayın

- ☐ 216 mln. manat
- ☐ 430 mln. manat
- ☐ 826 mln. manat
- ☒ 698 mln. manat
- ☐ 762 mln. manat

116 Təşhiat vahidləri iqtisadi ərazidə bir il və daha çox müddətə fəaliyyət göstərdikdə bu ölkənin hesab edilir ?

- ☐ vətəndaşı
- ☐ ev təsərrüfatı
- ☐ əhalisi
- ☐ qeyri – rezidenti
- ☒ rezidenti

117 Ümumi daxili məhsuldan əsas kapitalın istehlakını çıxıldıqdan sonra alınan göstərici necə adlanır ?

- ☐ xalis yığım.
- ☐ xaricə ödənilən gəlir
- ☒ xalis daxili məhsul
- ☐ xalis kreditləşmə
- ☐ milli yığım

118 Həyata keçirilmə xarakterinə görə iqtisadi əməliyyatlar hansı əməliyyatlara bölünür

- ☐ birtərəfli və ikitərəfli əməliyyatlar
- ☒ kompleks əsaslı əməliyyatlar və transferlər;
- ☐ pul və qeyri - pul formasında olan əməliyyatlar
- ☐ həqiqi və hesablama əməliyyatlar
- ☐ cari və əsaslı əməliyyatlar

119 İqtisadi əməliyyatlar icra olunma üsuluna görə hansı əməliyyatlara bölünür ?

- ☐ kompleks əsaslı əməliyyatlar və transferlər
- ☒ birtərəfli və ikitərəfli əməliyyatlar
- ☐ pul və qeyri - pul formasında olan əməliyyatlar
- ☐ həqiqi və hesablama əməliyyatlar
- ☐ cari və əsaslı əməliyyatlar

120 Natura formasında cari transferlər milli hesablar sisteminin hansı hesabında əks olunur ?

- ☐ kapital hesabında
- ☒ gəlirlərin yenidən bölgüsü hesabında
- ☐ gəlirlərin bölgüsü hesabında
- ☐ gəlirlərin yaranması hesabında
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi hesabında

121 Pul formasında cari transferlər milli hesablar sisteminin hansı hesabında əks olunur?

- ☐ kapital hesabında
- ☒ gəlirlərin yenidən bölgüsü hesabında
- ☐ gəlirlərin bölgüsü hesabında
- ☐ gəlirlərin yaranması hesabında
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi hesabında

122 Verilənlərdən hansı kapital transferinə aid edilir ?

- ☒ kapital vergilər və investisiya subsidiyaları
- ☐ yalnız investisiya subsidiyaları
- ☐ yalnız kapital vergilər
- ☐ iqtisadi aktivlər
- ☐ milli sərvət

123 Verilənlərdən hansı cari transferlərin əsas növlərinə aid edilir ?

- ☐ iqtisadi aktivlər
- ☐ yalnız sosial sığortaya ayırmalar
- ☐ yalnız sərvətə cari vergilər
- ☐ milli sərvət;
- ☒ sərvətə, gəlirlərə cari vergilər və sosial sığortaya ayırmalar

124 Müəssələrin cari istehsal fəaliyyəti ilə əlaqədar olaraq dövlət tərəfindən verilən və qaytarılmayan cari ödəmələr dedikdə nə başa düşülür ?

- ☐ renta
- ☐ aralıq istehlak
- ☒ istehsala və idxala subsidiyalar
- ☐ transfer
- ☐ istehsala və idxala vergilər

125 Əsaslı əməliyyatlar dedikdə nə başa düşülür ?

- ☐ nemət və xidmətlərin təcili istehlakına aid olan əməliyyatlar
- ☒ milli sərvəti artırان əməliyyatlar
- ☐ qeyri – pul formasında olan əməliyyatlar
- ☐ pul formasında olan əməliyyatlar
- ☐ əmtəələrin və xidmətlərin satışı ilə əlaqədar əməliyyatlar

126 Cari əməliyyat dedikdə nə başa düşülür ?

- ☐ qeyri – pul formasında olan əməliyyatlar
- ☒ nemət və xidmətlərin təcili istehlakına aid olan əməliyyatlar
- ☐ milli sərvəti artırان əməliyyatlar
- ☐ əmtəələrin və xidmətlərin satışı ilə əlaqədar əməliyyatlar
- ☐ pul formasında olan əməliyyatlar

127 Həqiqi əməliyyat dedikdə nə başa düşülür ?

- ☐ qeyri – pul formasında olan əməliyyatlar
- ☒ əmtəələrin və xidmətlərin satışı ilə əlaqədar əməliyyatlar
- ☐ nemət və xidmətlərin təcili istehlakına aid olan əməliyyatlar
- ☐ milli sərvəti artırان əməliyyatlar
- ☐ pul formasında olan əməliyyatlar

128 Pul formasında olan cari transfertlərə daxil deyil ?

- ☐ əmlaka görə vergilər
- ☒ natura formasında sosial yardımlar
- ☐ digər cari transfertlər
- ☐ sosial sığorta və sosial yardımlara ödəmələr
- ☐ gəlirə görə vergilər

129 İdxala vergilərlə idxala subsidiyalar arasındakı fərqə nə ad verilir ?

- ☐ idxala və vergilərə xalis borc
- ☒ idxala xalis vergilər
- ☐ milli sərvət
- ☐ iqtisadi aktivlər

- ☐ istehsala xalis vergilər

130 Məhsullara (istehsala) vergilərlə məhsullara (istehsala) subsidiyalar arasındakı fərqə nə ad verilir ?

- ☐ məhsullara (istehsala) ümumi xərc
☐ məhsullara (istehsala) xalis borclar
☐ milli sərvət
☒ məhsullara (istehsala) xalis vergiləri
☐ iqtisadi aktivlər

131 Natura formasında olan sosial transferlərə daxil deyil ?

- ☐ ev təsərrüfatına xidmət edən qeyri – kommersiya təşkilatları tərəfindən göstərilmiş xidmət transferləri.
☒ əmlaka görə vergilər
☐ natura formasında sosial yardımlar
☐ dövlət orqanları tərəfindən fərdi istifadə üçün qeyri əmtəlik məhsul və xidmət transferləri
☐ sosial təminat fondları tərəfindən fərdi istifadə üçün qeyri əmtəlik məhsul və xidmət transferləri

132 Mövcud bazar qiymətləri ilə hesablanan ÜMM necə adlanır:

- ☐ Xalis milli məhsul
☐ Qiymət indeksi
☒ Nominal ÜMM
☐ Real ÜMM
☐ ÜMM deflyatoru

133 İl ərzində istehsal və istehlak edilmiş əmtəə və xidmətlərin dəyəri:

- ☐ İG (izafi gəlir)
☒ XMM (xalis milli məhsul)
☐ ÜMM (ümumi milli məhsul)
☐ MG (milli gəlir)
☐ XG (xalis gəlir)

134 Son istifadə üsulu ilə hesablanmış UDM – un və onun komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi hansı üsullarla aparılır ?

- ☐ bunların heç birilə
☒ deflyatorlaşdırılma və ekstrapolyasiyaladırma
☐ interpolyasiya və ekstrapolyasiya
☐ interpolyasiya və retropolyasiya
☐ bunların hamısı ilə

135 MHS – də istehsalçıların üç institusional sektorunun (ev təsərrüfatı, ümumidövlət idarəçiliyi və ev təsərrüfatına xidmət edən qeyri – kommersiya idarələri) müəyyən əməliyyatlarını qruplaşdırmaq üçün hansı təsnifatlaşdırmadan istifadə olunur ?

- ☐ bunların hamısı
☒ funksional təsnifatlaşdırma
☐ qeyri – funksional təsnifatlaşdırma
☐ iqtisadi təsnifatlaşdırma
☐ mal və xidmətlərin təsnifatlaşdırması

136 Milli Hesablar sistemində subsidiyalar neçə qrupa bölünür ?

- ☐ Altı
☒ iki
☐ on iki
☐ Doqquz
☐ Üç

137 Ölkənin iqtisadi ərazisində istehsalçı rezident vahidlərin istehsal etdiyi mal və xidmətlərin bazar qiymətlərilə dəyərini səciyyələndirən göstəriciyə nə ad verilir ?

- ☐ Əmək haqqı fondu
- ☐ Ümumi mənfəət
- ☒ Ümumi daxil məhsul
- ☐ İqtisadi aktivlər
- ☐ Milli sərvət

138 MhS – nın ən mühüm və başlıca makroiqtisadi göstəricisi hansıdır ?

- ☐ Ümumi mənfəət
- ☒ Ümumi daxili məhsul
- ☐ İqtisadi aktivlər
- ☐ Milli sərvət
- ☐ Ümumi məsrəf

139 Sərəncamda qalan ümumi milli gəlirin son istehlak xərclərinə və ümumi yığma istifadəsini göstərən hesaba MhS – də nə ad verilir ?

- ☐ İstehsal hesabı
- ☐ İqtisadi aktivlər hesabı
- ☐ Maliyyə hesabı
- ☒ Sərəncamda qalan gəlirin istifadəsi hesabı
- ☐ Sərəncamda qalan gəlirin yığım hesabı

140 İstehsalçı rezident vahidlərinin müəyyən dövr ərzində istehsal fəaliyyətlərinin son nəticəsini hansı makrogöstərici səciyyələndirir ?

- ☐ Ümumi yığım
- ☒ Ümumi daxili məhsul
- ☐ Ümumi milli gəlir
- ☐ Sərəncamda olan gəlir
- ☐ Milli Sərvət

141 MHS – də gəlirlərin həm pul, həm də natural formada birtərəfli əvəzsiz ödənilməsini göstərilən əməliyyatlara nə ad verirlər ?

- ☐ Milli sərvət
- ☒ Transfert
- ☐ Renta
- ☐ Verqə
- ☐ İqtisadi aktivlər

142 MhS – də transferlər neçə qrupa bölünür ?

- ☐ 12.0
- ☒ 2.0
- ☐ 3.0
- ☐ 5.0
- ☐ 7.0

143 İnstitusional vahidlər iqtisadi ərazidə neçə il fəaliyyət göstərdikdə bu ölkənin rezidenti hesab edilir ?

- ☐ 2.0
- ☒ 1.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0

144 Əgər iqtisadi əməliyyatlar bir iqtisadi agent daxilində baş verirsə bu :

- ☐ Cari əməliyyatdır
- ☐ Kompleks əsaslı əməliyyatdır
- ☒ Birtərəfli əməliyyatdır
- ☐ Əsaslı əməliyyatdır

☐ İkitərəfli əməliyyatdır

145 MHS-də iqtisadi fəaliyyətin və milli hesabların uçot vahidi nədir ?

- ☐ təsnifat
☒ əməliyyat
☐ aqrəqat göstəricilər
☐ konsepsiya
☐ sektor

146 İstehsalçıların öz məhsullarını istehlak etməsi və ya mənzil xidməti hansı iqtisadi əməliyyata aiddir ?

- ☐ İkitərəfli iqtisadi əməliyyata
☒ Birtərəfli iqtisadi əməliyyata
☐ Kompleks əsaslı əməliyyata
☐ Əsaslı əməliyyata
☐ Cari əməliyyata

147 Əgər iqtisadi əməliyyatlarda iki iqtisadi agent iştirak edirsə, bu :

- ☐ Cari əməliyyatdır
☒ İkitərəfli əməliyyatdır
☐ Birtərəfli əməliyyatdır
☐ Kompleks əsaslı əməliyyatdır
☐ Əsaslı əməliyyatdır

148 MHS – də “daxili” və “mili” iqtisadiyyat anlayışlarından istifadə etmək və onları ifadə etmək üçün hansı göstəricilər hesablanır ?

- ☐ Milli sərvət və iqtisadi aktivlər
☒ Ümumi daxili məhsul və ümumi milli məhsul
☐ Ümumi və xalis milli gəlir
☐ Sərəncamda qalan ümumi və xalis milli gəlir
☐ Ümumi əlavə edilmiş dəyər və aralıq istehlak

149 Ümumi əlavə dəyərin 678 mln. manat, məhsullara və idxala vergilərin 167 mln. manat, məhsullara və idxala subsidiyaların 34 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların ÜDM – da çəkisini hesablayın

- ☐ 9.1%
☐ 9.8%
☐ 2.1%
☐ 9.7%
☒ 4.2%

150 Ümumi əlavə dəyərin 678 mln. manat, məhsullara və idxala vergilərin 167 mln. manat, məhsullara və idxala subsidiyaların 34mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin ÜDM – da çəkisini hesablayın

- ☐ 98%
☐ 41.0%
☒ 20.6%
☐ 9.17%
☐ 91.7%

151 Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):



- ☒ 15496 və 17219 mln. manat
☐ 16944 və 19339 mln. manat;
☐ 22118 və 20800 mln. manat;
☐ 6787 və 6738 mln. manat;
☐ 19878 və 17981 mln. manat;

152 Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):



- ☐ 22118 və 20800 mln. manat;
- ☐ 19923 və 20769 mln. manat;
- ☒ 15717 və 15857 mln. manat
- ☐ 19878 və 17981 mln. manat;
- ☐ 8560 və 9939 mln. manat;

153 Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):



- ☒ 4139 və 4618 mln. manat.
- ☐ 16944 və 19339 mln. manat;
- ☐ 15496 və 17219 mln. manat.
- ☐ 15717 və 15857 mln. manat;
- ☐ 6787 və 6738 mln. manat

154 Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):



- ☒ 4354 və 5027 mln. manat.
- ☐ 19923 və 20769 mln. manat;
- ☐ 15717 və 15857 mln. manat;
- ☐ 8560 və 9939 mln. manat;
- ☐ 19878 və 17981 mln. manat;

155 Ümumi əlavə dəyərin 385 mln. manat, məhsullara və idxala vergilərin 180 mln. manat, məhsullara və idxala subsidiyaların 55 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların ÜDM – da çəkisini hesablayın

- ☐ 9.17%
- ☐ 91.7%
- ☐ 41.0%
- ☐ 98%
- ☒ 10.8%

156 2014- ci – ildə xalis milli gəlirin 7639 mln. manat, xaricdən daxil olan ilkin gəlirlərin qalığı 3 217 mln. manat, əsas kapitalın istehlakının 11182 mln.manat olduğunu bilərək, ümumi daxili məhsulun həcmi hesablayın :

- ☐ 20398 mln. manat
- ☐ 4215 mln. manat
- ☐ 16448 mln. Manat
- ☒ 15604 mln. manat
- ☐ 8573 mln. manat

157 Əsas qiymətlərlə ümumi əlavə dəyərin məbləğinin 700 mln. manat, məhsullara vergilərin məbləğinin 100 mln. manat, məhsullara subsidiyaların məbləğinin isə 45 mln. manat olduğunu bilərək son alıcı qiymətilə ümumi daxili məhsulun həcmi hesablayın :

- ☐ 650 mln. manat.
- ☒ 755 mln. manat;
- ☐ 560 mln. Manat
- ☐ 500 mln. manat
- ☐ 600 mln. manat;

158 Ümumi əlavə dəyərin 510 mln. manat, məhsullara və idxala vergilərin 130 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların ÜDM – da çəkisini hesablayın

- ☐ 9.8%
- ☒ 6.7%
- ☐ 9.7%
- ☐ 9.1%
- ☐ 4.1%

159 Ümumi əlavə dəyərin 510 mln. manat, məhsullara və idxala vergilərin 130 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin ÜDM – da çəkisini hesablayın

- ☐ 9.17%
☒ 21.7%
☐ 98%
☐ 41.0%
☐ 91.7%

160 Ümumi əlavə dəyərin 510 mln. manat, məhsullara və idxala vergilərin 130 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək bazar qiymətlərində ÜDM – un həcmi hesablayın :

- ☐ 120 mln. manat
☐ 470 mln. manat
☒ 600 mln. manat
☐ 270 mln. manat
☐ 200 mln. manat

161 2014- ci – ildə xalis milli gəlirin 7639 mln. manat, xaricdən daxil olan ilkin gəlirlərin qalığı 3217 mln. manat, əsas kapitalın istehlakının 11182 mln.manat olduğunu bilərək, xalis daxili məhsulun həcmi hesablayın :

- ☐ 8573 mln. manat;
☒ 4422 mln. manat;
☐ 4125 mln. manat.
☐ 20472 mln. manat;
☐ 30398 mln. manat;

162 Ümumi daxili məhsulun 65, 8 mln. manat, əsas kapitalın istehlakının həcmi isə 8,9 mln. manat olduğunu bilərək xalis daxili məhsulun həcmi hesablayın ?

- ☐ 41,9 mln. manat.
☒ 56,9 mln. manat;
☐ 74,7 mln. manat;
☐ 21,9 mln. manat;
☐ 38,9 mln. manat;

163 Ümumi daxili məhsulun 45, 1 mln. manat, əsas kapitalın istehlakının həcmi isə 4,2 mln. manat olduğunu bilərək xalis daxili məhsulun həcmi hesablayın ?

- ☐ 41,9 mln. manat.
☒ 40,9 mln. manat;
☐ 49,3 mln. manat;
☐ 21,9 mln. manat;
☐ 38,9 mln. manat;

164 Əhalinin ümumi sayından başqa ölkədən bir ildən az müddətə buraya gəlmiş şəxsləri, xarici səfirliklərinin və başqa diplomatik idarələri işçilərinin və hərbiçilərinin sayını çıxmaqla hansı göstərici hesablanır?

- ☒ Ölkənin rezidentlərinin sayı ;
☐ Ölkə əhalisinin ümumi sayı
☐ Ölkənin mövcud əhalisinin sayı;
☐ Ölkənin müvəqqəti qayıblarının sayı.
☐ Ölkənin daimi əhalisinin sayı;

165 İri və orta müəssisələr üzrə aralıq istehlakın yekunu hansı düsturla hesablanır ?

- ☐ b

$$AI = \frac{MX + I + X + DX}{MH} \times (HD + BI)$$

- ☐ a

$$Ai = \frac{MX + I + X + DX + ZDD - BIH + MO}{MH} + SH$$

☐ m

$$BIH = \frac{MX + I + X + DX + ZDD + MO}{MH}$$

☒ v

$$AI = \frac{MX + I + X + DX + ZDD - BIH + MO - T \times K}{MH} \times (HD + BI) + SH$$

166 Kiçik müəssisələr üçün aralıq istehlakın yekunu hansı düsturla hesablanır,

☒ v

$$AI = \frac{MX + I + X + DX}{MH} \times (HD + BI)$$

☐ a

$$BIH = \frac{MX + I + X + DX + ZDD + MO}{MH} \times BI$$

☐ n

$$BIH = \frac{MX + I + X + DX + ZDD + MO}{MH} \times BI$$

☐ g

$$Ai = \frac{MX + I + X + DX + ZDD - BIH + MO}{MH} + SH$$

167 Məhsul və xidmətlərin ümumi buraxılışının 20174.3 mln. manat, aralıq istehlakın 10274.2 mln. manat olduğunu bilərək aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 49.9 %
☐ 19.6 %
☐ 5.9 %
☒ 50.9 %
☐ 15.9 %

168 Aşağıdakı şərti məlumatlara əsasən xalis mənfəətin həcmi hesablayın : 1. Ümumi əlavə dəyər626 mln. manat 2. İstehsala və idxala xalis vergilər19 mln. manat 3. əməyin ödənilməsi93 mln. manat 4. əsas kapitalın istehlakı167 mln. manat

- ☐ 848 mln. Manat
☐ 366 mln. manat
☐ 645 mln. manat
☒ 347 mln. manat

☐ 681 mln. manat

169 Məhsul və xidmətlərin ümumi buraxılışının 40824.1 mln. manat, aralıq istehlakın 21224.0 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyərin məhsul və xidmətlərin ümumi buraxılışında tutduğu hissəni hesablayın

- ☐ 50.2%
☐ 0.49
☐ 0.52
☒ 0.48
☐ 0.5

170 Məhsul və xidmətlərin ümumi buraxılışının 40824.1 mln. manat, aralıq istehlakın 21224.0 mln. manat olduğunu bilərək aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 50.2%
☐ 0.5
☐ 0.49
☒ 0.52
☐ 0.48

171 Gəlirlərin yaranması hesabı sahələr və yaxud sektorlar üzrə tərtib edilərkən hesabda əks olunan vergilərin tərkibi nədən asılıdır ?

- ☐ buraxılan məhsulların həcmindən
☐ istehsala və idxala subsidiyalardan
☐ buraxılan məhsulların maya dəyərindən
☒ buraxılan məhsulların qiymətləndirilməsi üsulundan
☐ məhsul istehsalına çəkilən xərclərdən

172 Aşağıdakı şərti məlumatlara əsasən xalis mənfəətin həcmi hesablayın : 1. Ümumi əlavə dəyər.....830 mln. manat 2. İstehsala və idxala xalis vergilər.....30 mln. manat 3. Əməyin ödənilməsi.....110 mln. manat 4. Əsas kapitalın istehlakı.....220 mln. manat

- ☐ 940 mln. manat
☐ 1050 mln. manat
☐ 860 mln. manat
☒ 470 mln. manat
☐ 1190 mln. manat

173 Aşağıdakı şərti məlumatlara əsasən ilkin gəlirlərin bölgüsündən yaranan saldonu hesablayın: 1. Ümumi mənfəət50 mln. manat 2. İstehsala və idxala vergilər (+).....60 mln. manat 3. İstehsala və idxala subsidiyalar(-).....10 mln. manat 4. Mülkiyyətdən alınmış gəlirlər15 mln. manat 5. Mülkiyyətdən ödənilmiş gəlirlər.....5 mln. manat

- ☐ 440 mln. manat
☐ 520 mln. manat
☐ 590 mln. manat
☒ 560 mln. manat
☐ 410 mln. manat

174 Məhsul və xidmətlərin ümumi buraxılışının 26525,3 mln. manat, aralıq istehlakın 14237,1 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyəri hesablayın

- ☐ 18353,5 mln. manat
☐ 40762,3 mln. manat
☐ 42534,7 mln. manat
☒ 12288,2 mln. manat
☐ 14312,1 mln. manat

175 Məhsul və xidmətlərin ümumi buraxılışının 31279,7 mln. manat, aralıq istehlakın 16431,0 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyərin məhsul və xidmətlərin ümumi buraxılışında tutduğu hissəni hesablayın :

- ☐ 78,2 %.

- ☐ 46,3 %;
☐ 53,6 %;
☒ 47,4 %;
☐ 52,1 %;

176 Məhsul və xidmətlərin ümumi buraxılışının 31027,9 mln. manat, aralıq istehlakının 16404,2 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyəri hesablayın :

- ☐ 13281,3 mln. manat
☒ 14623,7 mln. manat
☐ 11879,2 mln. Manat
☐ 23282,5 mln. manat
☐ 47432,1 mln. manat

177 Məhsul və xidmətlərin ümumi buraxılışının 26525,3 mln. manat, aralıq istehlakın 14237,1 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyərin məhsul və xidmətlərin ümumi buraxılışında tutduğu hissəni hesablayın:

- ☐ 52,1 %.
☐ 53,6 %;
☐ 86,3 %;
☒ 46,3 %;
☐ 81,3 %;

178 Məhsul və xidmətlərin ümumi buraxılışının 31027,9 mln. manat, aralıq istehlakın 16404,2 mln manat olduğunu bilərək, aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 53,6 %.
☐ 81,8 %;
☐ 46,3 %;
☒ 52,8 %;
☐ 47,1 %;

179 Məhsul və xidmətlərin ümumi buraxılışının 31027,9 mln. manat, aralıq istehlakın 16404,2 mln manat olduğunu bilərək, ümumi əlavə dəyərin məhsul və xidmətlərin ümumi buraxılışında tutduğu hissəni hesablayın :

- ☐ 46,3 %.
☐ 52,8 %;
☐ 81,8 %;
☒ 47,1 %;
☐ 53,6 %;

180 Məhsul və xidmətlərin ümumi buraxılışının 26525,3 mln. manat, aralıq istehlakının isə 14237,1 mln manat olduğunu bilərək, aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 52,1 %.
☐ 81,8 %;
☐ 86,3 %;
☒ 53,6 %;
☐ 46,3 %;

181 Məhsul və xidmətlərin ümumi buraxılışının 31279,7 mln. manat, aralıq istehlakın 16431,0 mln. manat olduğunu bilərək, aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 41,7 %.
☐ 53,7 %;
☐ 47,5 %;
☒ 0.525
☐ 28,2 %;

182 Ölkə iqtisadiyyatında ehtiyatların yaranmasını və istifadəsini əks etdirən hesab necə adlanır ?

- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
☐ gəlirlərin yaranması hesabı

- ☐ istehsal hesabı
- ☒ məhsul və xidmətlər hesabı
- ☐ qalan dünya hesabı

183 Gəlirlərin təkrar bölgüsü hesabının resurs bölməsinin ilk maddəsi necə adlanır ?

- ☐ istehsala və idxala vergilər
- ☐ son istehlak xərcləri
- ☐ sərəncamda qalan ümumi milli gəlir
- ☒ ümumi şəkildə ilkin gəlirlərin bölgüsü;
- ☐ əmək haqqı

184 MHS – də hesabların belə təsnifatlaşdırılması mövcud deyil ?

- ☐ qalan dünya hesabları
- ☒ milli iqtisadiyyat üçün hesablar
- ☐ bütövlükdə daxili iqtisadiyyat üçün hesablar
- ☐ iqtisadiyyat sahələri üçün hesablar
- ☐ iqtisadiyyat sektorları üçün hesablar

185 Məhsul və xidmətlərin ümumi buraxılışının 31279,7 mln. manat, aralıq istehlakının 16431,0 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyəri hesablayın :

- ☐ 13625,9 mln. manat
- ☒ 14848,7 mln. manat
- ☐ 47710,7 mln. manat
- ☐ 12835,2 mln. manat
- ☐ 11825,3 mln. manat

186 Aralıq istehlak xərcləri hansı qiymətlərlə ölçülür ?

- ☐ orta qiymətlərlə
- ☒ istehlakçı qiymətləri ilə
- ☐ istehsalçı qiymətləri ilə
- ☐ əsas qiymətlərlə
- ☐ faktor qiyməti ilə

187 MHS – də məhsul buraxılışı nə zaman uçota alınır ?

- ☐ alqı – satqı prosesi baş verən zaman
- ☒ istehsal prosesi başa çatdığı zaman
- ☐ məhsul istehlak olunduğu zaman
- ☐ məhsul ixrac olunduğu zaman
- ☐ məhsul idxal olunduğu zaman

188 İstehsala subsidiyaların həcmi nədən asılıdır ?

- ☐ istehsal olunan məhsulun həcmindən
- ☒ fəaliyyət növündən
- ☐ istehlak olunan məhsulun həcmindən
- ☐ istehsal olunan məhsulun qiymətindən
- ☐ istehsal olunan məhsulun maya dəyərindən

189 Müəyyən fəaliyyət növünün inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən məhsul istehsalçısına verilən subsidiya necə adlanır ?

- ☐ istehlaka subsidiyalar
- ☐ digər subsidiyalar
- ☐ məhsula subsidiyalar
- ☐ ixraca subsidiyalar
- ☒ istehsala subsidiyalar

190 Aşağıdakı şərti məlumatlara əsasən sərəncamda qalan ümumi gəliri hesablayın : 1. ilkin gəlirlərin bölgüsündən yaranan ümumi daxili məhsul238 mln. manat 2. alınmış cari transferlər72 mln. manat 3. verilmiş cari transferlər.....59 mln. manat

- ☐ 208 mln. manat
- ☒ 251 mln. manat
- ☐ 369 mln. manat
- ☐ 166 mln. manat
- ☐ 107 mln. manat

191 MHS – də aralıq xərclər nə zaman uçota alınır ?

- ☐ istehsal prosesi başa çatdığı zaman
- ☐ məhsul ixrac olunduğu zaman
- ☐ məhsul idxal olunduğu zaman
- ☐ alqı – satqı prosesi baş verən zaman
- ☒ mal və xidmətlərin istehsal prosesinə daxil olduğu zaman

192 İlkin gəlirlərin bölüşdürülməsi hesabının balanslaşdırıcı maddəsi kimi hansı maddə çıxış edir ?

- ☐ sərəncamda qalan xalis xərc
- ☒ sərəncamda qalan ümumi milli gəlir
- ☐ milli sərvət
- ☐ iqtisadi aktivlər
- ☐ sərəncamda qalan cari transferlər

193 Verilənlərdən hansı gəlirlərin yaranması hesabının balanslaşdırıcı göstəricisidir (maddəsidir) ?

- ☒ ümumi mənfəət
- ☐ iqtisadi aktivlər
- ☐ ümumi investisiya
- ☐ ümumi xərc
- ☐ milli sərvət

194 İstehsal prosesi ilə bilavasitə bağlı bölgü əməliyyatlarını əks etdirən hesaba nə ad verilir?

- ☒ gəlirlərin yaranması
- ☐ sərəncamda qalan ümumi milli gəlir hesabı
- ☐ son istehlak xərcləri hesabı
- ☐ kapital xərcləri hesabı
- ☐ gəlirlərin ilkin bölgüsü hesabı

195 Bütövlükdə iqtisadiyyat səviyyəsində ölkənin gəlirlərinin ilkin bölgüsünü əks etdirən hesaba nə ad verirlər ?

- ☒ ilkin gəlirlərin yaranması hesabları
- ☐ iqtisadi aktivlər hesabı
- ☐ milli sərvət hesabı
- ☐ gəlirlərin yığılması və bölgüsü hesabı
- ☐ gəlirlərin saxlanması hesabları

196 Son istehlak xərclərinin 178 mln. manat, ümumi yığımın 113 mln. manat olduğunu bilərək sərəncamda qalan ümumi gəliri hesablayın.:

- ☒ 291 mln. manat
- ☐ 91 mln. manat
- ☐ 61 mln. manat
- ☐ 65 mln. manat
- ☐ 191 mln. manat

197 Hesabın istifadə hissəsi nəyi xarakterizə edir ?

- ☐ Dəyəri artıran əməliyyatların qeydiyyatını

- ☐ Dəyərə mütəmadi nəzarət edən əməliyyatları
- ☐ Dəyəri artıran əməliyyatların qeydiyyatını və dəyəri azalan əməliyyatların qeydiyyatını
- ☐ Dəyəri azalan əməliyyatların qeydiyyatını və dəyərə mütəmadi nəzarət edən əməliyyatları
- ☒ Dəyəri azalan əməliyyatların qeydiyyatını

198 Hesabın resurs (ehtiyat) hissəsi nəyi xarakterizə edir ?

- ☐ Dəyəri azalan əməliyyatların qeydiyyatını və dəyərə mütəmadi nəzarət edən əməliyyatları
- ☐ Dəyəri azalan əməliyyatların qeydiyyatını
- ☐ Dəyərə mütəmadi nəzarət edən əməliyyatları
- ☐ Dəyəri artıran əməliyyatların qeydiyyatını və dəyəri azalan əməliyyatların qeydiyyatını
- ☒ Dəyəri artıran əməliyyatların qeydiyyatını

199 Məhsul və xidmətlərin ümumi buraxılışının 40824.1 mln. manat, aralıq istehlakın 21224.0 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyəri hesablayın.

- ☐ 20600.1 mln. manat
- ☐ 48206.1 mln manat
- ☒ 19600.1 mln manat
- ☐ 24860.1 mln manat
- ☐ 60248.1 mln manat

200 Son İstehlak xərclərinin 136 mln. manat, ümumi yığımın 102 mln. manat olduğunu bilərək, sərəncamda qalan ümumi gəliri hesablayın ?

- ☐ 258 mln. manat
- ☒ 238 mln. manat
- ☐ 148 mln. manat
- ☐ 155 mln. manat
- ☐ 34 mln. manat

201 İstehsal hesabı əsasən neçə elementdən ibarətdir ?

- ☐ 2.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 5.0
- ☐ 6.0

202 İstehsala və idxala görə hesablanan bütün vergilər və subsidiyalar hansı hesabda əks olunur ?

- ☐ gəlirlərin istifadəsi hesabında
- ☒ iqtisadiyyat üzrə gəlirlərin yaranması hesabında
- ☐ iqtisadiyyat üzrə istehsal hesabında
- ☐ iqtisadiyyat üzrə gəlirlərin ilkin bölüşdürülməsi hesabında
- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabında

203 Sektorun aldığı və verdiyi cari transferlərin fərqi kimi müəyyən edilir :

- ☐ kapital transferləri
- ☒ cari transferlərin saldosu
- ☐ sərəncamda qalan ümumi milli gəlir
- ☐ natura formasında sosial transferlər
- ☐ sosial müavinətlər

204 Bütün hesablarda statistik fərq nəyi xarakterizə edir ?

- ☐ ehtiyatların həcmi
- ☒ ümumi səhvi
- ☐ ümumi mənfəəti
- ☐ ümumi məsrəfi
- ☐ balaslaşdırıcı maddəni

205 MHS – də hansı balanslar tərtib olunur ?

- ☐ balansda dəyişiklər (hesabı);
- ☐ başlanğıc balansı
- ☐ bunların heç biri
- ☒ bunların hamısı
- ☐ yekun balansı

206 Sərəncamda qalan ümumi milli gəlirin istifadəsi hesabının resurs bölməsinin ilk maddəsi necə adlanır ?

- ☐ ümumi maliyyə ödəmələri
- ☒ sərəncamda qalan ümumi milli gəlir
- ☐ ev təsərrüfatlarının transferi
- ☐ əsas kapitalın ümumi yığılı
- ☐ son istehlak xərcləri

207 İqtisadiyyat sahələri üçün hesablara hansı hesablar daxildir ?

- ☐ əmtəə və xidmətlərə xarici əməliyyatlar hesabı
- ☐ kapital (əsaslı xərclər) və maliyyə hesabları
- ☒ istehsal və gəlirlərin yaranması hesabları
- ☐ gəlirlərin ilkin və təkrar bölüşdürülməsi hesabları
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi və təşih edilmiş sərəncamda qalan gəlirlərin istifadəsi hesabları

208 Milli hesablar Sistemində resursla istifadə arasındakı fərq nəyi anladır ?

- ☐ hesabın yığım maddəsini
- ☒ hesabın balanslaşdırıcı maddəsini
- ☐ hesabın ikinci dərəcəli maddəsini
- ☐ hesabın sağ və sol tərəfini
- ☐ hesabın xərc maddəsini

209 Verilənlərdən hansı Milli hesablar sisteminin qurulması prinsiplərinə aiddir ?

- ☐ hesabların yığım maddəsini artırmaq
- ☒ ikili qeydiyyat, bütün iqtisadi əməliyyatları əhatə etmək
- ☐ onun struktur ünsürləri arasındakı əlaqə, bir maddənin digərinin üstələməsi
- ☐ ikili qeydiyyat, bir maddənin digərinə aid olması
- ☐ bütün iqtisadi əməliyyatları əhatə etmək, hesabların yoxlanması

210 Sərəncamda qalan gəlirin istifadəsi hesabının istifadə hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ Verilmiş cari transferlərdən və sərəncamda qalan ümumi milli gəlirdən ;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;
- ☒ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən;

211 Ev təsərrüfatları tərəfindən istehlak olunmuş məhsullara və xidmətlərə məsrəflər dedikdə nə başa düşülür ?

- ☐ əsas kapitaldan istifadə də daxil olmaqla onların cari xərclərinin ölçüsü.
- ☐ ev təsərrüfatlarına göstərilmiş müxtəlif sosial yardımlar
- ☒ ev təsərrüfatlarının son istehlak xərcləri
- ☐ ev təsərrüfatlarının ərzaq alınmasına çəkdiyi xərclər
- ☐ ev təsərrüfatlarına göstərilmiş müxtəlif xidmətlərə çəkilən xərclər

212 Gəlirlərin təkrar bölüşdürülməsi hesabının ehtiyat hissəsi hansı maddələrdən ibarətdir ?

- ☒ ümumi milli gəlirdən və alınmış cari transferlərdən;
- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən;
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;

213 Gəlirlərin təkrar bölüşdürülməsi hesabının istifadə hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;
- ☒ Verilmiş cari transferlərdən və sərəncamda qalan ümumi milli gəlirdən ;

214 Əmtəə və xidmətlər hesabının istifadə hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ mülkiyyətdən alınan gəlirin verilməsi və ümumi milli gəlirlərdən ;
- ☒ aralıq istehlak, son istehlaka xərclər və ümum yığım;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;
- ☐ son istehlak xərcləri və qənaətdən;

215 Əmtəə və xidmətlər hesabının ehtiyatlar hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən;
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;
- ☒ məhsul və xidmətlərin ümumi buraxılışı və əmtəə və xidmətlətin idxalından;

216 Gəlirlərin ilkin bölüşdürülməsi hesabının ehtiyat hissəsi hansı maddələrdən ibarətdir ?

- ☒ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən və mülkiyyətdən əldə edilən gəlirlərdən;
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;
- ☐ mülkiyyətdən alınan gəlirin verilməsi və ümumi milli gəlirlərdən ;

217 Gəlirlərin ilkin bölüşdürülməsi hesabının istifadə hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən;
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;
- ☒ mülkiyyətdən alınan gəlirin verilməsi və ümumi milli gəlirlərdən ;

218 Gəlirlərin yaranması hesabının ehtiyat hissəsi hansı maddədən ibarətdir ?

- ☐ məhsul və xidmətlərin ümumi buraxılışı.
- ☐ istehsala və idxala subsidiyalar;
- ☐ ümumi mənfəət;
- ☒ ümumi əlavə dəyər;
- ☐ aralıq istehlak;

219 Gəlirlərin yaranması hesabının istifadə hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ mülkiyyətdən alınmış və verilmiş gəlirlərdən;
- ☐ son istehlak xərcləri və qənaətdən;
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☒ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala subsidiyalar, istehsala və idxala vergilərdən;
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan;

220 Gəlirlərin ilkin bölüşdürülməsi hesabının ehtiyatlar hissəsində belə göstərici (maddə) yoxdur?

- ☒ ümumi əlavə dəyər
- ☐ vergilər;
- ☐ subsidiyalar;
- ☐ əmək ödənişi;

- ☐ ümumi mənfəət;

221 Gəlirlərin yaranması hesabının istifadə hissəsində belə göstərici (maddə) yoxdur?

- ☐ ümumi mənfəət;
☐ əmək ödənişi;
☐ vergilər;
☐ subsidiyalar;
☒ ümumi qənaət

222 MHS –də əmtəə və xidmətlərin istehsalı üçün məsrəflər şəklində tam və ya qismən istehlak olunmuş əmtəə və xidmətlərin dəyərini xarakterizə edən göstərici necə adlanır?

- ☐ Son istehlak;
☐ Fərdi istehlak;
☐ Şəxsi istehlak;
☐ Faktiki son istehlak
☒ Aralıq istehlak;

223 Məhsul və xidmətlərin ümumi buraxılışının 970 mln manat, aralıq istehlakın 540 mln manat olduğunu bilərək ümumi əlavə dəyəri hesablayın:

- ☐ 110 mln manat
☐ 1410 mln manat
☐ 1510 mln manat
☒ 430 mln manat
☐ 1430 mln manat

224 Ümumi əlavə dəyərin 1020 mln manat, aralıq istehlakın 280 mln manat olduğunu bilərək məhsul və xidmətlərin buraxılışının həcmi hesablayın:

- ☐ 1400 mln manat
☐ 1100 manat
☐ 740 manat
☒ 1300 manat
☐ 200 mln manat

225 2013 – cü ilin 3 ayı üzrə ümumi buraxılışın həcmi 82.8 mln. manat, aralıq istehlakın həcmi 18.4 mln. manat olduğunu bilərək, ümumi əlavə edilmiş dəyərin həcmi hesablayın :

- ☐ 100.1 mln. Manat
☐ 102.1 mln. manat
☐ 101.2 mln. manat
☒ 64.4 mln. manat
☐ 60.2 mln. manat

226 Ev təsərrüfatlarının qeyri – korporativ müəssisələri üzrə aralıq istehlak müəyyən edilir :

- ☐ buraxılışın 25 % həcmində
☐ buraxılışın 10 % həcmində
☐ buraxılışın 20 % həcmində
☒ buraxılışın 50 % həcmində
☐ buraxılışın 75 % həcmində

227 Aşağıdakı şərti məlumatlar əsasında əmtəə və xidmət istehsal edən sahələrin hər birinin ayrılıqda əlavə dəyərini hesablayın : Əsas qiymətlərdə buraxılış : əmtəə istehsal – 2072,4 mln. manat; xidmət istehsalı – 1763, 1 mln. manat. Son istehlakçının bazar qiymətlərində aralıq istehlakı : əmtəə və istehsalında - 1125,0 mln. manat; xidmət istehsalı – 674,3 mln manat . maliyyə vasitəçilərinin dolayı ölçülən xidmətləri – 5,2 mln manat; məhsula vergilər – 265,1 mln. manat; məhsula subsidiyalar – 95,9 mln. manat.

- ☐ 749,1 və 1253,1 mln. manat
☐ 897,4 və 1114,2 mln. manat
☐ 950,8 və 1210,4 mln. manat

- ☒ 947,4 və 1088,8 mln. manat
- ☐ 878,9 və 1058,7 mln. mana

228 Tikintidə aralıq istehlakın tərkibinə daxil deyil:

- ☐ əsas fondların istismarına və təmirinə sərf olunan materiallar
- ☐ tikinti materialları, konstruksiya və detallar
- ☒ əsas fondların cari təmiri üçün ehtiyat hissələri və tikinti materialları
- ☐ azqıymətli avadanlıq və alətlərin köhnəlməsi
- ☐ yanacaq, buxar enerjinin bütün növləri

229 Xidmətlər dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ bazarda satılan və satılması nəzərdə tutulan məhsullar
- ☐ əmək nəticəsində yaranmış və müəyyən maddi - əşya formasına malik maddi nemətlər
- ☒ müəyyən fərdi və ya konkret tələbləri ödəmək üçün həyata keçirilən fəaliyyət
- ☐ satılmayan və bazarda mübadilənin başqa növləri üzrə istifadə edilməyən məhsullar

230 Məhsul dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ bazarda satılan və satılması nəzərdə tutulan məhsullar
- ☐ müəyyən fərdi və ya konkret tələbləri ödəmək üçün həyata keçirilən fəaliyyət
- ☒ əmək nəticəsində yaranmış və müəyyən maddi - əşya formasına malik maddi nemətlər
- ☐ satılmayan və bazarda mübadilənin başqa növləri üzrə istifadə edilməyən məhsullar

231 Qeyri – bazar məhsulu dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ müəyyən fərdi və ya konkret tələbləri ödəmək üçün həyata keçirilən fəaliyyət
- ☐ əmək nəticəsində yaranmış və müəyyən maddi - əşya formasına malik maddi nemətlər
- ☒ satılmayan və bazarda mübadilənin başqa növləri üzrə istifadə edilməyən məhsullar;
- ☐ bazarda satılan və satılması nəzərdə tutulan məhsullar

232 Bazar üçün məhsul dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ müəyyən fərdi və ya konkret tələbləri ödəmək üçün həyata keçirilən fəaliyyət;
- ☐ əmək nəticəsində yaranmış və müəyyən maddi - əşya formasına malik maddi nemətlər
- ☒ bazarda satılan və satılması nəzərdə tutulan məhsullar
- ☐ satılmayan və bazarda mübadilənin başqa növləri üzrə istifadə edilməyən məhsullar

233 Ayrı - ayrı sahələrdə mal və xidmətlərin buraxılışı ilə onların aralıq istehlakı arasındakı fərqdən ibarətdir ?

- ☐ əlavə dəyər vergisi
- ☐ xalis milli gəlir
- ☐ ümumi milli gəlir
- ☒ ümumi əlavə dəyər
- ☐ sərəncamda qalan ümumi milli gəlir

234 Bitməmiş (başa çatdırılmamış) istehsal dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ hazırlanması götürülmüş təsərrüfat rezident vahid çərçivəsində başa çatmış məhsullar
- ☐ müəyyən hazırlıq dərəcəsinə çatmış və bu müəssisə daxilində yenidən emalı gözlənilən məhsullar;
- ☒ bir sex və ya bölmə daxilində emal prosesini başa vurmamış məhsullar
- ☐ satılmayan və bazarda mübadilənin başqa növləri üzrə istifadə edilməyən məhsullar

235 Yarımfabrikat dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ hazırlanması götürülmüş təsərrüfat-rezident vahid çərçivəsində başa çatmış məhsullar

- ☐ bir sex və ya bölmə daxilində emal prosesini başa vurmamış məhsullar;
- ☒ müəyyən hazırlıq dərəcəsinə çatmış və bu müəssisə daxilində yenidən emalı gözlənilən məhsullar;
- ☐ satılmayan və bazarda mübadilənin başqa növləri üzrə istifadə edilməyən məhsullar

236 Ümumi əlavə dəyərin 900 mln. manat, aralıq istehlakın 200 mln. manat olduğunu bilərək məhsul xə xidmətlərin ümumi buraxılışının həcmi hesablayın

- ☐ 1300 mln manat
- ☐ 1400 mln manat
- ☐ 200 mln manat
- ☒ 1100 mln manat
- ☐ 100 manat

237 Məhsul və xidmətlərin ümumi buraxılışının 800 mln. manat, aralıq istehlakın 600 mln. manat olduğunu bilərək ümumi əlavə dəyəri hesablayın :

- ☐ 1100 mln manat
- ☐ 1400 mln manat
- ☐ 100 manat
- ☒ 200 mln manat
- ☐ 1300 mln manat

238 MhS – də ictimai təşkilatların və dövlət idarələrinin xidməti nəyin əsasında qiymətləndirilir ?

- ☐ FOB və SIF qiymətilə
- ☐ müqayisəli qiymətlərlə
- ☐ mənfəətin məbləği ilə
- ☒ maya dəyəri;
- ☐ orta qiymətlə

239 İstehsalçı qiymətindən məhsullara xalis vergiləri çıxdıqdan sonra alınan qiymətə MhS – də nə ad verilir ?

- ☐ FOB və SIF qiyməti
- ☐ satış qiyməti
- ☐ istehsalçı qiymət
- ☒ əsas qiymət
- ☐ orta qiyməti

240 Aralıq istehlaka daxildir ?

- ☐ işçilərə və onların ailə üzvlərinə göstərilən sosial – mədəni və istehsalla əlaqədar olmayan sair xidmətlərin dəyəri
- ☐ bina və qurğuların tikintisinə və əsaslı təmirinə kapital xarakterli məsrəflər
- ☐ natural formada sosial pensiyalar və torpaqdan istifadəyə görə icarə haqqı
- ☒ ezamiyyə xərcləri
- ☐ mənzilin cari təmiri xərcləri

241 Aralıq istehlaka daxil deyil ?

- ☐ qeyri – maddi məsrəflər
- ☒ mənzilin cari təmiri xərcləri
- ☐ xammal və materiallar
- ☐ maddi məsrəflər
- ☐ ezamiyyə xərcləri

242 Analitik məqsədlərlə mal və xidmətlərin ümumi buraxılışını hansı qiymətlərlə qiymətləndirirlər ?

- ☐ FOB və SIF qiymətilə
- ☐ yalnız istehsalçı qiymətilə
- ☐ yalnız son alıcı qiymətilə
- ☒ istehsalçı və son alıcı qiymətilə
- ☐ orta qiymətilə

243 MhS – də məhsul və xidmətlərin buraxılışı hansı qiymətlə qiymətləndirilir ?

- ☐ FOB və SİF qiymətilə
- ☐ SİF qiymətilə
- ☐ FOB qiymətilə
- ☒ istehsalçı qiymətilə
- ☐ Orta qiymətlə

244 Milli hesablar sistemində aralıq istehlak hesablanarkən aşağıdakı verilənlərdən hansı ona daxil edilmir ?

- ☐ milli sərvət
- ☐ enerji məsərfi
- ☐ yanacaq məsərfi
- ☒ əsas fondların istehlakı
- ☐ iqtisadi aktivlər

245 Xərclər və buraxılış cədvəllərində ölkədaxili məhsulun istehsalının dəyərinin qiymətləndirilməsi üçün hansı qiymətlərdən istifadə edilir ?

- ☐ yalnız FOB qiymətlərindən
- ☐ yalnız alıcı qiymətlərdən
- ☐ cari və daimi qiymətlərdən
- ☒ əsas alıcıların qiymətlərindən
- ☐ FOB və SİF qiymətlərindən

246 Aşağıda göstərilənlərdən hansı cari hesaba aiddir ?

- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ istehsal hesabı
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi hesabı
- ☒ bunların hamısı
- ☐ gəlirlərin yaranması hesabı

247 Əsas kapitalın yığımını, dövriyyə vəsaitlərinin dəyişməsinə, habelə qiymətli əşyaların cəmini özündə birləşdirən göstərici necə adlanır ?

- ☐ milli qənaət – artım
- ☐ xalis kreditləşdirmə
- ☐ milli sərvət
- ☒ ümumi yığım
- ☐ son istehlak

248 Hazır məhsul dedikdə nə başa düşülür ?

- ☐ öz şəxsi istehlakları üçün ev təsərrüfatlarında istehsal edilmiş məhsullar
- ☐ müəyyən hazırlıq dərəcəsinə çatdırılmış və bu müəssisə daxilində yenidən emalı gözlənilən məhsullar
- ☐ bir sex və ya bölmə daxilində emal prosesini başa vurmamış məhsullar
- ☒ hazırlanması götürülmüş təsərrüfat – rezident vahidi çərçivəsində başa çatmış məhsullar;
- ☐ bazarda satılan və satılması nəzərdə tutulan məhsullar

249 Bazar üçün məhsulların uçotu nə zaman aparılır ?

- ☐ məhsul ixrac olunduğu anda
- ☐ məhsul istehlak olunduğu anda
- ☐ məhsul istehsal olunduğu anda
- ☒ alqı – satqı prosesi baş verdikdə
- ☐ məhsul idxal olunduğu anda

250 Maliyyə idarələrinin aralıq istehsalı nəyin əsasında müəyyən edilir?

- ☐ Xərclər haqqındakı hesabatlar
- ☐ İstehlak və investisiya haqqındakı hesabatlar
- ☐ Gəlir və istehlak haqqında hesabatlar
- ☒ Gəlir və xərclər haqqındakı hesabatlar
- ☐ Gəlirlər haqqındakı hesabatlar

251 Ümumi əlavə dəyərin 820 mln. manat, aralıq istehlakın 240 mln. manat olduğunu bilərək, məhsul və xidmətlərin ümumi buraxılışının həcmi hesablayın :

- ☐ 1600 mln. manat
- ☐ 1100 mln. manat
- ☐ 580 mln. manat
- ☒ 1060 mln. manat
- ☐ 1400 mln. manat

252 Ümumi buraxılışın həcmi 72.8 mln. manat, aralıq istehlakın həcmi isə 6.4 mln. manat olduğunu bilərək, ümumi əlavə edilmiş dəyərin həcmi hesablayın :

- ☐ 49.8 mln. manat
- ☐ 56.4 mln. manat
- ☐ 79.2 mln. manat
- ☒ 66.4 mln. manat
- ☐ 69.2 mln. manat

253 Fiziki, mənəvi aşınma, həmçinin ağır xarakterli olmayan adi zədələnmələr nəticəsində əsas fondların dəyərinin azalması necə adlanır ?

- ☐ əsas kapitalın təzələnməsi
- ☐ əsas kapitalın istifadəsi
- ☐ əsas kapitalın hərəkəti
- ☒ əsas kapitalın istehlakı
- ☐ əsas kapitalın qiymətləndirilməsi

254 İsrər aralıq, istərsə də son istehlak hansı göstəricilərlə müəyyən olunur ?

- ☐ kəmiyyət və keyfiyyət
- ☐ mütləq göstəricilərlə
- ☐ nisbi göstəricilərlə
- ☐ orta göstəricilərlə
- ☒ nominal və real

255 Milli hesablar sistemində istehlak neçə yerə bölünür ?

- ☐ 5.0
- ☒ 2.0
- ☐ 6.0
- ☐ 3.0
- ☐ 4.0

256 Cari hesablara daxil deyil ?

- ☐ istehsal hesabı
- ☒ yenidən qiymətləndirmə hesabı;
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi hesabı
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin yaranması hesabı

257 Hazırlıq dərəcəsinə görə məhsullar neçə yerə bölünürlər ?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 5.0
- ☐ 2.0

258 Əsas kapitalın istehlakı dedikdə nə başa düşülür ?

- ☐ istehsal prosesində əsas fondların təzələnməsi
- ☒ istehsal prosesində əsas fondların amortizasiyası

- ☐ əsas fondların istismara verilməsi
- ☐ əsas fondların qiymətləndirilməsi
- ☐ istehsal prosesində əsas fondların istifadəsi

259 Verilənlərdən hansı istehsal hesabının balanslaşdırıcı maddəsidir ?

- ☐ əsas kapitalın istehlakı
- ☐ aralıq istehlak
- ☒ ümumi əlavə dəyər
- ☐ ümumi mənfəət
- ☐ məhsul və xidmətlər buraxılışı

260 İstehsal hesabının istifadə hissəsi hansı maddələrdən (göstəricilərdən) ibarətdir ?

- ☐ əməyin ödənilməsi
- ☒ ümumi əlavə dəyər
- ☐ iqtisadi aktivlər
- ☐ milli sərvət
- ☐ aralıq istehlak

261 İstehsal prosesinə bir başa aid olan əməliyyatları özündə əks etdirən hesaba nə ad verilir?

- ☐ milli sərvət hesabı
- ☒ istehsal hesabı
- ☐ iqtisadi aktivlər hesabı
- ☐ maliyyə hesabı
- ☐ gəlirlərin yaranması hesabı

262 Aralıq istehlakı – bu :

- ☐ istehlak olunmuş əmtəə və xidmətlərin dəyəridir
- ☒ əmtəə və xidmətlərin istehsalı üçün məsrəflər şəklində tam və ya qismən istehlak olunmuş əmtəə və xidmətlərin dəyəridir
- ☐ məhsul və xidmətlər istehsalı üçün vəsait sərf etməklə həyata keçirilən fəaliyyədir
- ☐ istehsal fəaliyyətinin son nəticəsidir
- ☐ istehsal edilən mal və xidmətlərin dəyəridir

263 Məhsulun dəyərindən aralıq istehlakı və əsas kapitalın istehlakını çıxmaqla hansı göstərici hesablanır ?

- ☐ ümumi əlavə dəyər
- ☒ xalis əlavə dəyər
- ☐ ümumi milli gəlir
- ☐ xalis milli gəlir
- ☐ ümumi daxili məhsul

264 Sənaye sahəsinin aşağıdakı məlumatı vardır. (mln.man.) - məhsul və xidmətlərin ümumi buraxılışı- 197800; - əsas və köməkçi matriallar- 29900; -yanacaq- 18210; - enerji- 9750; - əməyin ödənilməsi- 30672; - sosial ehtiyaclarla ayrırımlar- 1940; - əsas kapitalın istehlakı- 14750; - sair xərclər- 10444 Qeyd: sair xərclərin tərkibində material xərcləri 73% təşkil edir. Sahənin ümumi əlavə dəyərini hesablayın.

- ☐ 102400;
- ☐ 95460;
- ☐ 146400
- ☒ 132416;
- ☐ 115800;

265 Sənaye sahəsinin aşağıdakı məlumatı vardır. (mln.man.) - məhsul və xidmətlərin ümumi buraxılışı- 197800; - əsas və köməkçi matriallar- 29900; -yanacaq- 18210; - enerji- 9750; - əməyin ödənilməsi- 30672; - sosial ehtiyaclarla ayrırımlar- 1940; - əsas kapitalın istehlakı- 14750; - sair xərclər- 10444 Qeyd: sair xərclərin tərkibində material xərcləri 73% təşkil edir. Sahənin ümumi əlavə dəyərini hesablayın.

- ☐ 115800;
- ☐ 102400;
- ☒ 132416

- ☐ 95460;
☐ 146400

266 Məhsul və xidmətlərin ümumi buraxılışının 408.1 mln. manat, aralıq istehlakın 212.1 mln. manat olduğunu bilərək aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 50%
☐ 50.2%
☐ 48%
☒ 52%
☐ 49%

267 Ümumi buraxılışın həcmnin 92.8 mln. manat, aralıq istehlakın həcmnin isə 5.7 mln. manat olduğunu bilərək, ümumi əlavə edilmiş dəyərin həcmni hesablayın :

- ☒ 87.1 mln. manat
☐ 49.8 mln. manat
☐ 69.2 mln. manat
☐ 56.4 mln. manat
☐ 79.2 mln. manat

268 Məhsul və xidmətlərin ümumi buraxılışının 408.1 mln. manat, aralıq istehlakın 212.1 mln. manat olduğunu bilərək aralıq istehlakın məhsul və xidmətlər buraxılışındakı xüsusi çəkisini hesablayın :

- ☐ 50.2%
☐ 50%
☐ 49%
☒ 52%
☐ 48%

269 Məhsul və xidmətlərin ümumi buraxılışının 279,7 mln. manat, aralıq istehlakının 131,0 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyəri hesablayın :

- ☐ 835,2 mln. manat;
☐ 825,3 mln. manat;
☐ 625,9 mln. manat;
☒ 148,7 mln. manat.
☐ 710,7 mln. manat;

270 Ümumi buraxılışın həcmnin 92.8 mln. manat, aralıq istehlakın həcmnin isə 5.7 mln. manat olduğunu bilərək, ümumi əlavə edilmiş dəyərin həcmni hesablayın :

- ☒ 87.1 mln. manat
☐ 56.4 mln. manat
☐ 69.2 mln. manat
☐ 49.8 mln. manat
☐ 79.2 mln. manat

271 Məhsul və xidmətlərin ümumi buraxılışının 279,7 mln. manat, aralıq istehlakının 131,0 mln. manat olduğunu bilərək, ümumi əlavə dəyəri hesablayın :

- ☒ 148,7 mln. manat.
☐ 625,9 mln. manat;
☐ 710,7 mln. manat;
☐ 835,2 mln. manat;
☐ 825,3 mln. manat;

272 İstehsal hesabının ehtiyat hissəsi hansı maddədən ibarətdir ?

- ☒ məhsul və xidmətlərin ümumi buraxılışı
☐ ümumi mənfəət;
☐ istehsal və idxala subsidiyalar;
☐ ümumi əlavə dəyər;

- ☐ aralıq istehlak;

273 Verilənlərdən hansı İstehsal hesabının istifadə hissəsinin maddələridir?

- ☐ istehsala və idxala subsidiyalar, mülkiyyətdən alınmış və verilmiş gəlirlər;
☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlər
☐ son istehlak xərcləri və qənaət
☒ ümumi əlavə dəyər və aralıq istehlak
☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala vergilər;

274 Ümumi əlavə dəyərin 679 mln. manat, məhsullara və idxala vergilərin 134 mln. manat, məhsullara və idxala subsidiyaların 88 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların ÜDM – da çəkisini hesablayın

- ☒ 12.1%
☐ 9.8%
☐ 4.1%
☐ 9.1%
☐ 9.7%

275 Ümumi əlavə dəyərin 679 mln. manat, məhsullara və idxala vergilərin 134 mln. manat, məhsullara və idxala subsidiyaların 88 mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin ÜDM – da çəkisini hesablayın

- ☐ 98%
☐ 9.17%
☒ 18.5%
☐ 91.7%
☐ 41.0%

276 Ümumi əlavə dəyərin 679 mln. manat, məhsullara və idxala vergilərin 134 mln. manat, məhsullara və idxala subsidiyaların 88 mln. manat olduğunu bilərək bazar qiymətlərində UDM – un həcmi hesablayın :

- ☐ 470 mln. manat
☒ 725 mln. manat
☐ 200 mln. manat
☐ 120 mln. manat
☐ 270 mln. manat

277 Ümumi əlavə dəyərin 491 mln. manat, məhsullara və idxala vergilərin 167 mln. manat, məhsullara və idxala subsidiyaların 78 mln. manat olduğunu bilərək, ÜDM – un həcmi hesablayın

- ☐ 330 mln. manat
☒ 580 mln. manat
☐ 200 mln. manat
☐ 620 mln. manat
☐ 270 mln. manat

278 Ümumi əlavə dəyərin 491 mln. manat, məhsullara və idxala vergilərin 167 mln. manat, məhsullara və idxala subsidiyaların 78 mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin ÜDM – da çəkisini hesablayın

- ☐ 98%
☒ 28.8%
☐ 9.17%
☐ 91.7%
☐ 41.0%

279 Ümumi əlavə dəyərin 491 mln. manat, məhsullara və idxala vergilərin 167 mln. manat, məhsullara və idxala subsidiyaların 78 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların ÜDM – da çəkisini hesablayın

- ☐ 98%
☒ 13.4%
☐ 9.17%
☐ 91.7%
☐ 41.0%

280 Fişerin ideal qiymət indeksi hansı düsturla hesablanır ?

☒ a

$$J_p = \frac{\sum p_1 p_0 q_0}{\sum p_0 q_0}$$

☐ v

$$J_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$$

☐ b

$$J_p = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}$$

☐ s

$$J_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$$

281 Paaşenin qiymət indeksi hansı düsturla hesablanır ?

☐ h

$$\frac{\sum q_1 p_1}{J_{p_{1/0}}} = \sum q_1 p_0$$

☐ a

$$J_p = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}$$

☐ b

$$J_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$$

☒ v

$$J_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$$

282 Laspeyresin qiymət indeksi hansı düsturla hesablanır ?

☒ a

$$J_p = \frac{\sum p_1 q_0}{\sum p_0 q_0}$$

☐ b

$$J_p = \frac{\sum p_1 q_1}{\sum p_0 q_1}$$

☐ h

$$\frac{\sum q_1 p_1}{J_{p_{1/0}}} = \sum q_1 p_0$$

☐ m

$$J_q = \frac{\sum q_1 p_0}{\sum q_0 p_0}$$

283 cc

Aşağıdaki şerti məlumatlar mövcuddur (mln manatla)

	2011	2012
Ümumi daxili məhsul	6580	6870
Ümumi milli gəlir	6970	7580
əsas kapitalın istehlakı	710	820

Rəqəmlərdən istifadə edərək illər üzrə xalis daxili məhsulu həcmi hesablayın:

- ☐ 5718 və 6225 mln. manat
☐ 9800 və 11600 mln. manat
☐ 6005 və 6557 mln. manat
☒ 5870 və 6050 mln. manat
☐ 5569 və 6117 mln. manat

284 nn

Aşağıdaki şerti məlumatlar mövcuddur (mln manatla):

	2011	2012
Xalis milli gəlir	14300	15200
Xaricdən daxil olan ilkin gəlirlərin qalığı	4500	3600
əsas kapitalın istehlakı	12700	11800

Rəqəmlərdən istifadə edərək illər üzrə xalis daxili məhsulun həcmi hesablayın

- ☐ 10028 və 18597 mln. manat
☐ 22500 və 23400 mln. manat
☐ 22000 və 23000 mln. manat
☒ 9800 və 11600 mln. manat
☐ 10000 və 12500 mln. manat

285 mm

Aşağıdaki şerti məlumatlar mövcuddur (mln manatla):

	2011	2012
Xalis milli gəlir	14300	15200
Xaricdən daxil olan ilkin gəlirlərin qalığı	4500	3600
əsas kapitalın istehlakı	12700	11800

Rəqəmlərdən istifadə edərək illər üzrə ümumi daxili məhsulun həcmi hesablayın:

- ☒ 22500 və 23400 mln. manat

- ☐ 22000 və 23000 mln. manat
- ☐ 10028 və 18597 mln. manat
- ☐ 10000 və 12500 mln. manat
- ☐ 9800 və 11600 mln. manat;

286 vv

Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):

	2011	2012
Xalis milli gelir	7987	8240
Xaricdən daxil olan ilkin gelirlerin qalıǵı	2318	1960
esas kapitalın istehlakı	11813	10600

Reqlerlerden istifade ederek iller üzre ümumi daxili mehsulun hecmini hesablayın:

- ☒ 17482 və 16880 mln. manat
- ☐ 22118 və 20800 mln. manat
- ☐ 5669 və 6280 mln. manat.
- ☐ 19878 və 17981 mln. manat
- ☐ 1508 və 400 mln. manat

287 ff

Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):

	2011	2012
Xalis milli gəlir	7987	8240
Xaricdən daxil olan ilkin gelirlerin qalıǵı	2318	1960
Esas kapitalın istehlakı	11813	10600

Reqlerlerden istifade ederek iller üzre xalis daxili mehsulun hecmini hesablayın:

- ☐ 1508 və 400 mln. manat;
- ☐ 22118 və 20800 mln. manat
- ☒ 5669 və 6280 mln. manat
- ☐ 17482 və 16880 mln. manat
- ☐ 19878 və 17981 mln. manat

288 ÜDM-nin real həcmi müəyyən etmək üçün istifadə olunan qiymət indeksi:

- ☐ Yığım deflyatoru
- ☒ ÜDM - deflyatoru
- ☐ ÜMM- deflyatoru
- ☐ Məcmu gəlir deflyatoru
- ☐ Qiymət deflyatoru

289 ÜDM-dan xalis milli məhsula (XMM) keçmək üçün nə etmək lazımdır:

- ☐ Birbaşa vergiləri çıxmaq lazımdır
- ☐ Müstəqim dolay vergiləri çıxmaq lazımdır
- ☒ Amortizasiya xərclərini çıxmaq lazımdır
- ☐ Xalis investisiya xərclərini əlavə etmək lazımdır
- ☐ Əsas fondların aşınması dəyərini ÜDM-ə əlavə etmək lazımdır

290 2012 – ci ildə son istehlak xərclərinin 32.5 mlrd. manat, ümumi yığımın 3.8 mlrd. manat, mal və xidmətlərin ixracının və idxalının 4 və 8 mlrd. manat olduğunu bilərək, ümumi daxili məhsulu son istifadə metodu ilə hesablayın :

- ☐ 36.3 mlrd. manat
- ☒ 40.3 mlrd. manat

- ☐ 36.8 mlrd. manat
- ☐ 28.5 mlrd. manat
- ☐ 41.8 mlrd. manat

291 2012 – ci ildə son istehlak xərclərinin 30 mlrd. manat, ümumi yığımın 4 mlrd. manat, mal və xidmətlərin ixracının və idxalının 5 və 10 mlrd. manat olduğunu bilərək, ümumi daxili məhsulu son istifadə metodu ilə hesablayın :

- ☐ 35 mlrd. manat
- ☒ 39 mlrd. manat
- ☐ 34 mlrd. manat
- ☐ 44 mlrd. manat
- ☐ 49 mlrd. manat

292 Nominal ÜDM – un 600 AZN, real ÜDM – un 350 AZN olduğunu bilərək, ÜDM – un deflyatorunu hesablayın :

- ☐ 117.1 %
- ☒ 1.71
- ☐ 1.0
- ☐ 107.1 %
- ☐ 1.28

293 2013 –cü ildə məhsul və xidmətlər buraxılışının 50 mln. manat, aralıq istehlakını 12 mln. manat, əlavə dəyər vergisinin 8 mln. manat və xalis idxal vergisinin 4 mln. manat olduğunu bilərək, ümumi daxili məhsulu (bazar qiymətləri ilə) istehsal üsulu ilə hesablayın :

- ☐ 75 mln. Manat
- ☐ 24 mln. manat
- ☐ 70 mln. manat
- ☒ 50 mln. manat
- ☐ 62 mln. manat

294 2012 ci – ildə xalis milli gəlirin 6394 mln. manat, xaricdən daxil olan ilkin gəlirlərin qalığı 2179 mln. manat, əsas kapitalın istehlakının 11825 mln.manat olduğunu bilərək, ümumi daxili məhsulun həcmi hesablayın

- ☐ 16448 mln. Manat
- ☐ 8573 mln. manat
- ☐ 4215 mln. manat
- ☒ 16040 mln. manat
- ☐ 20398 mln. manat

295 28. 2012 ci – ildə xalis milli gəlirin 6394 mln. manat, xaricdən daxil olan ilkin gəlirlərin qalığı 2179 mln. manat, əsas kapitalın istehlakının 11825 mln.manat olduğunu bilərək, xalis daxili məhsulun həcmi hesablayın :

- ☐ 4125 mln. manat
- ☐ 30398 mln. manat
- ☐ 8573 mln. manat
- ☒ 4215 mln. manat
- ☐ 20472 mln. manat

296 Əsas dövrə nisbətən hesabat dövründə Laspeyresin qiymət indeksi 25 % azalmış, Paaşe indeksi isə 20% artmışdır. Bu məlumatlara əsasən Fişerin ideal qiymət indeksini hesablayın :

- ☐ 0.93
- ☐ 0.98
- ☒ 0.95
- ☐ 0.92
- ☐ 0.94

297 Aşağıdakı şərti məlumatlara əsasən ÜDM – un son istifadə metodu ilə hesablayın : Son iistehlaka məsrəflər – 1574,6 mln. manat; Ümumi yığım – 496,1 mln. manat ; Əmtəə və xidmətlərin ixracı – 531,5 mln. manat; Əmtəə və xidmətlərin idxalı – 444,7 mln. manat.

- ☐ 2432,2 mln. manat
- ☐ 1712,8 mln. manat
- ☐ 2602,2 mln. manat
- ☒ 2157,5 mln. manat
- ☐ 257,5 mln. manat

298 Əsas dövrə nisbətən hesabat dövründə Laspeyresin qiymət indeksi 20 % azalmış, Paaşe indeksi isə 20 % artmışdır. Bu məlumatlara əsasən Fişerin ideal qiymət indeksini hesablayın:

- ☐ 0.99
- ☐ 0.91
- ☐ 0.93
- ☒ 0.98
- ☐ 0.94

299 Bankların fəaliyyəti haqqında aşağıdakı şərti məlumatlar verilmişdir (min manatla) : 1. Qiymətli əşyaların seyfdə saxlanması, valyutanın dəyişdirilməsi, əmanətçilərin ödənişləri və s. məsləhət xarakterli ödənişlərin həcmi4078 2. Cəlb edilmiş maliyyə resurslarının yerləşdirilməsi üçün bankın aldığı faiz məbləğləri 180 3. Sərbəst maliyyə resurslarının cəlb edilməsi üçün bankların verdiyi məbləğlər..... 230 Verilmiş məlumata əsasən bankların ümumi buraxılışını hesablayın :

- ☐ 1300 min manat
- ☐ 4008 min manat
- ☐ 1407 min manat
- ☒ 4028 min manat
- ☐ 1465 min manat

300 Ev təsərrüfatlarına xidmət edən qeyri - kommrsiya təşkilatlarının son istehlak xərcləri nədən ibarətdir ?

- ☐ Ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsullara və xidmətlərə məsrəflərdən
- ☐ onların xidmətlərin ödənilməsinə çəkildiyi xərclərdən
- ☐ əsas kapitaldan istifadə də daxil edilməklə onların cari xərclərdən
- ☒ ev təsərrüfatlarına pulsuz təqdim edilən istehlak olunmuş mal və xidmətlərə ictimai təşkilatların çəkdiyi xərclərdən
- ☐ onların fərdi istehlak üçün nəzərdə tutulan əmtəələrin alınmasına çəkilən xərclərdən

301 ÜDM son istifadə mərhələsində necə hesablanır ?

- ☐ bütün institusional vahidlərin – rezidentlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi kimi
- ☐ istehal vahidləri – rezidentlərin ödədikləri ilkin gəlirlərin cəmi kimi
- ☐ iqtisadiyyatın bütün sahələrinin və ya sektorların bazar qiymətlərində əlavə edilmiş dəyərin cəmi kimi ;
- ☒ əmtəə və xidmətlərin son istehlakının, mal və xidmətlərin ümumi yığımının və xalis ixracın cəmi kimi ;
- ☐ ehtiyata daxil olan məhsulun dəyəri ilə ehtiyatdan çıxarılmış məhsulun dəyəri arasındakı fərq kimi ;

302 Gəlirlərin bölüşdürülməsi mərhələsində ÜDM bölgü metodu ilə necə hesablanır?

- ☐ bütün institusional vahidlərin – rezidentlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi kimi
- ☐ əmtəə və xidmətlərin son istehlakının, mal və xidmətlərin ümumi yığımının və xalis ixracın cəmi kimi
- ☐ iqtisadiyyatın bütün sahələrinin və ya sektorların bazar qiymətlərində əlavə edilmiş dəyərin cəmi kimi;
- ☒ istehal vahidləri – rezidentlərin ödədikləri ilkin gəlirlərin cəmi kimi
- ☐ ehtiyata daxil olan məhsulun dəyəri ilə ehtiyatdan çıxarılmış məhsulun dəyəri arasındakı fərq kimi;

303 Əmtəə və xidmətlərin istehsal mərhələsində ÜDM istehsal metodu ilə necə hesablanır ?

- ☐ bütün institusional vahidlərin – rezidentlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi kimi
- ☐ əmtəə və xidmətlərin son istehlakının, mal və xidmətlərin ümumi yığımının və xalis ixracın cəmi kimi
- ☐ istehal vahidləri – rezidentlərin ödədikləri ilkin gəlirlərin cəmi kimi
- ☒ iqtisadiyyatın bütün sahələrinin və ya sektorların bazar qiymətlərində əlavə edilmiş dəyərin cəmi kimi
- ☐ ehtiyata daxil olan məhsulun dəyəri ilə ehtiyatdan çıxarılmış məhsulun dəyəri arasındakı fərq kimi

304 Hansı göstərici ÜDM – la xarici fəaliyyətdən (qalan dünyadan) əldə olunan xalis gəlirin cəmini səciyyələndirir ?

- ☐ xalis daxili məhsul
- ☐ ümumi əlavə dəyər
- ☐ məcmu ictimai məhsul
- ☒ ümumi milli gəlir
- ☐ ümumi daxili məhsul

305 Ev təsərrüfatına göstərilən xidmətlər aşağıdakı şərti məlumatla xarakterizə olunur (mln manatla): 1. Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclər....814 2. Əmək ödənişləri...352 3. İstehsala sair vergilər.....168 4. Əsas kapitalın istehlakı.....73 Ev təsərrüfatına xidmət göstərən dövlət idarəetmə orqanları və qeyri – kommersiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın:

- ☐ 1715 mln. manat
- ☐ 1448 mln. manat
- ☐ 1658 mln. manat
- ☒ 1407 mln. manat
- ☐ 1629 mln. manat

306 Bölgü metodu ilə ümumi daxili məhsulun hesablanması nəyi öyrənməyə imkan verir?

- ☐ iqtisadiyyatın sahəvi quruluşunu
- ☐ iqtisadiyyatın ərazi quruluşunu və istehlak xərclərini
- ☐ istehsal amillərinə xərcləri, iqtisadiyyatın inkişaf xarakterini
- ☒ gəlirlərin tərkibini və quruluşunu, vergi yükünü
- ☐ vergi yükünü və ümumi əmanəti

307 İstehsal metodu ilə ümumi daxili məhsulun hesablanması nəyi öyrənməyə imkan verir?

- ☐ gəlir və vergi axınını
- ☐ iqtisadiyyatın sahəvi quruluşunu və istehlak xərclərini
- ☐ iqtisadiyyatın inkişaf xarakterini və əsas kapitalın həcmi
- ☒ ümumi daxili məhsulun hesablanmasında hər bir sahənin payını
- ☐ gəlir və aktiv axınını

308 MHS – də investisiyanın maliyyələşmə mənbəyi necə hesablanır ?

- ☐ ümumi milli gəlirin üzərinə xaricdən alınan cari transferlərin qalığını (saldosunu) əlavə etməklə;
- ☐ ÜDM – un nəzərinə xaricdən əldə edilən ilkin gəlirlərin saldosunu əlavə etməklə
- ☐ məhsulun dəyərindən aralıq istehlakı çıxmaqla
- ☒ milli qiymətin üzərinə xaricdən alınan kapital transferlərinin qalığını (saldosunu) əlavə etməklə.
- ☐ sərəncamda olan ümumi milli gəlirdən son istehlakı çıxmaqla

309 Ümumi milli gəlir necə hesablanır ?

- ☐ sərəncamda olan ümumi milli gəlirdən son istehlakı çıxmaqla
- ☐ məhsulun dəyərindən aralıq istehlakı çıxmaqla
- ☐ xalis daxili məhsulun üzərinə xaricdən əldə edilən ilkin gəlirlərin saldosunu əlavə etməklə
- ☒ ümumi daxili məhsulun üzərinə xaricdən əldə edilən ilkin gəlirlərin saldosunu əlavə etməklə;;
- ☐ məhsulun dəyərindən aralıq istehlakı və əsas kapitalın istehlakını çıxmaqla

310 Ümumi milli gəlirin 25,5 mln manat, xalis milli gəlirin 21,5 mln. manat olduğunu bilərək əsas kapitalın istehlakını hesablayın :

- ☐ 22,0 mln. manat
- ☐ 27,0 mln. manat
- ☐ 46,5 mln. manat
- ☒ 2,0 mln. manat
- ☐ 12,0 mln. manat

311 Xalis milli gəlirin ümumi həcmi 12,0 mln manat, ümumi milli gəlirin 14,5 mln. manat olduğunu bilərək əsas kapitalın istehlakını hesablayın :

- ☐ 21,5 mln. manat
- ☐ 26,5 mln. manat

- ☐ 2,0 mln. manat
☒ 2,5 mln. manat
☐ 16,5 mln. manat

312 Ümumi daxili məhsulun istifadə quruluşunu, son istehlakçıların tələbatının ödənilməsinin vəziyyətini, ölkənin milli sərvətinin artırılmasında onun rolunu səciyyələndirmək üçün ümumi daxili məhsul hansı metodla hesablanır ?

- ☐ balans
☐ bölgü
☐ istehsal
☒ son istifadə
☐ təkrar

313 Hər bir sahənin (sektorun) payını, iqtisadiyyatın inkişafının xarakterini və sahəvi quruluşunu səciyyələndirmək üçün ümumi daxili məhsul hansı metodla hesablanır ?

- ☐ balans
☐ təkrar
☐ bölgü
☒ istehsal
☐ son istifadə

314 Gəlirlərin tərkibini, quruluşunu, istehsal amillərinə xərcləri, istehsalçılar arasında ümumi əlavə dəyərin bölgüsünü, vergi yükünü səciyyələndirmək üçün ümumi daxili məhsul hansı metodla hesablanır ?

- ☐ amortizasiya
☐ istehsal
☒ bölgü
☐ balans
☐ son istifadə

315 Ümumi buraxılışın həcmi 68,6 mln manat, aralıq istehlakın həcmi isə 2,6 mln manat olduğunu bilərək ümumi əlavə edilmiş dəyərin həcmi hesablayın :

- ☐ 59,0 mln. manat
☐ 51,0 mln. manat
☐ 56,0 mln. manat
☒ 66,0 mln. manat
☐ 60,9 mln. manat

316 Ümumi buraxılışa aid deyil :

- ☐ məhsulların buraxılışı
☐ qeyri – bazar xidmətlərinin buraxılışı
☐ maliyyə vasitəçiliyinin şərti ölçülən xidmətləri üzrə buraxılışı
☒ maddi dövrüyyə vəsaitləri ehtiyatlarının dəyişməsi
☐ bazar xidmətlərinin buraxılışı

317 Aşağıdakılardan hansılar ÜDM-ün gəlirlərə görə hesablanması nəzərə alınmamışdır:

- ☐ Birbaşa vergilər
☐ Bölmənməmiş mənfəət
☐ Dolaylı vergilər
☒ Xalis ixrac
☐ Renta ödəmələr

318 Əgər potensial və faktiki ÜDM bir-birlərinə bərabərdirlərsə bu halda iqtisadiyyatda:

- ☐ Həmsi düzgündür
☐ Friksion işsizlər var
☐ İşsizliyin təbii səviyyəsi mövcuddur
☒ Tsiklik işsizlik yoxdur
☐ Struktur işsizlər var

319 Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınmır?

- ☐ Ümumi xərclər
- ☐ Dividendlər
- ☐ İnvestisiya xərcləri
- ☒ Dövlət xərcləri
- ☐ Amortizasiya

320 Son istehlak xərclərinin 2011 ci ildə 11462 mlrd. manat, 2012 – ci ildə isə 14571 mlrd. manat olduğunu bilərək, son istehlak xərclərinin 2011 ci – illə müqayisədə 2012 – ci ildə artım tempini hesablayın :

- ☐ 0.73
- ☐ 112.7 %
- ☐ 102.7 %
- ☒ 127.1 %
- ☐ 0.78

321 ÜDM-i müəyyən edərəkən aşağıdakılardan hansılar nəzərə alınır?

- ☐ heç biri aid deyil
- ☐ işlənmiş malların alqı-satqısı
- ☐ tranzit ödəmələr
- ☒ əlavə edilmiş dəyər
- ☐ yuxarıda göstərilənlərdən hamısı

322 Xalis milli gəlirin 14.0 mln. manat, ümumi milli gəlirin 18.6 mln. manat olduğunu bilərək, əsas kapitalın istehlakını hesablayın :

- ☐ 24.6 mln. manat
- ☐ 2.6 mln. manat
- ☐ 32.6 mln. manat
- ☒ 4.6 mln. manat
- ☐ 34.6 mln. manat

323 Xalis mənfəətin 12 mlrd. manat, ümumi əlavə dəyərin 60 mlrd. manat olduğunu bilərək xalis mənfəətin ümumi əlavə dəyərdə xüsusi çəkisini hesablayın :

- ☐ 0.1
- ☐ 0.05
- ☐ 0.5
- ☒ 0.2
- ☐ 0.02

324 İlkin gəlirlərin bölgüsündən yaranan ümumi daxili məhsulun həcmnin 28 mlrd. manat, alınmış cari transfertlərini 10 mlrd. manat, verilmiş transfertlərin həcmnin 2 mlrd. manat olduğunu bilərək, sərəncamda qalan ümumi gəlirin həcmni hesablayın :

- ☐ 34 mlrd. manat
- ☐ 20 mlrd. manat
- ☐ 32 mlrd. manat
- ☒ 36 mlrd. manat
- ☐ 30 mlrd. manat

325 Xalis dəyərin dəyişməsi məbləğinin 257,4 mlrd. manat, alınmış transferlərin 173,2 mlrd. manat, verilmiş transferlərin 168,5 mlrd. manat olduğunu bilərək, ümumi yığıcı hesablayın :

- ☐ 430,6 mlrd. manat
- ☐ 347,8 mlrd. manat
- ☐ 259,7 mlrd. manat
- ☒ 262,1 mlrd. manat
- ☐ 599,1 mlrd. manat

326 Son istehlak xərclərinin 2010 – cu ildə 10364 mlrd. manat, 2012 – ci ildə isə 13751 mlrd. manat olduğunu bilərək, son istehlak xərclərinin 2010 – cu illə müqayisədə 2012 – ci ildə artım tempini hesablayın :

- ☐ 118,27 %.
- ☐ 168,32 %;
- ☐ 146,21 %;
- ☒ 132,68 %;
- ☐ 122,68 %;

327 ÜDM (ÜMM) – un deflyatoru :

- ☐ məhsulun maya dəyəri indeksidir;
- ☒ qiymət indeksidir
- ☐ əmtəə dövriyyəsi indeksidir
- ☐ istehsala məsrəflər indeksidir
- ☐ məhsulun fiziki həcmi indeksidir

328 Ümumi buraxılış dedikdə nə başa düşülür ?

- ☐ maliyyə vasitəçiliyinin şərti ölçülən xidmətləri üzrə buraxılışı
- ☐ bazar xidmətlərinin buraxılışı
- ☐ məhsulların buraxılışı
- ☒ istehsal edilmiş məhsulların və xidmətlərin dəyərinin cəmi
- ☐ qeyri – bazar xidmətlərinin buraxılışı

329 MhS – də ümumi daxili məhsul hansı qiymətlə qiymətləndirilir ?

- ☐ FOB və SİF qiymətilə
- ☐ pərakəndə qiymətlə
- ☐ əsas qiymətlə
- ☒ son alıcı qiymətilə
- ☐ orta qiymətlə

330 Milli hesablar sistemində iqtisadi əməliyyatlar hansı qiymətlərlə qiymətləndirilir ?

- ☐ orta qiymətilə
- ☐ yalnız istehsalçı qiymətilə
- ☐ yalnız son alıcı qiymətilə
- ☒ istehsalçı və son alıcı qiymətilə
- ☐ FOB və SİF qiymətilə

331 ÜDM aşağıdakılardan hansılarla səciyyələnir?

- ☐ Hamısı düzdür
- ☐ ÜDM natural ifadəsində əks olunur
- ☐ ÜDM həm dəyər həm də natural ifadəsində əks olunur
- ☒ ÜDM dəyər ifadəsində əks olunur
- ☐ Yuxarıda göstərilənlərdən heç biri düz deyil

332 Aşağıdakılardan hansılar ÜDM-da gəlirlərə görə hesablanmasında nəzərə alınmamışdır?

- ☐ Birbaşa vergilər
- ☐ Dolayı vergilər
- ☐ Bölünməmiş mənfəət
- ☒ Xalis ixrac
- ☐ Renta ödəmələri

333 ÜDM-i necə ölçmək olar?

- ☐ Hamısı düzdür
- ☐ Gəlirlərə və istehlaka görə
- ☐ Xərclərə və istehsala görə
- ☒ Gəlirlərə və xərclərə görə

☐ İstehsala və istehlaka görə

334 Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclərin 647 mln. manat, əmək ödənişlərinin 139 mln. manat, istehsala sair vergilərin 102 mln. manat, əsas kapitalın istehlakının 51 mln. manat olduğunu bilərək, ev təsərrüfatına xidmət göstərən dövlət idarə orqanları və qeyri – kommersiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın:

- ☐ 786 mln. Manat
☐ 888 mln. manat
☐ 852 mln. manat
☒ 939 mln. manat
☐ 735 mln. manat

335 Verilənlərdən hansı göstərici iqtisadi fəaliyyətin neticesini qiymətləndirən göstərici hesab edilmir.

- ☐ Xalis milli gelir
☐ Xalis daxili mehsul
☐ Ümumi daxili mehsul
☒ Ümumi buraxılış
☐ Ümumi milli gelir

336 Verilənlərdən hansı göstərici sərnişin nəqliyyatının işinin ümumi həcmi xarakterizə edir ?

- ☐ kapitalın dövriyyəsi
☐ yük dövriyyəsi
☐ amortizasiya dövriyyəsi
☒ sərnişin dövriyyəsi
☐ Balans

337 Verilənlərdən hansı göstərici yük nəqliyyatının işinin ümumi həcmi xarakterizə edir?

- ☐ sərnişin dövriyyəsi
☐ balans
☐ əmək haqqı
☒ yük dövriyyəsi
☐ kapitalın dövriyyəsi

338 Əhalinin hər nəfərinə düşən son istehlaka və yığma istifadə olunan sərəncamda qalan ümumi milli gəlir necə hesablanır ?

- ☐ qənaətin məbləğini əhalinin orta illik sayına bölməklə
☒ sərəncamda qalan ümumi milli gəlirin məbləğini əhalinin orta illik sayına bölməklə
☐ son istehlakın məbləğini əhalinin orta illik sayına bölməklə
☐ yığmanın məbləğini əhalinin orta illik sayına bölməklə
☐ faktiki son istehlakın məbləğini əhalinin orta illik sayına bölməklə

339 Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclərin 774 mln. manat, əmək ödənişlərinin 269 mln. manat, istehsala sair vergilərin 132 mln. manat, əsas kapitalın istehlakının 65 mln. manat olduğunu bilərək, ev təsərrüfatına xidmət göstərən dövlət idarə orqanları və qeyri – kommersiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın :

- ☐ 1175 mln. manat
☐ 375 mln. manat
☐ 505 mln. manat
☐ 1043 mln. manat;
☒ 1240 mln. manat

340 İqtisadiyyat üzrə ümumi buraxılış necə müəyyən olunur ?

- ☐ müəyyən bir dövr ərzində mal və xidmətlər istehsal etmək məqsədilə istifadə olunmuş mal və xidmətlərin dəyəri kimi ;
☐ ayrı – sahələrdə mal və xidmətlərin buraxılışı ilə onların aralıq istehlakı arasındakı fərq kimi ;
☒ maddi nemətlər istehsal edən və bütün xidmət sahələrinin ümumi buraxılışlarının cəmi kimi;
☐ məhsul buraxılışı ilə qeyri – bazar buraxılışı arasındakı fərq kimi

☐ bazar və qeyri – bazar xidmətləri və buraxılışının cəmi kimi;

341 Müəssisədə əmək məhsuldarlığının əsas dövrdəkinə nisbətən hesabat dövründə 6,0% artmış, işçilərin sayı isə 2,0 % çoxalmışdır. Məhsul və xidmətlərin buraxılışının necə dəyişdiyini müəyyən edin.

- ☐ 107,2%
☐ 112,6%
☐ 1105,%
☒ 108,1%
☐ 105,0%

342 Ümumi əlavə dəyərin 510 mln. manat, məhsullara və idxala vergilərin 130 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək, məhsullara və idxala subsidiyaların ÜDM – da çəkisini hesablayın

- ☐ 9.7%
☐ 4.1%
☐ 9.8%
☐ 9.1%
☒ 6.7%

343 Ümumi əlavə dəyərin 510 mln. manat, məhsullara və idxala vergilərin 130 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin ÜDM – da çəkisini hesablayın

- ☐ 98%
☒ 21.7%
☐ 91.7%
☐ 9.17%
☐ 41.0%

344 Ümumi əlavə dəyərin 510 mln. manat, məhsullara və idxala vergilərin 130 mln. manat, məhsullara və idxala subsidiyaların 40 mln. manat olduğunu bilərək bazar qiymətlərində UDM – un həcmi hesablayın :

- ☐ 470 mln. manat
☐ 200 mln. manat
☐ 120 mln. manat
☐ 270 mln. manat
☒ 600 mln. manat

345 2014 – ci ildə son istehlak xərclərinin 53 mlrd. manat, ümumi yığımın 5,2 mlrd. manat, mal və xidmətlərin ixracının və idxalının 6 və 9 mlrd. manat olduğunu bilərək, ümumi daxili məhsulu son istifadə metodu ilə hesablayın :

- ☐ 36.3 mlrd. manat
☐ 36.8 mlrd. manat
☒ 61.2 mlrd. manat
☐ 73.2 mlrd. manat
☐ 41.8 mlrd. manat

346 2014 – ci ildə son istehlak xərclərinin 45 mlrd. manat, ümumi yığımın 6 mlrd. manat, mal və xidmətlərin ixracının və idxalının 5 və 8 mlrd. manat olduğunu bilərək, ümumi daxili məhsulu son istifadə metodu ilə hesablayın :

- ☐ 35 mlrd. manat
☐ 34 mlrd. manat
☐ 63 mlrd. manat
☒ 54 mlrd. manat
☐ 49 mlrd. manat

347 2014 –cü ildə məhsul və xidmətlər buraxılışının 45 mln. manat, aralıq istehlakını 8 mln. manat, əlavə dəyər vergisinin 6 mln. manat və xalis idxal vergisinin 2 mln. manat olduğunu bilərək, ümumi daxili məhsulu (bazar qiymətləri ilə) istehsal üsulu ilə hesablayın

- ☐ 70 mln. manat

- ☒ 45 mln. manat
☐ 62 mln. manat
☐ 24 mln. manat
☐ 74 mln. manat

348 2014 –cü ildə məhsul və xidmətlər buraxılışının 65 mln. manat, aralıq istehlakını 15 mln. manat, əlavə dəyər vergisinin 10 mln. manat və xalis idxal vergisinin 5mln. manat olduğunu bilərək, ümumi daxili məhsulu (bazar qiymətləri ilə) istehsal üsulu ilə hesablayın :

- ☐ 24 mln. manat
☐ 62 mln. manat
☒ 65 mln. manat
☐ 70 mln. manat
☐ 74 mln. manat

349 Aşağıdakı cədvəlin məlumatları əsasında 2014-ci ilə nisbətən 2015-ci ildə məhsul buraxılışının mütləq artımını hesablayın: Göstəricilər 2014 2015 Əsas fondların orta illik dəyəri (min.man) 23 15 Məhsul buraxılışının həcmi (min.man) 460 600

- ☐ 325 min. man;
☐ 900 min. man;
☐ 600 mln. man;
☐ -300 mln. man;
☒ 140 min. man;

350 Aşağıdakı şərti məlumatlara əsasən ÜDM – un son istifadə metodu ilə hesablayın : Son iistehlaka məsrəflər – 1235,7 mln. manat; Ümumi yığım – 343,2 mln. manat ; Əmtəə və xidmətlərin ixracı – 463,1mln. manat; Əmtəə və xidmətlərin idxalı – 312,4 mln. manat.

- ☐ 2432,2 mln. manat .
☒ 1729,6 mln. manat ;
☐ 2288,7 mln. manat ;
☐ 1578,9 mln. manat ;
☐ 257,5 mln. manat ;

351 Aşağıdakı şərti məlumatlara əsasən ÜDM – un son istifadə metodu ilə hesablayın :Son iistehlaka məsrəflər – 1745,6 mln. manat;Ümumi yığım – 543,1 mln. manat ;Əmtəə və xidmətlərin ixracı – 631,6mln. manat;Əmtəə və xidmətlərin idxalı – 524,7 mln. manat.

- ☐ 2432,2 mln. manat
☒ 2395,6 mln. manat ;
☐ 2288,7 mln. manat ;
☐ 1712,8 mln. manat ;
☐ 257,5 mln. manat ;

352 Əsas dövrə nisbətən hesabat dövründə Laspeyresin qiymət indeksi 20 % artmış, Paaşe indeksi isə 30 % azalmışdır.Bu məlumatlara əsasən Fişerin ideal qiymət indeksini hesablayın:

- ☐ 92.9 %
☒ 91.6 % ;
☐ 91.9 % ;
☐ 92.4 % ;
☐ 93.2 % ;

353 Əsas dövrə nisbətən hesabat dövründə Laspeyresin qiymət indeksi 18 % azalmış, Paaşe indeksi isə 30 % artmışdır.Bu məlumatlara əsasən Fişerin ideal qiymət indeksini hesablayın:

- ☐ 102.9 %
☐ 102.2 % ;
☐ 101.1 % ;
☐ 101.4 % ;
☒ 103.2 % ;

354 Xalis dəyərin dəyişməsi məbləğinin 575 mlrd. manat, alınmış transferlərin 103 mlrd. manat, verilmiş transferlərin 98 mlrd. manat olduğunu bilərək, ümumi yığımı hesablayın :

- ☒ 580 mlrd. manat
- ☐ 776 mlrd. manat;
- ☐ 599 mlrd. manat;
- ☐ 430 mlrd. manat;
- ☐ 678 mlrd. manat;

355 Xalis dəyərin dəyişməsi məbləğinin 274 mlrd. manat, alınmış transferlərin 172 mlrd. manat, verilmiş transferlərin 165 mlrd. manat olduğunu bilərək, ümumi yığımı hesablayın :

- ☒ 281 mlrd. manat
- ☐ 611 mlrd. manat;
- ☐ 599 mlrd. manat;
- ☐ 446 mlrd. manat;
- ☐ 259 mlrd. manat;

356 Son istehlak xərclərinin 2013 – cü ildə 1036 mlrd. manat, 2015– ci ildə isə 1451 mlrd. manat olduğunu bilərək, son istehlak xərclərinin 2013 – cü illə müqayisədə 2015 – ci ildə artım tempini hesablayın :

- ☐ 118,27 %.
- ☐ 168,32 %;
- ☒ 140,06 %;
- ☐ 146,21 %;
- ☐ 122,68 %;

357 Son istehlak xərclərinin 2013 – cü ildə 1664 mlrd. manat, 2015 – ci ildə isə 1751 mlrd. manat olduğunu bilərək, son istehlak xərclərinin 2013 – cü illə müqayisədə 2015 – ci ildə artım tempini hesablayın :

- ☐ 118,27 %.
- ☐ 168,32 %;
- ☒ 105,23 %;
- ☐ 146,21 %;
- ☐ 122,68 %;

358 Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclərin 788 mln. manat, əmək ödənişlərinin 289mln. manat, istehsala sair vergilərin 152 mln. manat, əsas kapitalın istehlakının 85 mln. manat olduğunu bilərək, ev təsərrüfatına xidmət göstərən dövlət idarə orqanları və qeyri – kommersiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın

- ☐ 375 mln. manat.
- ☐ 1229 mln. manat;
- ☒ 1314 mln. manat;
- ☐ 1077 mln. manat;
- ☐ 1505 mln. manat;

359 Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclərin 689 mln. manat, əmək ödənişlərinin 245 mln. manat, istehsala sair vergilərin 132 mln. manat, əsas kapitalın istehlakının 44 mln. manat olduğunu bilərək, ev təsərrüfatına xidmət göstərən dövlət idarə orqanları və qeyri – kommersiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın

- ☐ 444 mln. manat.
- ☐ 1175 mln. manat;
- ☒ 1110 mln. manat;
- ☐ 1066 mln. manat;
- ☐ 1505 mln. manat;

360 Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclərin 720 mln. manat, əmək ödənişlərinin 210 mln. manat, istehsala sair vergilərin 105 mln. manat, əsas kapitalın istehlakının 70 mln. manat olduğunu bilərək, ev təsərrüfatına xidmət göstərən dövlət idarə orqanları və qeyri – kommersiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın

- ☐ 825 mln. manat.
- ☐ 1000 mln. manat;
- ☒ 1105 mln. manat;
- ☐ 930 mln. manat;
- ☐ 1035 mln. manat;

361 Aralıq istehlak üçün əmtəələr almaq və xidmətlər göstərilməsinə çəkilən xərclərin 700 mln. manat, əmək ödənişlərinin 200 mln. manat, istehsala sair vergilərin 100 mln. manat, əsas kapitalın istehlakının 60 mln. manat olduğunu bilərək, ev təsərrüfatına xidmət göstərən dövlət idarə orqanları və qeyri – kommertiya təşkilatlarının xidmətləri üzrə ümumi buraxılışın həcmi hesablayın

- ☐ 940 mln. manat.
- ☐ 1000 mln. manat;
- ☒ 1060 mln. manat;
- ☐ 900 mln. manat;
- ☐ 740mln. manat;

362 Ümumi əlavə dəyərin 385 mln. manat, məhsullara və idxala vergilərin 180 mln. manat, məhsullara və idxala subsidiyaların 55 mln. manat olduğunu bilərək, ÜDM — un həcmi hesablayın :

- ☐ 200 mln. manat
- ☐ 270 mln. manat
- ☐ 330 mln. manat
- ☒ 510 mln. manat
- ☐ 620 mln. manat

363 Nominal ÜDM – un 456 AZN, real ÜDM – un 338AZN olduğunu bilərək, ÜDM – un deflyatorunu hesablayın :

- ☐ 117.1 %
- ☐ 107.1 %
- ☒ 135 %
- ☐ 100 %
- ☐ 128 %

364 Nominal ÜDM – un 560 AZN, real ÜDM – un 435AZN olduğunu bilərək, ÜDM – un deflyatorunu hesablayın :

- ☐ 117.1 %
- ☐ 107.1 %
- ☒ 129 %
- ☐ 100 %
- ☐ 128 %

365 ÜDM –un fiziki həcm indeksləri uzun müddət üçün hesablanarkən hansı indekslərdən istifadə edilir?

- ☐ harmonik orta indekslərdən.
- ☐ fərdi indekslərdən;
- ☐ əsas indekslərdən;
- ☒ silsiləvi indekslərdən;
- ☐ hesabi orta indekslərdən;

366 n

Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla):

	2011	2012
Xalis milli gəlir	7987	8240
Xaricdən daxil olan ilkin gəlirlərin qalığı	2318	1960
Esas kapitalın istehlakı	11813	10600

Rəqəmlərdən istifadə edərək illər üzrə xalis daxili məhsulun həcmi hesablayın:

- ☐ 400 və 728 mln. manat
☐ 489 və 728 mln. manat
☐ 297 və 825 mln. manat
☒ 390 və 710 mln. manat
☐ 518 və 810 mln. manat

367 Verilənlərdən hansı “Qalan dünya” hesabının ehtiyat bölməsinin maddəsidir ?

- ☐ Mal və Xidmətlərin ixracı
☐ İqtisadiyyatın ümumi buraxılışı
☐ Mal və xidmətlərin ümumi buraxılışı
☐ Qeyri - rezident ev təsərrüfatlarının ölkədə son istehlakı
☒ Mal və xidmətlərin xarici hesabı

368 Verilənlərdən hansı “Qalan dünya” hesabının istifadə bölməsinin maddəsidir ?

- ☐ Rezident ev təsərrüfatlarının son istehlakı
☐ Mal və Xidmətlərin idxalı və mal və xidmətlərin xarici hesabı
☒ Mal və xidmətlərin xarici hesabı
☐ Mal və Xidmətlərin idxalı
☐ Mal və xidmətlərin ixracı

369 Ümumi daxili məhsulun üzərinə xaricdən əldə edilən ilkin gəlirlərin saldosunu əlavə etməklə hansı göstərici hesablanır ?

- ☐ Sərəncamda qalan gəlir
☒ Xalis milli gəlir
☐ Ümumi milli gəlir
☐ Ümumi yığım
☐ Xalis yığım

370 Ümumi mənfəətin 800 mln. manat, istehsal və idxala vergilərin 90 mln. manat, istehsal və idxala subsidiyaların 20 mln. manat, mülkiyyətdən alınmış gəlirlərin 18 mln. manat, mülkiyyətdən ödənilmiş gəlirlərin 11 mln. manat olduğunu bilərək, ilkin gəlirlərin bölgüsündən yaranan saldonu hesablayın :

- ☐ 890 mln. manat
☒ 832 mln. manat
☐ 877 mln. manat
☐ 888 mln. manat
☐ 870 mln. manat

371 Şərti məlumatlara əsasən respublikanın xalq təsərrüfatından 2006 – cı ildə 12154,4 mlrd. manat, 2007 – ci ildə isə 13586,1 mlrd. manat xalis milli gəlir əldə edilmişdir. Həmin illərdə müvafiq olaraq, alınmış cari transfertlər 525,3 və 472,3 mlrd. manat, verilmiş transfertlər isə 238,8 və 278,6 mlrd manat olmuşdur. Hər il üçün ayrılıqda sərəncamda qalan xalis gəliri hesablayın:

- ☐ 15808,3 və 14503,2 mlrd. manat
☒ 12440,9 və 13779,8 mlrd. manat
☐ 11751,2 və 14552,3 mlrd. manat
☐ 13159,1 və 12579,8 mlrd. manat
☐ 15291,8 və 13251,4 mlrd. manat

372 Şərti məlumatlara əsasən 2010 – cu ildə respublika üzrə ÜDM – un həcmi (bazar qiymətlərində) 15791,4 mlrd. manat, qalan dünyadan alınmış əmək haqqı 90,8 mlrd. manat, qalan dünyaya verilmiş əmək haqqı 75,7 mlrd. manat, mülkiyyətdən alınmış gəlirlər 3,0 mlrd. manat, mülkiyyətdən verilən gəlirlər 1,3 mlrd. manat, əsas kapitalın istehlakı isə 2222,2 mlrd. manat olmuşdur. Bu məlumata əsasən ümumi və xalis milli gəlirin həcmi hesablayın :

- ☐ 18571,4 və 15804,1 mlrd. Manat
- ☒ 15808,3 və 13586,1 mlrd. manat
- ☐ 17719,2 və 13482,4 mlrd. manat
- ☐ 15291,8 və 13251,4 mlrd. manat
- ☐ 17747,1 və 14503,8 mlrd. manat

373 Şərti məlumatlara əsasən 2010 – cu ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 2222, 2 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 15808,3 mlrd. manat olmuşdur. 2011 – ci ildə ümumi milli gəlirin həcmi 8,5 % artmış, əsas kapitalın istehlakı isə 2,5 % azalmışdır. Bu məlumata əsasən 2011 – ci il üçün ümumi və xalis milli gəlirin həcmi hesablayın

- ☐ 17257 və 14971,8 mlrd. manat
- ☐ 13676,8 və 12154,4 mlrd. manat
- ☒ 17152 və 14985,4 mlrd. manat
- ☐ 15808,3 və 13586.1 mlrd. manat
- ☐ 17183,2 və 15189,2 mlrd. manat

374 Şərti məlumatlara əsasən 2010 – cu ildə respublika üzrə ÜDM – un həcmi (bazar qiymətlərində) 13663, 2 mlrd. manat, qalan dünyadan alınmış əmək haqqı 64,7 mlrd. manat, qalan dünyaya verilmiş əmək haqqı 63,8 mlrd. manat, mülkiyyətdən alınmış gəlirlər 22,1 mlrd. manat, mülkiyyətdən verilən gəlirlər 9,4 mlrd. manat əsas kapitalın istehlakı isə 1522,4 mlrd. manat olmuşdur. Bu məlumata əsasən ümumi və xalis milli gəlirin həcmi hesablayın:

- ☐ 14573,8 və 15738,8 mlrd. manat
- ☒ 13676,8 və 12154,4 mlrd. manat
- ☐ 15481,8 və 12341,2 mlrd. manat
- ☐ 13351,2 və 12008.2 mlrd. manat
- ☐ 15681,2 və 14578,1 mlrd. manat

375 Ev təsərrüfatlarının maliyyə və qeyri – maliyyə aktivlərinin, xüsusilə daşınmaz əmlakın dövriyyəsiindən yaranan gəlir bu - :

- ☐ sahibkarlıq fəaliyyətindən gəlirlərdir
- ☐ natura formasında olan gəlirlərdir;
- ☒ əmlakdan yaranan gəlirlərdir
- ☐ şəxsi yardımçı təsərrüfatdan əldə edilən gəlirlərdir
- ☐ əmək haqqı formasında olan gəlirlərdir

376 Ev təsərrüfatları sektorunun ilkin gəlirlərinin saldosu necə müəyyən olunur ?

- ☐ ilkin gəlirlərdən xərcləri çıxmaqla
- ☒ istehsalıdan əldə olunan ilkin gəlirin məbləğinə mülkiyyətdən alınan və verilən gəlirin fərqini əlavə etməklə;
- ☐ ümumi milli gəlirdən xalis milli gəliri çıxmaqla
- ☐ ümumi milli gəlirdən mülkiyyətdən alınan və verilən gəlirin fərqini çıxmaqla
- ☐ ilkin gəlirlərin məbləğinə cari transfertlərin saldosunu əlavə etməklə

377 Həm sərəncamda qalan gəlir hesabına, həm də dövlət idarə orqanlarının və qeyri – kommersiya təşkilatlarının əhaliyə təqdim etdikləri natural formada sosial transfertlər hesabına təmin edilən son istehlakın real miqdarı ilə ölçülən göstərici necə adlanır ?

- ☐ ev təsərrüfatlarının son istehlakı
- ☐ əhalin istehlakı
- ☐ minimal istehlak büdcəsi
- ☒ ev təsərrüfatlarının faktiki son istehlakı
- ☐ ev təsərrüfatlarının istehlak xərcləri

378 Xalis milli gəlir necə hesablanır ?

- ☒ ümumi milli gəlirdən əsas kapitalın istehlakını çıxmaqla

- ☐ ümumi daxili məhsuldan əsas kapitalın istehlakını çıxmaqla
- ☐ ümumi milli məhsulun üzərinə xaricdən əldə edilən ilkin gəlirlərin saldosunu əlavə etməklə ;
- ☐ ümumi daxili məhsulun üzərinə xaricdən əldə edilən ilkin gəlirlərin saldosunu əlavə etməklə ;
- ☐ məhsulun dəyərindən aralıq istehlakını çıxmaqla

379 Aşağıdakı şərti məlumatlara əsasən ilkin gəlirlərin bölgüsündən yaranan saldonu hesablayın: 1. Ümumi mənfəət – 900 mln. manat; 2. İstehsala və idxala vergilər (+) – 120 mln. manat; 3. İstehsala və idxala subsidiyalar (-) – 20 mln. manat; 4. Mülkiyyətdən alınmış gəlirlər – 25 mln. manat; 5. Mülkiyyətdən ödənilmiş gəlirlər – 15 mln manat;

- ☒ 1010 mln. manat
- ☐ 950 mln. manat
- ☐ 1000 mln. manat
- ☐ 1120 mln. manat
- ☐ 1020 mln. manat

380 MhS – də hesabat dövrünün əvvəlində mövcud olan kapitalı dövrün sonunadək saxlamaq şərtilə həmin dövr ərzində istehlak məsrəflərinin maksimum məbləği dedikdə hansı göstərici başa düşülür ?

- ☐ dəyər
- ☐ xərc
- ☐ istehlak
- ☐ mənfəət
- ☒ gəlir

381 Maliyyələşdirilmə mənbələrindən asılı olmayaraq istitusional vahidlər tərəfindən əmtəə və xidmətlərin faktiki son istehlakı hansı hesabda əks etdirilir ?

- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin yaranması hesabı;
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi hesabı
- ☒ təshih edilmiş sərəncamda olan gəlirdən istifadə edilməsi hesabı

382 İstitusional vahidlərin istehlak mallarına və xidmətlərə çəkdiqləri xərclərə və onlara uyğun gələn sərəncamda olan gəlirlər hansı hesabda əks etdirilir ?

- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ kapital hesabı
- ☒ sərəncamda qalan gəlirlərin istifadəsi hesabı
- ☐ gəlirlərin yaranması hesabı
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı

383 Sərəncamda qalan gəlirin həcmi 28, 6 mln. manat, son istehlakının həcmi isə 1,6 mn. manat olduğunu bilərək ümumi yığımın həcmi hesablayın ?

- ☒ 270 mln. manat
- ☐ 20,9 mln. manat
- ☐ 27,09 mln. manat
- ☐ 21,9 mln. manat
- ☐ 31,0 mln. manat

384 Son istehlak xərclərinin 103 mln. manat, ümumi yığımın 107 mln. manat olduğunu bilərək sərəncamda qalan ümumi gəliri hesablayın :

- ☒ 210 mln. manat
- ☐ 26 mln. manat
- ☐ 300 mln. manat
- ☐ 310 mln. manat
- ☐ 163 mln. manat

385 Xalis mənfəətin 600 mln. manat, ümumi əlavə dəyərin 960 mln. manat olduğunu bilərək xalis mənfəətin ümumi əlavə dəyərə xüsusi çəkisin hesablayın :

- ☐ 60 %;
☐ 0.06
☐ 162,5 %;
☐ 3.6
☒ 62.5 %;

386 Ümumi mənfəətin 950 mln. manat, əsas fondların istehlakının 150 mln. manat olduğunu bilərək xalis mənfəətin həcmi hesablayın :

- ☐ 1000 mln. manat
☐ 900 mln. manat;
☐ 817 mln. manat
☒ 800 mln. manat
☐ 1100 mln. manat

387 Ümumi milli gəlirin 14, 5 mln. manat, xalis milli gəlirin 12,0 mln. manat olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 19,1 %.
☐ 17,6 %;
☐ 16,8 %;
☒ 17,2 %;
☐ 18,6 %;

388 Ümumi milli gəlirin 25, 5 mln. manat, xalis milli gəlirin 21,0 mant olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın

- ☐ 17,6 %;
☐ 18,1 %;
☐ 18,6 %;
☒ 19,1 %.
☐ 17,0 %;

389 Aşağıdakı şərti məlumatlara əsasında ümumi mənfəətin həcmi hesablayın : 1. ümumi əlavə dəyər.....970 mln. manat; 2. istehsala və idxala xalis vergilər.....20 mln.manat; 3. əməyin ödənilməsi..... 150 mln. manat;

- ☐ 950 mln. Manat
☐ 920 mln. manat
☐ 990 mln. manat
☒ 800 mln. manat
☐ 1120 mln. manat

390 Aşağıdakı şərti məlumatlara əsasında xalis mənfəətin həcmi hesablayın : 1. ümumi əlavə dəyər.....970 mln. manat; 2. istehsala və idxala xalis vergilər.....20 mln.manat; 3. əməyin ödənilməsi..... 150 mln. manat; 4. əsas kapitalın istehlakı 250 mln. manat;

- ☐ 950 mln. manat
☐ 920 mln. manat
☐ 990 mln. manat
☒ 550 mln. manat
☐ 1120 mln. manat

391 Aşağıdakı şərti məlumatlara əsasən sərəncamda qalan ümumi gəliri hesablayın : 1. İlk gəlirlərin bölgüsündən yaranan ümumi daxili məhsul.....172 mln. manat; 2. Alınmış cari transfertlər38 mln. manat; 3. Verilmiş cari transfertlər32 mln. manat;

- ☐ 187 mln. manat
☐ 210 mln. manat
☐ 70 mln. manat
☒ 178 mln. manat

☐ 204 mln. manat

392 Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının balanslaşdırıcı maddəsi kimi hansı maddə çıxış edir ?

- ☐ transferlər
- ☐ ümumi əlavə dəyər
- ☐ son istehlak xərcləri
- ☒ ümumi yığım
- ☐ iqtisadi aktivlər

393 Ümumi milli yığımdan əsas fondların istehlakını çıxdıqdan sonra alınan göstəriciyə MHS – də nə ad verilir ?

- ☐ milli sərvət
- ☐ xalis vergi
- ☐ xalis mənfəət
- ☒ xalis milli yığım
- ☐ iqtisadi aktivlər

394 Gəlirlərin ilkin bölüşdürülməsi hesabının istifadə bölməsində mülkiyyətdən ödənilmiş gəlirlərə hansı gəlirlər daxil edilir ?

- ☐ xüsusi mülkiyyətdən əldə edilən gəlirlər
- ☐ istisional vahidlərin son istehlak və əmanət üçün malik olduqları gəlirlər
- ☒ yalnız sektorlar tərəfindən kreditlərə, səhmdarlara torpaq, onların təqdim etdikləri mülkiyyətə görə ödənilən gəlirlər;
- ☐ sahibkarlıq fəaliyyətdən əldə edilən gəlirlər
- ☐ istisional vahidlərin və rezidentlərin sərəncamda olan gəlirlər

395 Gəlirlərin institusional vahidlər və sektorlar arasında təkrarən bölüşdürülməsi prosesini əks etdirən hesab necə adlanır ?

- ☐ istehsal hesabı
- ☐ maliyyə hesabı
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☒ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ kapital (əsaslı xərclər) hesabı

396 Gəlirlərin yaranması hesabında ümumi mənfəət necə hesablanır?

- ☐ ümumi əlavə edilmiş dəyərin üzərinə əməyin ödənilməsi məbləğini gəlir, istehsal və idxala subsidiyaları çıxmaqla
- ☐ ümumi əlavə edilmiş dəyərdən əməyin ödənilməsi məbləğini çıxmaqla
- ☐ ümumi əlavə edilmiş dəyərdən əməyin ödənilməsi məbləğini çıxıb, istehsal və idxala xalis vergiləri toplamaqla;
- ☒ ümumi əlavə edilmiş dəyərdən əməyin ödənilməsi məbləğini və istehsal və idxala xalis vergiləri çıxmaqla;
- ☐ ümumi əlavə edilmiş dəyərdən istehsal və idxala xalis vergiləri çıxmaqla

397 Nominal gəlir dedikdə:

- ☐ Zəhmətlə və zəhmətsiz qazanılan gəlir nəzərdə tutulur
- ☐ Sərəncamda qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə edilən əmtəələrin miqdarında ifadə olunan gəlir nəzərdə tutulur
- ☐ Gəlirdən vergiləri və digər məcburi ödəmələri çıxdıqdan sonra yerdə qalan hissə başa düşülür
- ☒ Ayrı-ayrı şəxslərin , ev təsərrüfatlarının müxtəlif mənbələrdən əldə etdikləri pul məbləği nəzərdə tutulur
- ☐ Zəhmətlə qazanılan gəlirdir

398 Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınmır:

- ☐ Dolaylı vergilər
- ☐ Müəssisələrdən tutulmuş vergilər
- ☐ Transfert ödəmələri
- ☒ Fərdi vergilər
- ☐ Sosial sığorta ödəmələr

399 ÜMM-un növləri:

- ☐ Xalis, nominal və real ÜMM
- ☐ Real , nominal və xalis ÜMM
- ☐ Nominal, xalis ÜMM
- ☒ Nominal, real və potensial ÜMM
- ☐ Potensial, xalis, nominal ÜMM

400 Ümumi daxili məhsulun 4696 mln. manat, ümumi milli gəlirin 4925 mln. manat və əsas kapitalın istehlakının 783 mln. manat olduğunu bilərək xaricdən daxil olan ilkin gəlirlərin qalığını hesablayın :

- ☐ 9621 mln. manat
- ☐ 8838 mln. manat
- ☐ 1012 mln. manat
- ☒ 229 mln. manat
- ☐ 10404 mln. manat

401 2010 – cu il üzrə ümumi əlavə dəyərin 70 mlrd. manat, istehsala və idxala xalis vergilərin 30 mlrd. manat, əməyin ödənilməsinin 15 mlrd. manat olduğunu bilərək, ümumi mənfəətin həcmi hesablayın :

- ☐ 45 mlrd. manat
- ☐ 125 mlrd. manat
- ☐ 115 mlrd. manat
- ☒ 25 mlrd. manat
- ☐ 40 mlrd. manat

402 Rüb ərzində səərəncamda qalan milli gəlirin həcmi 100.8 mln. manat, son istehlakın həcmi isə 20.4 mln. manat olduğunu bilərək milli (ümumi) yığımın həcmi hesablayın :

- ☐ 102.1 mln. manat
- ☐ 84.2 mln. manat
- ☐ 121.2 mln. manat
- ☒ 80.4 mln. manat
- ☐ 84 mln. manat

403 Bütövlükdə iqtisadiyyat üzrə alınan ilkin gəlirlərin saldosu əsas kapitalın istehlakı çıxılanadək nəyə bərabərdir ?

- ☐ ümumi milli gəlirə
- ☐ xalis daxili məhsula
- ☐ ümumi daxili məhsula
- ☒ ümumi əlavə dəyərə
- ☐ xalis milli gəlirə

404 Xalis əsasda (əsas kapitalın istehlakı çıxmaqla) müəyyən olunan ilkin gəlirlərin saldosu nəyə bərabərdir ?

- ☐ xalis əlavə dəyərə
- ☐ xalis daxili məhsula
- ☐ ümumi daxili məhsula
- ☒ xalis milli gəlirə
- ☐ ümumi milli gəlirə

405 MhS – də ilkin gəlirlərə daxil deyil ?

- ☐ istehsala və idxala görə vergilər
- ☐ mənfəət
- ☐ əmək haqqı
- ☒ ümumi əlavə dəyər
- ☐ xüsusi mülkiyyətdən əldə edilən gəlirlər

406 İlkin gəlirin saldosu necə müəyyən olunur ?

- ☐ bütün institusional vahidlərin – rezidentlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi kimi
- ☐ istehsal vahidləri – rezidentlərin ödədikləri ilkin gəlirlərin cəmi kimi
- ☐ ehtiyata daxil olan məhsulun dəyəri ilə ehtiyatdan çıxarılmış məhsulun dəyəri arasındakı fərq kimi ;

- ☒ institusional vahidin və ya sektorun əldə etdiyi və ödədiyi ümumi ilkin gəlirlərin arasındakı fərq kimi;
- ☐ iqtisadiyyatın bütün sahələrinin və ya sektorların bazar qiymətlərində əlavə edilmiş dəyərin cəmi kimi

407 Milli hesablar sistemində gəlir və mülkiyyətə vergilərə..... kimi baxılır ?

- ☐ ev təsərrüfatlarının transfertləri
- ☐ ümumi maliyyə ödəmələri
- ☐ xüsusi bölgü münasibətləri
- ☒ yenidən bölgü ödəmələri
- ☐ xarici iqtisadi əməliyyatlar

408 Verilənlərdən vergi növlərindən hansı cari vergilərin tərkibinə daxildir ?

- ☐ aksizlər
- ☐ mənfəət vergisi
- ☒ bunların hamısı
- ☐ mülkiyyətə vergilər
- ☐ əlavə dəyər vergisi

409 Gəlirlərin ilkin bölgüsü hesabının ehtiyatlar hissəsinə daxil deyil ?

- ☐ istehsala və idxala subsidiyalar
- ☐ işçilərin əməyinin ödənilməsi
- ☐ ümumi mənfəət
- ☒ aralıq istehlak
- ☐ istehsala və idxala vergilər

410 Gəlirlərin ilkin bölgüsü hesabı hansı subhesablara bölünür ?

- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ istehsal hesabı
- ☐ gəlirlərin yaranması
- ☒ sahibkarlıq gəlirləri və sair ilkin gəlirlər hesabı
- ☐ kapital və maliyyə hesabı

411 Ev təsərrüfatı tərəfindən alınaraq müəyyən şəraitdə və hallarda (xəstələndikdə, pensiya çıxdıqda və s.) öz tələblərinin ödənilməsinə istifadə edilən cari transferlər necə adlanır ?

- ☐ sair cari transfertlər
- ☐ cari gəlir vergilər
- ☐ sosial yardımlar
- ☒ sosial müavinətlər
- ☐ ictimai sığortaya ödənişlər

412 MHS – də ilkin gəlirlərə daxil deyil :

- ☐ istehsala və idxala görə vergilər
- ☐ mənfəət
- ☐ əmək haqqı
- ☒ istehsala və idxala görə subsidiyalar
- ☐ xüsusi mülkiyyətdən əldə edilən gəlirlər

413 Xalis milli gəlir dedikdə nə başa düşülür ?

- ☐ istusional vahidlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi
- ☐ maddi və qeyri – maddi xidmət sahələrində iqtisadi vahidlərin son istehlak üçün əmtəə və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərin cəmi;
- ☐ ölkənin rezidentləri tərəfindən bu və ya digər dövrdə ilkin gəlirlərin saldosu nəzərə alınmaqla əldə etdikləri ilkin gəlirlərin cəmi;
- ☒ sektorların ilkin gəlirlərinin xalis saldosunun cəmi
- ☐ istisional vahidlərin – rezidentlərin sərəncamında olan gəlirlərin cəmi

414 Ümumi milli gəlir dedikdə nə başa düşülür ?

- ☐ bütün istisional vahidlərin – rezidentlərin sərəncamında olan gəlirlərin cəmi
- ☐ maddi və qeyri – maddi xidmət sahələrində iqtisadi vahidlərin son istehlak üçün əmtəə və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərin cəmi;
- ☐ sektorların ilkin gəlirlərinin xalis saldusunun cəmi
- ☒ ölkənin rezidentləri tərəfindən bu və ya digər dövrdə ilkin gəlirlərin saldosu nəzərə alınmaqla əldə etdikləri ilkin gəlirlərin cəmi ;
- ☐ istisional vahidlərin son istehlak və əmanətlər üçün malik olduqları gəlirlərin cəmi

415 Aşağıdakılardan biri əhali gəlirlərinə daxil deyil:

- ☐ Nominal gəlirlər
- ☐ Pul gəlirləri
- ☐ Natural gəlirlər
- ☒ Nisbi gəlirlər
- ☐ Real gəlirlər

416 Gəlirin istehlak edilməyən, yığma yönəldilən hissəsi:

- ☐ Gəlirin həcmi
- ☐ İzafi məhsul
- ☐ İstehlak
- ☒ Əmanət
- ☐ İzafi dəyər

417 Milli gəlirin istehlaka getməyən hissəsi?

- ☐ Məcmu tələb
- ☒ Ümumi yığım (əmanət)
- ☐ Ümumi daxili məhsul
- ☐ Ümumi gəlir
- ☐ Ümumi xərclər

418 ÜMM-un hesablanması metodları:

- ☒ İstehsalə görə, xərclərin və gəlirlərin məcmusuna görə
- ☐ Gəlirlərin məcmusuna görə
- ☐ Xərclərə və milli gəlirə görə
- ☐ Milli gəlirə və xalis milli məhsula görə
- ☐ İstehsalın səviyyəsi və xalis milli məhsula görə

419 Ölkənin milli məhsulunun və milli gəlirinin xeyli hissəsi əsasən nəyin hesabına əldə olunur:

- ☐ əsas kapital ilə dövriyyə vəsaiti hesabına
- ☐ əsas kapital və dövriyyə vəsaiti hesabına
- ☐ Amortizasiya vəsaiti ilə əsas kapital hesabına
- ☐ Dövriyyə vəsaitinin həcmi ilə amortizasiya vəsaiti hesabına
- ☒ Əsas kapitalın həcmi və əsaslı vəsait qoyuluşunun yüksəlməsi hesabına

420 Gəlirlərin istifadəsi hesabı ev təsərrüfatı sektoru üçün neşə variantda qurulur ?

- ☐ 3.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 2.0
- ☐ 6.0

421 Mülkiyyətdən alınan gəlirlər dedikdə nə başa düşülür ?

- ☒ aktivlərə sahib olmaqdan əldə edilən gəlirlər
- ☐ əmək haqqı formasında olan gəlirlər
- ☐ natura formasında olan gəlirlər
- ☐ şəxsi yardımçı təsərrüfatdan əldə edilən gəlirlər
- ☐ sahibkarlıq fəaliyyətindən gəlirlər

422 Gəlir hesablarına hansı hesab daxil deyil :

- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ sərəncamda qalan gəlirlərin istifadəsi hesabı
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin yaranması hesabı
- ☒ maliyyə hesabı

423 MHS – də ümumi milli gəlir ilə xalis milli gəlir arasındakı fərq necə adlanır ?

- ☐ ümumi əlavə dəyər
- ☐ əsas kapitalın orta illik dəyəri
- ☐ aralıq istehlakı
- ☒ əsas kapitalın amortizasiyası
- ☐ əsas kapitalın qiymətləndirilməsi

424 Şərti məlumatlara əsasən respublikanın xalq təsərrüfatından 2013 – cü ildə 12650 mlrd. manat, 2014 – ci ildə isə 13450 mlrd. manat xalis milli gəlir əldə edilmişdir. Həmin illərdə müvafiq olaraq, alınmış cari transfertlər 550 və 450 mlrd. manat, verilmiş transfertlər isə 250 və 200 mlrd manat olmuşdur. Hər il üçün ayrılıqda sərəncamda qalan xalis gəliri hesablayın:

- ☐ 15808 və 14503 mlrd. manat
- ☐ 11751 və 14552 mlrd. manat
- ☐ 12730 və 13610 mlrd. manat
- ☐ 13150 və 14100 mlrd. manat
- ☒ 12950 və 13700 mlrd. manat

425 Şərti məlumatlara əsasən respublikanın xalq təsərrüfatından 2013 – cü ildə 12000 mlrd. manat, 2014 – ci ildə isə 13000 mlrd. manat xalis milli gəlir əldə edilmişdir. Həmin illərdə müvafiq olaraq, alınmış cari transfertlər 500 və 400 mlrd. manat, verilmiş transfertlər isə 230 və 210 mlrd manat olmuşdur. Hər il üçün ayrılıqda sərəncamda qalan xalis gəliri hesablayın:

- ☒ 12270 və 13190 mlrd. manat
- ☐ 11751 və 14552 mlrd. manat
- ☐ 12730 və 13610 mlrd. manat
- ☐ 12500 və 13400 mlrd. manat
- ☐ 15808 və 14503 mlrd. manat

426 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 3000 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 18000 mlrd. manat olmuşdur. 2015 – ci ildə ümumi milli gəlirin həcmi 6 % artmış, əsas kapitalın istehlakı isə 3 % azalmışdır. Bu məlumata əsasən 2015 – ci il üçün əsas kapitalın istehlakının həcmi hesablayın :

- ☐ 1367 mlrd. manat
- ☐ 1725 mlrd. manat
- ☐ 16200 mlrd. manat
- ☒ 2910 mlrd. manat
- ☐ 14240 mlrd. manat

427 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 3000 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 18000 mlrd. manat olmuşdur. 2015 – ci ildə ümumi milli gəlirin həcmi 6 % artmış, əsas kapitalın istehlakı isə 3 % azalmışdır. Bu məlumata əsasən 2015 – ci il üçün xalis milli gəlirin həcmi hesablayın :

- ☐ 19080 mlrd. manat
- ☒ 16170 mlrd. manat
- ☐ 17257 mlrd. manat
- ☐ 13676 mlrd. manat
- ☐ 17183 mlrd. manat

428 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 3000 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 18000 mlrd. manat olmuşdur. 2015 – ci ildə ümumi milli gəlirin

həcmi 6 % artmış, əsas kapitalın istehlakı isə 3 % azalmışdır. Bu məlumata əsasən 2015 – ci il üçün ümumi milli gəlirin həcmi hesablayın :

- ☐ 13676 mlrd. manat
- ☒ 19080 mlrd. manat
- ☐ 16170 mlrd. manat
- ☐ 17183 mlrd. manat
- ☐ 17257 mlrd. manat

429 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 2000 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 15000 mlrd. manat olmuşdur. 2015 – ci ildə ümumi milli gəlirin həcmi 8 % artmış, əsas kapitalın istehlakı isə 2 % azalmışdır. Bu məlumata əsasən 2015 – ci il üçün xalis milli gəlirin həcmi hesablayın :

- ☐ 16200 mlrd. manat
- ☐ 17257 mlrd. manat
- ☐ 13676 mlrd. manat
- ☐ 17183 mlrd. manat
- ☒ 14240 mlrd. manat

430 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 2000 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 15000 mlrd. manat olmuşdur. 2015 – ci ildə ümumi milli gəlirin həcmi 8 % artmış, əsas kapitalın istehlakı isə 2 % azalmışdır. Bu məlumata əsasən 2015 – ci il üçün ümumi milli gəlirin həcmi hesablayın :

- ☒ 16200 mlrd. manat
- ☐ 17257 mlrd. manat
- ☐ 13676 mlrd. manat
- ☐ 17183 mlrd. manat
- ☐ 14240 mlrd. manat

431 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublika üzrə ÜDM – un həcmi (bazar qiymətlərində) 12660 mlrd. manat, qalan dünyadan alınmış əmək haqqı 70 mlrd. manat, qalan dünyaya verilmiş əmək haqqı 65 mlrd. manat, mülkiyyətdən alınmış gəlirlər 25 mlrd. manat, mülkiyyətdən verilən gəlirlər 12 mlrd. manat əsas kapitalın istehlakı isə 1500 mlrd. manat olmuşdur. Bu məlumata əsasən xalis milli gəlirin həcmi hesablayın :

- ☐ 15481 mlrd. manat
- ☐ 12832 mlrd. manat
- ☐ 12820 mlrd. manat
- ☒ 11178 mlrd. manat
- ☐ 12678 mlrd. manat

432 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublika üzrə ÜDM – un həcmi (bazar qiymətlərində) 12660 mlrd. manat, qalan dünyadan alınmış əmək haqqı 70 mlrd. manat, qalan dünyaya verilmiş əmək haqqı 65 mlrd. manat, mülkiyyətdən alınmış gəlirlər 25 mlrd. manat, mülkiyyətdən verilən gəlirlər 12 mlrd. manat əsas kapitalın istehlakı isə 1500 mlrd. manat olmuşdur. Bu məlumata əsasən ümumi milli gəlirin həcmi hesablayın :

- ☒ 12678 mlrd. manat
- ☐ 15481 mlrd. manat
- ☐ 11178 mlrd. manat
- ☐ 12820 mlrd. manat
- ☐ 12832 mlrd. manat

433 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublika üzrə ÜDM – un həcmi (bazar qiymətlərində) 13000 mlrd. manat, qalan dünyadan alınmış əmək haqqı 65 mlrd. manat, qalan dünyaya verilmiş əmək haqqı 60 mlrd. manat, mülkiyyətdən alınmış gəlirlər 22 mlrd. manat, mülkiyyətdən verilən gəlirlər 9 mlrd. manat əsas kapitalın istehlakı isə 1520 mlrd. manat olmuşdur. Bu məlumata əsasən xalis milli gəlirin həcmi hesablayın :

- ☒ 11498 mlrd. manat
- ☐ 13156 mlrd. manat
- ☐ 13018 mlrd. manat
- ☐ 15481 mlrd. manat

☐ 15681 mlrd. manat

434 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublika üzrə ÜDM – un həcmi (bazar qiymətlərində) 13000 mlrd. manat, qalan dünyadan alınmış əmək haqqı 65 mlrd. manat, qalan dünyaya verilmiş əmək haqqı 60 mlrd. manat, mülkiyyətdən alınmış gəlirlər 22 mlrd. manat, mülkiyyətdən verilən gəlirlər 9 mlrd. manat əsas kapitalın istehlakı isə 1520 mlrd. manat olmuşdur. Bu məlumata əsasən ümumi milli gəlirin həcmi hesablayın :

- ☒ 13018 mlrd. manat
☐ 11498 mlrd. manat
☐ 13156 mlrd. manat
☐ 15681 mlrd. manat
☐ 15481 mlrd. manat

435 Aşağıdakı şərti məlumatlara əsasında ümumi mənfəətin həcmi hesablayın : 1. ümumi əlavə dəyər.....1459 mln. manat; 2. istehsala və idxala xalis vergilər.....67 mln.manat; 3. əməyin ödənilməsi..... 265 mln. manat;

- ☒ 1127 mln. manat;
☐ 950 mln. manat.
☐ 1194 mln. manat;
☐ 1791 mln. manat;
☐ 920 mln. manat;

436 Aşağıdakı şərti məlumatlara əsasında xalis mənfəətin həcmi hesablayın : 1. ümumi əlavə dəyər.....1459 mln. manat; 2. istehsala və idxala xalis vergilər.....67 mln.manat; 3. əməyin ödənilməsi..... 265 mln. manat; 4. əsas kapitalın istehlakı 451 mln. manat;

- ☐ 1100 mln. manat;
☐ 2242 mln. manat.
☐ 1392 mln. manat;
☒ 676 mln. manat;
☐ 1127 mln. manat

437 Aşağıdakı şərti məlumatlara əsasında ümumi mənfəətin həcmi hesablayın : 1. ümumi əlavə dəyər.....1070 mln. manat; 2. istehsala və idxala xalis vergilər.....30 mln.manat; 3. əməyin ödənilməsi..... 350 mln. manat;

- ☐ 950 mln. manat.
☐ 920 mln. manat;
☐ 990 mln. manat;
☒ 690 mln. manat;
☐ 1120 mln. manat;

438 Aşağıdakı şərti məlumatlara əsasında xalis mənfəətin həcmi hesablayın : 1. ümumi əlavə dəyər.....1070 mln. manat; 2. istehsala və idxala xalis vergilər.....30 mln.manat; 3. əməyin ödənilməsi..... 250 mln. manat; 4. əsas kapitalın istehlakı 350 mln. manat;

- ☒ 440 mln. manat;
☐ 1700 mln. manat;
☐ 950 mln. manat.
☐ 1100 mln. manat;
☐ 920 mln. manat

439 Aşağıdakı şərti məlumatlara əsasən sərəncamda qalan ümumi gəliri hesablayın : 4. İlk gəlirlərin bölgüsündən yaranan ümumi daxili məhsul.....234mln. manat; 5. Alınmış cari transfertlər45 mln. manat; 6. Verilmiş cari transfertlər31 mln. manat;

- ☐ 310 mln. manat;
☐ 210 mln. manat;
☐ 279 mln. manat;
☒ 248 mln. manat;

☐ 158 mln. manat.

440 Aşağıdakı şərti məlumatlara əsasən sərəncamda qalan ümumi gəliri hesablayın : 1. İlk gəlirlərin bölgüsündən yaranan ümumi daxili məhsul.....156mln. manat; 2. Alınmış cari transfertlər24 mln. manat; 3. Verilmiş cari transfertlər18 mln. manat;

- ☐ 114 mln. manat;
☐ 180 mln. manat.
☒ 162 mln. manat;
☐ 210 mln. manat;
☐ 70 mln. manat;

441 Sərəncamda qalan ümumi gəlirin 305 mln. manat, ümumi yığımın 132 mln. manat olduğunu bilərək, olduğunu bilərək, son İstehlak xərclərini hesablayın ?

- ☐ 148 mln. manat.
☐ 34 mln. manat;
☒ 173 mln. manat;
☐ 258 mln. manat;
☐ 155 mln. manat;

442 Son İstehlak xərclərinin 250 mln. manat, sərəncamda qalan ümumi gəlirin 305 mln. manat olduğunu bilərək, ümumi yığımı hesablayın ?

- ☒ 55 mln. manat;
☐ 148 mln. manat.
☐ 155 mln. manat;
☐ 258 mln. manat;
☐ 34 mln. manat;

443 Son İstehlak xərclərinin 250 mln. manat, ümumi yığımın 132 mln. manat olduğunu bilərək, sərəncamda qalan ümumi gəliri hesablayın ?

- ☐ 148 mln. manat.
☐ 155 mln. manat;
☐ 34 mln. manat;
☒ 282 mln. manat;
☐ 258 mln. manat;

444 Aşağıdakı şərti məlumatlara əsasən xalis mənfəətin həcmi hesablayın : 1. Ümumi əlavə dəyər.....500 mln. manat 2. İstehsal və idxala xalis vergilər.....18 mln. manat 3. Əməyin ödənilməsi.....134 mln. manat 4. Əsas kapitalın istehlakı.....180 mln. manat

- ☐ 140 mln. manat.
☒ 168 mln. manat;
☐ 518 mln. manat;
☐ 680 mln. manat;
☐ 214 mln. manat;

445 Aşağıdakı şərti məlumatlara əsasən xalis mənfəətin həcmi hesablayın : 1. Ümumi əlavə dəyər.....500 mln. manat 2. İstehsal və idxala xalis vergilər.....18 mln. manat 3. Əməyin ödənilməsi.....134 mln. manat 4. Əsas kapitalın istehlakı.....180 mln. manat

- ☐ 518 mln. manat;
☒ 168 mln. manat;
☐ 140 mln. manat.
☐ 214 mln. manat;
☐ 680 mln. manat;

446 Aşağıdakı şərti məlumatlara əsasən ilkin gəlirlərin bölgüsündən yaranan saldonu hesablayın: 1. Ümumi mənfəət647 mln. manat 2. İstehsal və idxala vergilər (+).....80 mln. manat 3.

İstehsala və idxala subsidiyalar(-).....24 mln. manat 4. Mülkiyyətdən alınmış gəlirlər18 mln. manat 5. Mülkiyyətdən ödənilmiş gəlirlər.....10 mln. manat

- ☐ 410 mln. manat.
- ☐ 727 mln. manat;
- ☒ 711 mln. manat;
- ☐ 737 mln. manat;
- ☐ 740 mln. manat;

447 Aşağıdakı şərti məlumatlara əsasən ilkin gəlirlərin bölgüsündən yaranan saldonu hesablayın: 1. Ümumi mənfəət455 mln. manat 2. İstehsala və idxala vergilər (+).....60 mln. manat 3. İstehsala və idxala subsidiyalar(-).....18 mln. manat 4. Mülkiyyətdən alınmış gəlirlər10 mln. manat 5. Mülkiyyətdən ödənilmiş gəlirlər.....6 mln. manat

- ☐ 410 mln. manat.
- ☐ 590 mln. manat;
- ☒ 501 mln. manat;
- ☐ 520 mln. manat;
- ☐ 440 mln. manat

448 Pensiya fondlarında ev təsərrüfatlarının aktivlərinin xalis dəyərinin dəyişməsinə düzəlişlər hansı hesabın ehtiyat hissəsində öz əksini tapır?;

- ☒ Ev təsərrüfatı sektoru üçün sərəncamda qalan gəlirlərin istifadəsi hesabı;
- ☐ Ev təsərrüfatı sektoru üçün gəlirlərin yaranması hesabı
- ☐ Ev təsərrüfatı sektoru üçün gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ Ev təsərrüfatı sektoru üçün gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ Ev təsərrüfatı sektoru üçün istehsal hesabı

449 Sərəncamda qalan ümumi gəlirin 305 mln. manat, ümumi yığımın 132 mln. manat olduğunu bilərək, olduğunu bilərək, son İstehlak xərclərini hesablayın ?

- ☐ 148 mln. manat.
- ☒ 173 mln. manat;
- ☐ 155 mln. manat;
- ☐ 258 mln. manat;
- ☐ 34 mln. manat;

450 Son İstehlak xərclərinin 250 mln. manat, sərəncamda qalan ümumi gəlirin 305 mln. manat olduğunu bilərək, ümumi yığımı hesablayın ?

- ☒ 55 mln. manat;
- ☐ 148 mln. manat.
- ☐ 155 mln. manat;
- ☐ 258 mln. manat;
- ☐ 34 mln. manat;

451 Son İstehlak xərclərinin 250 mln. manat, ümumi yığımın 132 mln. manat olduğunu bilərək, sərəncamda qalan ümumi gəliri hesablayın ?

- ☐ 258 mln. manat;
- ☒ 282 mln. manat;
- ☐ 34 mln. manat;
- ☐ 148 mln. manat.
- ☐ 155 mln. manat;

452 Rüb ərzində sərəncamda qalan milli gəlirin həcmnin 135.2 mln. manat, son istehlakın həcmnin isə 41.5 mln. manat olduğunu bilərək milli (ümumi) yığımın həcmi hesablayın :

- ☐ 84.2 mln. Manat
- ☒ 93.7 mln. manat
- ☐ 84 mln. manat
- ☐ 102.1 mln. manat

☐ 176.7 mln. manat

453 Onun sahibinin bir qayda olaraq nominal həddə bərabər olan müəyyən olunmuş gəlirləri əvvəlcədən əldə etmək hüququ var. Bu hansı qiymətli kagızdır?

- ☐ sertifikat.
☐ veksəl;
☒ istiqraz;
☐ səhm;
☐ çek;

454 Sərəncamda qalan gəlirin həcmi 24,3 mln. manat, son istehlakının həcmi isə 3,7 mn. manat olduğunu bilərək ümumi yığının həcmi hesablayın ?

- ☐ 20,9 mln. manat;
☐ 27.0 mln. manat;
☒ 20,6 mln. manat;
☐ 31,0 mln. manat.
☐ 21,9 mln. manat;

455 Son istehlak xərclərinin 243 mln. manat, ümumi yığının 178 mln. manat olduğunu bilərək sərəncamda qalan ümumi gəliri hesablayın :

- ☐ 300 mln. manat;
☐ 65 mln. manat;
☒ 421 mln. manat;
☐ c) 163 mln. manat;
☐ 310 mln. manat.

456 Xalis mənfəətin 764 mln. manat, ümumi əlavə dəyərin 1010 mln. manat olduğunu bilərək xalis mənfəətin ümumi əlavə dəyər də xüsusi çəkisini hesablayın :

- ☐ 162,5 %;
☒ 75.6 %;
☐ 60 %;
☐ 6 %;
☐ 360 %.

457 Ümumi mənfəətin 1007 mln. manat, əsas fondların istehlakının 243 mln. manat olduğunu bilərək xalis mənfəətin həcmi hesablayın :

- ☐ 1000 mln. manat.
☐ 1100 mln. manat;
☐ 817 mln. manat;
☐ 900 mln. manat;
☒ 764 mln. manat;

458 Ümumi milli gəlirin 18,7 mln. manat, xalis milli gəlirin 15,3 mln. manat olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 16,8 %;
☐ 18,6 %;
☐ 19,1 %.
☐ 17,6 %;
☒ 18,2 %;

459 Ümumi milli gəlirin 15,5 mln. manat, xalis milli gəlirin 13,1 mant olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 17,0 %;
☐ 17,6 %;
☒ 15,5 %.
☐ 18,6 %;

☐ 18,1 %;

460 Ümumi qənaət hansı düsturla hesablanır ?

- ☐ $\dot{U}Q = \dot{U}MG - ACT + VCT$
☐ $\dot{U}Q = \dot{U}DM - \dot{A}\dot{O} + V;$
☐ $\dot{U}Q = \dot{U}MG - S\dot{I}$
☒ $\dot{U}Q = SQ\dot{U}MG - S\dot{I}$
☐ $\dot{U}Q = \dot{U}B - A\dot{I}$

461 Kapitalla əməliyyatlar hesabının istifadə bölməsində belə maddə yoxdur

- ☐ xalis kreditlər, xalis borclar
☐ maddi dövryyə vəsaitləri ehtiyatlarının dəyişməsi
☐ torpaqların və qeyri – maddi aktivlərin xalis alqısı
☒ alınmış əsaslı transferlər
☐ əsaslı fondların ümumi yığımı

462 Verilənlərdən hansı “Maliyyə” hesabının istifadə bölməsinin maddəsidir ?

- ☐ alınmış əsaslı transferlər
☐ xalis kreditlər
☐ maliyyə passivlərinin xalis əldə edilməsi
☒ maliyyə aktivlərinin xalis əldə edilməsi
☐ xalis borclar

463 Aktivlər üzərindəki mülkiyyət hüququnun bir şəxsdən başqasına verilməsi və ya aktivlərin satılması nəticəsində əldə olunan vəsaitlərin verilməsi dedikdə nə başa düşülür ?

- ☐ digər subsidiyalar
☐ istehsala və idxala subsidiyalar
☐ cari transferlər
☒ əsaslı transferlər
☐ natura formasında olan sosial transferlər

464 Xalis kreditləşdirmə (və ya borcalma) özündə əks etdirir :

- ☐ İnstitusional vahidlərin istehsalda iştirakı nəticəsində yaratdıqları gəlirləri
☐ ayrı – ayrı sahələrdə məhsul və xidmətlərin buraxılışı ilə onların aralıq istehlakı arasında yaranan fərqi;
☐ cəmiyyətin sərəncamında olan yığılmış maddi nemətlərin məcmusunu
☒ maliyyələşmə mənbələrinin qeyri – maliyyə aktivlərinin xalis əldə edilməsi xərclərinə nisbətən artıqlığını və ya çatışmazlığını;
☐ rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini

465 Xalis kreditləşdirmə (borc alma) necə hesablanır ?

- ☐ ümumi milli gəlirdən əsas kapitalın istehlakını çıxmaqla
☐ məhsulun dəyərindən aralıq istehlakı çıxmaqla
☐ sərəncamda olan ümumi milli gəlirdən son istehlakı çıxmaqla
☒ investisiyanın maliyyələşmə mənbələrindən milli yığımı və qeyri – istehsal qeyri – maddi qeyri - maliyyə aktivlərinin əldə edilməsini çıxmaqla.
☐ ümumi daxili məhsuldan əsas kapitalın istehlakını çıxmaqla

466 Sərəncamda olan milli gəlirdən son istehlakın həcmi çıxmaqla hansı göstərici hesablanır ?

- ☐ milli sərvət
☐ əsas kapitalın istehlakı
☐ ümumi daxili məhsul
☒ milli qənaət (yığım);
☐ xalis daxili məhsul

467 Rezidentlərlə qeyri – rezidentlər arasındakı maliyyə aktiv və passivlərinin hərəkətini əks etdirən hesab hansıdır

- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ istehsal hesabı
- ☐ kapitalla (əməliyyat) hesabı;
- ☒ maliyyə hesabı
- ☐ gəlirlərin yaranması hesabı;

468 Ölkənin qeyri – maliyyə aktivləri ilə “Dünyanın qalan ölkələri” sektoruna aid xalis maliyyə tələbnamələrinin məbləğinin cəminə bərabər olan göstərici necə adlanır ?

- ☐ ümumi daxili məhsul
- ☐ ümumi mənfəət
- ☐ ümumi əlavə edilmiş dəyər
- ☒ əmlakın xalis dəyəri
- ☐ əsas kapitalın istehlakı

469 İnstitusional vahidlər arasında, habelə institusional vahidlər ilə dünyanın yerdə qalan ölkələri arasındakı əlaqələrinin maliyyə akyivləri və öhdəçiliklərinə aid olan əməliyyatları qeydə alan hesab hansıdır ?

- ☐ yenidən qiymətləndirmə hesabı
- ☐ kapital (əsaslı xərclər) hesabı
- ☐ dünyanın qalan ölkələri hesabı
- ☒ maliyyə hesabı
- ☐ istehsal hesabı

470 Vergilərdən hansı maliyyə hesabında əks etdirilən əməliyyatlara aiddir?

- ☐ Tamamlanmamış istehsal yarı tikililər monetor qızıl
- ☐ Dövrüyyə kapitalı , aksizlər, xüsusi borc hüququ
- ☐ Əsas kapital, depozitlər, borclar
- ☒ Monetar qızıl və xüsusi iqtibas (borc) hüququ, nəgd pullar
- ☐ Bitməmiş istehsal, ehtiyatlar, xidmətlər

471 Kapital transferləri – bu:

- ☐ Veksel formasıdır
- ☐ Ortamüddətli investisiyalaşdırma formasıdır
- ☐ Qısamüddətli investisiyalaşdırma formasıdır
- ☒ Uzunmüddətli investisiyalaşdırma formasıdır
- ☐ Uzunmüddətli lizinq formasıdır

472 Maliyyə hesabında “səhmdən başqa qiymətli kağızlar” kateqoriyasına daxildir:

- ☐ Qeyri- maliyyə öhdəlikləri
- ☐ Qazanc öhdəlikləri
- ☒ Borc öhdəlikləri
- ☐ Valyuta öhdəlikləri
- ☐ Bank öhdəlikləri

473 Xüsusi borc hüququ- bu:

- ☐ Ölkənin qızıl ehtiyatıdır
- ☐ Beynəlxalq əmək təşkilatının yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir
- ☐ Dünya bankının yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir
- ☒ Beynəlxalq valyuta fondunun yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir
- ☐ Ölkənin milli valyutasıdır

474 Milli hesablar sistemində maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir?

- ☐ Kəmiyyətinə
- ☐ Müddətinə
- ☐ Qeyri funksional olmasına
- ☒ Maliyyə vəsaitlərinin tipinə
- ☐ Keyfiyyətinə

475 Gələcəkdə muzzdlu işçilərin sosial siğorta üzrə müavinətlərinin alınmasını təmin etmək üçün müəssələr (işəgötürənlər) tərəfindən dövlət və qeyri – dövlət sosial siğorta fondlarına köçürülən vəsait necə adlanır ?

- ☐ subsidiyalar
- ☐ transfertlər
- ☐ sosial müavinətlər
- ☒ işə götürənlərin sosial siğortaya ayırmaları
- ☐ natura formasında sosial müavinətlər

476 Hansı sektorun faktiki son istehlakı yoxdur ?

- ☐ qalan dünya
- ☐ ev təsərrüfatı
- ☐ qeyri – maliyyə
- ☒ ev təsərrüfatlarına xidmət edən qeyri – kommersiya
- ☐ dövlət idarəetmə orqanları

477 Dövlət idarəetmə orqanları sektorunun faktiki son istehlakı nəyə bərabərdir ?

- ☐ faktiki son istehlak yoxdur
- ☐ ev təsərrüfatlarının pulsuz aldıqları fərdi əmtəə və xidmətlərin dəyərinə
- ☐ məhsul və ya xidmətlər istehsal etmək məqsədilə istifadə olunmuş məhsul və bazar xidmətlərinin dəyərinə;
- ☒ kollektiv xidmətlərin dəyərinə
- ☐ ev təsərrüfatları – rezidentlər tərəfindən fərdi istehlak üçün alınmış bütün əmtəə və xidmətlərin dəyərinə;

478 Dövlət idarəetmə orqanlarının fərdi əmtəə və xidmətlərə çəkdiqləri xərclər nədən ibarətdir?

- ☐ maliyyə korporasiyaların mallara və xidmətlərə çəkdiyi xərclərdən
- ☐ ev təsərrüfatlarının istehlak mallarına və xidmətlərə çəkdiyi xərclərdən
- ☐ ev təsərrüfatlarına pulsuz təqdim edilən istehlak olunmuş mal və xidmətlərə ictimai təşkilatlarının çəkdiqləri xərclərdən;
- ☒ dövlət idarəetmə sektoruna aid edilən təşkilatların fərdi istehlak üçün nəzərdə tutulmuş əmtəələrin alınmasına və xidmətlərin ödənilməsinə çəkdiqləri xərclərdən;
- ☐ kvazikorporasiya mallara və xidmətlərə çəkdiyi xərclərdən

479 Ev təsərrüfatlarının son istehlak xərclərinə daxil deyil :

- ☐ nağd pulla alınmış məhsullar
- ☐ bunların hamısı
- ☐ kirayə xərcləri;
- ☒ ev təsərrüfatları tərəfindən yatırılmış investisiyalar
- ☐ ev təsərrüfatlarının daxili istehsalı olan və istehlak olunmuş məhsulların dəyəri

480 Ev təsərrüfatlarının son istehlak xərcləri dedikdə nə başa düşülür ?

- ☐ əsas kapitaldan istifadə də daxil olmaqla onların cari xərclərinin ölçüsü
- ☐ ev təsərrüfatlarına göstərilmiş müxtəlif xidmətlərə çəkilən xərclər
- ☐ ev təsərrüfatlarının ərzaq alınmasına çəkdiyi xərclər
- ☒ ev təsərrüfatları tərəfindən istehlak olunmuş məhsullara və xidmətlərə məsrəflər
- ☐ ev təsərrüfatlarına göstərilmiş müxtəlif sosial yardımlar

481 İşəgötürənin hesabat dövründə yerinə yetirilmiş işə görə muzzdlu işçiyə pul və ya natura şəklində ödədiyi məbləğ necə adlanır ?

- ☐ subsidiya
- ☐ gəlir
- ☐ mükafat
- ☒ muzzdlu işçilərin əmək haqqı
- ☐ transfer

482 Dövlət idarəetmə orqnlarının son istehlak xərcləri dedikdə nə başa düşülür ?

- ☐ ev təsərrüfatlarına pulsuz təqdim edilən istehlak olunmuş mal və xidmətlərə ictimai təşkilatların çəkdiqləri xərclərin ölçüsü.

- ☐ ev təsərrüfatlarına göstərilmiş müxtəlif sosial yardımların ölçüsü
- ☐ ev təsərrüfatları tərəfindən istehlak olunmuş məhsullara və xidmətlərə məsrəflərin ölçüsü
- ☒ əsas kapitaldan istifadə də daxil edilməklə onların cari xərclərinin ölçüsü
- ☐ onların xidmətlərin ödənilməsinə çəkdiyi xərclərin ölçüsü

483 Ev təsərrüfatlarına xidmət edən qeyri – kommersiya təşkilatları sektorunda faktiki son istehlak nəyə bərabərdir ?

- ☐ kollektiv xidmətlərin dəyərinə
- ☐ ev təsərrüfatlarının pulsuz aldığı fərdi əmtəə və xidmətlərin dəyərinə
- ☐ ev təsərrüfatları – rezidentləri tərəfindən fərdi istehlak üçün alınmış bütün əmtəə və xidmətlərin dəyərinə;
- ☒ bu sektorda faktiki son istehlak yoxdur
- ☐ dövlət idarəetmə orqanları tərəfindən bütövlükdə cəmiyyətə göstərilən kollektiv xidmətlərin dəyərinə;

484 Verilənlərdən hansı başlanğıc və yekun balanslarının balanslaşdırıcı maddəsidir ?

- ☐ məhsul və xidmətlər buraxılışı
- ☐ ümumi mənfəət
- ☐ ümumi əlavə edilmiş dəyər
- ☒ əmlakın xalis dəyəri
- ☐ əsas kapitalın istehlakı

485 Maliyyə hesabının saldosu əks işarə ilə hansı hesabın balanslaşdırıcı maddəsinə bərabərdir ?

- ☐ istehsal hesabı
- ☒ kapitalla (əməliyyat) hesabı
- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin yaranması hesabı

486 Əsas və dövriyyə fondlarının, qeyri – maddi və maliyyə aktivlərinin real yığımlı prosesini, habelə onun maliyyələşdirmə mənbələrini səciyyələndirən hesaba nə ad verilir?

- ☐ maliyyə hesabı
- ☐ əsaslı gəlirlər
- ☐ istehsal hesabı
- ☒ kapitalla (əməliyyat) hesabı
- ☐ gəlirlərin yaranması hesabı

487 Aşağıda verilənlərdən hansı yığım hesablarına aiddir ?

- ☐ istehsal hesabı
- ☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
- ☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı
- ☒ bunların heç biri
- ☐ gəlirlərin yaranması hesabı

488 Verilənlərdən hansı kapitalla (əməliyyat) hesabının balanslaşdırıcı maddəsidir ?

- ☐ məhsul və xidmətlər buraxılışı
- ☐ əsas kapitalın istehlakı
- ☐ ümumi əlavə edilmiş dəyər
- ☒ xalis kredit (+) və ya xalis borc (-)
- ☐ ümumi mənfəət

489 Ümumi əlavə edilmiş dəyərin 1418 mln manat, məhsul və xidmətlərin ümumi buraxılışının 2820 mln manat olduğunu bilərək aralıq istehlakı hesablayın:

- ☐ 1200 mln manat
- ☐ 1300 mln manat
- ☐ 1400 mln manat
- ☒ 1402 mln manat
- ☐ 1410 mln manat

490 Maliyyə hesabında ödəmə müddəti 12 aydan 2 ilə qədər olan qiymətli kağızlar:

- ☐ Kreditor hesab edilir
- ☐ Borclu hesab edilir
- ☐ Uzunmüddətli hesab edilir
- ☒ Qısamüddətli hesab edilir
- ☐ Borclu olmayan hesab edilir

491 İqtisadi ehtiyatlarla bağlı olmayan amillərin, habelə qiymətin dəyişməsinin aktivlərin həcminə təsiri haqqında məlumatlar hansı hesabda əks etdirilir?

- ☐ Daxili hesab
- ☐ Xidmət hesabı
- ☐ Qalan dünya hesabı
- ☒ Aktivlərin sair dəyişməsi hesabı
- ☐ Xarici hesab

492 “Kapitalla əməliyyatlar” hesabı əks etdirir?

- ☐ Yığılı
- ☒ Maliyyə idarələrinə məxsus olan qeyri-maliyyə aktivlərinin dəyərinin dəyişməsinə
- ☐ Maliyyə idarələrinə məxsus olmayan qeyri-maliyyə aktivlərinin dəyərinin dəyişməsinə
- ☐ Maliyyə idarələrinə məxsus olan maliyyə aktivlərinin dəyərinin dəyişməsinə
- ☐ Maliyyə istehlakını

493 MHS-de maliyyə aktivləri ne qeder kateqoriyaya ayrılır

- ☒ 7.0
- ☐ 3.0
- ☐ 4.0
- ☐ 6.0
- ☐ 5.0

494 Xalis qənaət mənfi qiymət aldığı halda, bu :

- ☐ istehsal edilmiş xalis maddi məhsulun son istehlak xalis yığımı və s. məsrəflər üçün istifadə edilən hissəsini göstərir;
- ☐ sərəncamda qalan gəlirin əmtəə və xidmətlərin istehlakına sərf olunan hissəsini göstərir
- ☐ son istehlaka məsrəflərin sərəncamda qalan gəlirdən artıq qalan məbləğini göstərir
- ☒ sərəncamda qalan gəlirin əmtəə və xidmətlərin istehlakına sərf olunmayan hissəsini göstərir;
- ☐ son istehlaka məsrəflərin sərəncamda qalan gəlirdən az olmasını göstərir

495 Maliyyə hesabının ehtiyat hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ son istehlak xərcləri və qənaətdən
- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala vergilərdən
- ☐ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan
- ☒ xalis kreditlər, borclar və maliyyə passivlərinin əldə edilməsindən

496 Kapitalla əməliyyatlar hesabının ehtiyat hissəsi hansı maddələrdən ibarətdir ?

- ☐ ümumi əlavə dəyər və aralıq istehlakdan
- ☐ ümumi mənfəət, əməyin ödənilməsi, istehsala və idxala vergilərdən
- ☒ ümumi qənaət, alınmış və verilmiş əsaslı transferlərdən
- ☐ son istehlak xərcləri və qənaətdən
- ☐ istehsala və idxala subsidiyalar, mülkiyyətdən alınmış və verilmiş gəlirlərdən

497 Xalis yığım müsbət olduqda bu :

- ☐ istehsal edilmiş xalis maddi məhsulun son istehlak xalis yığımı və s. məsrəflər üçün istifadə edilən hissəsini göstərir;
- ☒ sərəncamda qalan gəlirin əmtəə və xidmətlərin istehlakına sərf olunmayan hissəsini göstərir;
- ☐ son istehlaka məsrəflərin sərəncamda qalan gəlirdən artıq qalan məbləğini göstərir
- ☐ sərəncamda qalan gəlirin əmtəə və xidmətlərin istehlakına sərf olunan hissəsini göstərir

- ☐ məsrəflərin sərəncamda qalan gəlirdən az olmasını göstərir

498 Əsas kapitalın xalis əlavə artımı necə hesablanır ?

- ☐ əsas kapitalın ümumi əlavə artımından 1 çıxmaqla
☐ satışını çıxmaqla qeyri – maliyyə aktivlərinin dəyərindən əsas fondların aşınmasını çıxmaqla.
☐ xalis qənaətin üzərinə alınmış əsaslı transferləri gəlib, verilən əsaslı transferləri çıxmaqla
☒ əsas kapitalın ümumi əlavə artımından köhnəlməni çıxmaqla
☐ əsas kapitalın ümumi əlavə artımından 100 çıxmaqla

499 Ev təsərrüfatlarına məxsus müəssisələrin istehsal fəaliyyətinin nəticəsində yaranan mənfəət necə adlanır ?

- ☐ ümumi milli gəlir
☐ sərəncamda qalan ümumi gəlir
☐ xalis milli gəlir
☒ ümumi qarışıq gəlir
☐ sərəncamda qalan xalis gəlir

500 MhS – də nadir hadisələr (zəlzələ, müharibələr və s.) nəticəsində aktivlərin və öhdəciklərin dəyərində və həm də onun həcmində baş verən dəyişikliklər hansı hesabda əks etdirilir ?

- ☐ kapital (əsas xərclər) hesabı
☒ aktivlərin həcmində sair dəyişikliklər hesabı
☐ istehsal hesabı
☐ maliyyə hesabı
☐ yenidən qiymətləndirmə hesabı

501 Maliyyə aktivlərinin əldə edilməsi və istifadəsi hansı hesabda əks etdirilir ?

- ☒ maliyyə hesabı
☐ qalan dünya hesabı
☐ istehsal hesabı
☐ gəlirlərin yaranması hesabı
☐ gəlirlərin təkrar bölüşdürülməsi hesabı

502 Yığım hesablarına daxil deyil :

- ☐ kapital hesabı
☒ istehsal hesabı
☐ aktivlərin həcmində sair dəyişikliklər hesabı
☐ yenidən qiymətləndirmə hesabı
☐ maliyyə hesabı

503 MhS – də institusional vahidlərin əldə etdikləri və sıradan çıxan qeyri – maliyyə aktivləri, habelə yığım və kapital transferlər hesabına fərdi kapitalın xalis dəyərinin dəyişməsi hansı hesaba əks etdirilir ?

- ☐ gəlirlərin yaranması hesabı
☒ kapitalla (əməliyyat) hesabı
☐ maliyyə hesabı
☐ gəlirlərin ilkin bölüşdürülməsi hesabı
☐ istehsal hesabı

504 Ümumi milli gəlirin 12, 3 mln. manat, xalis milli gəlirin 9,9 mln.manat olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 19,1 %.
☒ 19,5 %;
☐ 17,0 %;
☐ 18,1 %;
☐ 18,6 %;

505 Ümumi milli gəlirin 16 mln. manat, xalis milli gəlirin 14 mln. manat olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 19,1 %;
☒ 12,5 %;
☐ 17,0 %;
☐ 18,1 %;
☐ 18,6 %;

506 2014 – ci ildə son istehlak xərclərinin 38 mlrd. manat, ümumi yığımın 4.7 mlrd. manat, mal və xidmətlərin ixracının və idxalının 5.1 və 9 mlrd. manat olduğunu bilərək, ümumi daxili məhsulu son istifadə metodu ilə hesablayın :

- ☐ 56.8 mlrd. manat
☒ 46.6 mlrd. manat
☐ 73.2 mlrd. manat
☐ 41.8 mlrd. manat
☐ 36.3 mlrd. manat

507 2014 – ci ildə son istehlak xərclərinin 64 mlrd. manat, ümumi yığımın 5 mlrd. manat, mal və xidmətlərin ixracının və idxalının 6 və 10 mlrd. manat olduğunu bilərək, ümumi daxili məhsulu son istifadə metodu ilə hesablayın :

- ☐ 49 mlrd. manat
☐ 34 mlrd. manat
☐ 63 mlrd. manat
☒ 73 mlrd. manat
☐ 85 mlrd. manat

508 Aşağıdakı şərti məlumatlar mövcuddur (mln manatla); 2011 2012 Ümumi daxili məhsul 9480 5770 Ümumi milli gəlir 9970 6730 Əsas kapitalın istehlakı 710 820 Rəqəmlərdən istifadə edərək illər üzrə xaricdən daxil olan ilkin gəlirlərin qalığını hesablayın:

- ☐ 518 və 810 mln. manat;
☐ 297 və 825 mln. manat;
☒ 490 və 960 mln. manat;
☐ 489 və 728 mln. manat;
☐ 400 və 728 mln. manat.

509 Ümumi əlavə dəyərin 385 mln. manat, məhsullara və idxala vergilərin 180 mln. manat, məhsullara və idxala subsidiyaların 55 mln. manat olduğunu bilərək, məhsullara və idxala vergilərin ÜDM – da çəkisini hesablayın

- ☐ 9.17%
☒ 35.3%
☐ 41.0%
☐ 98%
☐ 91.7%

510 2015-ci il üçün əsas kapitalın köhnəlmə əmsalının 23.7% olduğunu bilərək onun yararlılıq əmsalını hesablayın:

- ☒ 76.3%;
☐ 125%;
☐ 175%.
☐ 73.2%;
☐ 74.0%;

511 2014 – cü ildə ölkə iqtisadiyyatı üzrə sərəncamda qalan ümumi milli gəlirin məbləğinin 1234 mln. manat, son istehlak xərclərinin 1034 mln manat olduğunu bilərək ölkə üzrə ümumi milli yığımı hesablayın :

- ☐ 2268 mln. manat;
☒ 200 mln. manat;
☐ 1234,4 mln. manat.
☐ 1134,9 mln. manat;
☐ 1005.9 mln. manat;

512 Kapitala əməliyyatlar hesabının ehtiyatlar bölməsinin ilk maddəsi necə adlanır ?

- ☐ əsas kapitalın ümumi yığımı;
- ☐ ümumi maliyyə ödəmələri.
- ☒ ümumi qənaət
- ☐ sərəncamda qalan ümumi milli gəlir;
- ☐ ev təsərrüfatlarının transferi;

513 Nominal ÜDM – un 634 AZN, real ÜDM – un 487AZN olduğunu bilərək, ÜDM – un deflyatorunu hesablayın :

- ☐ 76.8%
- ☐ 100 %
- ☒ 130.2 %
- ☐ 107.1 %
- ☐ 128 %

514 2014- ci – ildə xalis milli gəlirin 6763 mln. manat, xaricdən daxil olan ilkin gəlirlərin qalığı 33 21 mln. manat, əsas kapitalın istehlakının 11218 mln.manat olduğunu bilərək, ümumi daxili məhsulun həcmi hesablayın :

- ☐ 4215 mln. manat
- ☒ 14660 mln. manat
- ☐ 16448 mln. manat
- ☐ 20398 mln. manat
- ☐ 8573 mln. manat

515 2014- ci – ildə xalis milli gəlirin 6 763 mln. manat, xaricdən daxil olan ilkin gəlirlərin qalığı 3 321mln. manat, əsas kapitalın istehlakının 1 1218 mln.manat olduğunu bilərək, xalis daxili məhsulun həcmi hesablayın :

- ☒ 3422 mln. manat
- ☐ 20472 mln. manat
- ☐ 4125 mln. manat
- ☐ 30398 mln. manat
- ☐ 8573 mln. manat

516 Nominal ümumi milli məhsul (ÜMM) indeksi necə hesablanır ?

- ☐ $J \text{ real } \ddot{U}MM + \text{qiymətlər indeksi } J \text{ nominal } \ddot{U}MM = \text{-----} . 2$
- ☐ $J \text{ real } \ddot{U}MM J \text{ nominal } \ddot{U}MM = \text{-----} ; \text{qiymətlər indeksi}$
- ☐ $\text{qiymətlər indeksi } J \text{ nominal } \ddot{U}MM = \text{-----} ; J \text{ real } \ddot{U}MM$
- ☒ $J \text{ nominal } \ddot{U}MM = J \text{ real } \ddot{U}MM \times \text{qiymətlər indeksi} ;$
- ☐ $J \text{ nominal } \ddot{U}MM = J \text{ real } \ddot{U}MM + \text{qiymətlər indeksi} ;$

517 Real ümumi milli məhsul (ÜMM) indeksi necə hesablanır ?

- ☐ $J \text{ nominal } \ddot{U}MM + \text{qiymətlər indeksi } J \text{ real } \ddot{U}MM = \text{-----} . 2$
- ☒ $J \text{ nominal } \ddot{U}MM J \text{ real } \ddot{U}MM = \text{-----} ; \text{qiymətlər indeksi}$
- ☐ $\text{qiymətlər indeksi } J \text{ real } \ddot{U}MM = \text{-----} ; J \text{ nominal } \ddot{U}MM$
- ☐ $J \text{ real } \ddot{U}MM = J \text{ nominal } \ddot{U}MM \times \text{qiymətlər indeksi} ;$
- ☐ $J \text{ real } \ddot{U}MM = J \text{ nominal } \ddot{U}MM + \text{qiymətlər indeksi} ;$

518 ÜDM (ÜMM) – un deflyatoru indeksi necə hesablanır ?

- ☐ $J \text{ nominal } \ddot{U}DM(\ddot{U}MM) J \ddot{U}DM (\ddot{U}MM) = \text{-----} \text{ qiymətlər indeksi}$
- ☐ $J \text{ real } \ddot{U}DM(\ddot{U}MM) J \ddot{U}DM (\ddot{U}MM) = \text{-----} \text{ qiymətlər indeksi}$
- ☒ $J \text{ nominal } \ddot{U}DM(\ddot{U}MM) J \ddot{U}DM (\ddot{U}MM) = \text{-----} J \text{ real } \ddot{U}DM(\ddot{U}MM)$
- ☐ $J \text{ real } \ddot{U}DM(\ddot{U}MM) J \ddot{U}DM (\ddot{U}MM) = \text{-----} J \text{ nominal } \ddot{U}DM(\ddot{U}MM)$
- ☐ $J \ddot{U}DM (\ddot{U}MM) = J \text{ nominal } \ddot{U}DM(\ddot{U}MM) \times J \text{ real } \ddot{U}DM(\ddot{U}MM)$

519 Xalis yığım əmsalı necə hesablanır ?

- ☒ $\text{xalis yığım } \Theta \text{ x. yığ} = \text{-----} ; \text{milli gəlir}$
- ☐ $\text{ümumi yığım } \Theta \text{ yığ} = \text{-----} ; \ddot{U}DM$

- ☐ ümumi yığım Əyığ = ————— . xalis yığım
☐ xalis yığım Ə x. yığ = —————; ÜDM
☐ ümumi yığım Əyığ = —————; milli gəlir

520 Ümumi yığım əmsalı necə hesablanır ?

- ☐ xalis yığım Ə x. yığ = —————; milli gəlir
☐ ümumi yığım Əyığ = —————; milli gəlir
☐ xalis yığım Ə x. yığ = —————; ÜDM
☐ ümumi yığım Əyığ = ————— . xalis yığım
☒ ümumi yığım Əyığ = —————; ÜDM

521 Qiymətli kağızların əldə edilməsinə yönəldilən investisiya:

- ☐ dövlət investisiyası
☐ birbaşa investisiya
☐ investorun vəsaiti
☐ müəssisənin investisiyası
☒ portfel investisiya

522 İnstitusional rezident- vahidlərin istehsalda iştirakı nəticəsində yaranan gəlirlərdən və mülkiyyətdən alınan gəlirlərdən ibarətdir:

- ☐ ümumi milli gəlir;
☐ nominal gəlirlər;
☒ ilkin gəlirlər;
☐ real gəlirlər;
☐ xalis milli gəlir.

523 Əmlakdan yaranan gəlir dedikdə nə başa düşülür:

- ☐ şəxsi yardımçı tsərrüfatdan əldə edilən gəlir;
☒ maliyyə və qeyri – maliyyə aktivlərinin, xüsusilə daşınmaz əmlakın dövriyyəsinə yaranan gəlir;
☐ sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir;
☐ əmək haqqı formasında olan gəlir.
☐ natura formasında olan gəlir;

524 Aşağıdakı məlumatlar əsasında əsas fondların orta illik dəyəri göstəricilərinin deyisilməsi hesabına məhsul buraxılışının həcmi mutləq deyisilməsini müəyyən edin:

Göstəricilər	Baza dövri	Hesabat dövri
Əsas kapitalın orta illik dəyəri. Min man.	10	15
Məhsul buraxılışının həcmi. min. man.	25	45

- ☒ 250 min manat
☐ 600 min manat
☐ 10 min manat
☐ 35 min manat
☐ 40 min manat

525 Aşağıdakı məlumatlar əsasında fond verimi göstəricilərinin deyisilməsi hesabına məhsul buraxılışının həcmi mutləq deyisilməsini müəyyən edin:

Göstəricilər	Baza dövri	Hesabat dövri
Əsas kapitalın orta illik dəyəri. Min man.	10	15
Məhsul buraxılışının həcmi. min. man.	25	45

- ☐ 35 min manat
☒ 10 min manat
☐ 15 min manat
☐ 20 min manat
☐ 40 min manat

526 İki dövr üzrə firmanın əsas kapitalinin orta illik dəyəri və məhsul buraxılışı haqqında aşağıdakı məlumatlara əsasən fond tutumu göstəricilərinin dinamikasını müəyyən edin:

Göstəricilər	Baza dövrü	Hesabat dövrü
Əsas kapitalin orta illik dəyəri. Min man.	10	15
Məhsul buraxılışının həcmi. min. man.	25	45

- ☐ 20% azalar
☐ 120 artar
☒ 25% artar
☐ 3 dəfə dəyisilər
☐ 2,5 dəfə azalar

527 İki dövr üzrə firmanın əsas kapitalinin orta illik dəyəri və məhsul buraxılışı haqqında aşağıdakı məlumatlara əsasən fond verimi göstəricilərinin dinamikasını müəyyən edin:

Göstəricilər	Baza dövrü	Hesabat dövrü
Əsas kapitalin orta illik dəyəri. Min man.	10	15
Məhsul buraxılışının həcmi. min. man.	25	45

- ☒ 20% artar
☐ 20% azalar
☐ 120 artar
☐ 2,5 dəfə azalar
☐ 3 dəfə dəyisilər

528 Aşağıdakı cədvəlin məlumatları əsasında əsas fonlardan səmərəli istifadə hesabına məhsul buraxılışının artımını hesablayın:

- ☒ 150 min. man
☐ 300 min. man
☐ 900 min. man
☐ 600 min. man
☐ 5 min. man;

529 Aşağıdakı cədvəlin məlumatları əsasında əsas fondların həcmində dəyişməsi hesabına məhsul buraxılışının artımını hesablayın:

Göstəricilər	2007	2008
əsas fondların orta illik dəyəri (min.man)	10	15
Məhsul buraxılışının həcmi (min.man)	300	600

- ☐ 15 min. man
☐ 300 min. man
☐ 5 min. man
☐ 600 min. man
☒ 150 min. man

530 Aşağıdakı cədvəlin məlumatları əsasında 2007-ci ilə nisbətən 2008-ci ildə məhsul buraxılışının mütləq artımını hesablayın:

Göstəricilər	2007	2008
esas fondların orta illik dəyəri (min.man)	10	15
Məhsul buraxılışının həcmi (min.man)	300	600

- ☐ 300 mln. man
☐ 600 mln. man
☒ 300 min. man
☐ 325 min. man
☐ 900 min. man

531 Aşağıdakı cədvəlin məlumatları əsasında hər bir il üçün fonverimini hesablayın:

Göstəricilər	2007	2008
esas fondların orta illik dəyəri (min.man)	10	15
Məhsul buraxılışının həcmi (min.man)	300	600

- ☐ 30 man, 30 man
☒ 30 man, 40 man
☐ 15 man, 40 man
☐ 15 man, 10 man
☐ 10 man, 45 man

532 2013 –cü ildə xarici ticarət dövriyyəsinin həcmi 14 mlrd. manat, ümumi daxili məhsulun həcmi 48 mlrd. manat olduğunu bilərək, xarici ticarət dövriyyəsinin kvotasını hesablayın

- ☐ 3.91 %
☐ 3.4 %
☐ 3.8 %
☐ 2.91 %
☒ 29.1 %

533 Məhsul buraxılışının həcmi 2 % artdığını, əsas kapitalın orta illik dəyərinin 6 % azaldığını bilərək, fondveriminin dəyişməsinə hesablayın :

- ☐ 9.0 % azalmışdır
☐ 8.5 % azalmışdır
☒ 8.5 % artmışdır
☐ 9.5 % artmışdır
☐ 9.5 % azalmışdır

534 Məhsul buraxılışının 3 % artdığını, əsas kapitalın illik dəyərinin 7 % azaldığını bilərək, fondveriminin dəyişməsinə hesablayın :

- ☐ 10.4 % artmışdır
☒ 10.7 % artmışdır
☐ 10.2 % azalmışdır
☐ 10.4 % azalmışdır
☐ 10.7 % azalmışdır

535 İxracın həcmi 150 mln. manat, idxalın həcmi 100 mln. manat olduğunu bilərək, ixracın idxalı ödəmə faizini hesablayın :

- ☐ 0.7
☒ 1.5
☐ 66.7 %
☐ 1.25
☐ 1.0

536 Təqvim günlərinin sayının dövriyyə kapitalının dövriyyə sayına nisbəti statistikada hansı göstəricini ifadə edir ?

- ☐ dövriyyə əmsalını və yararlılıq əmsalını
- ☒ bir dövriyyənin orta müddətini
- ☐ dövriyyə əmsalını
- ☐ bir dövriyyənin orta müddətini və amortizasiya məbləğini
- ☐ köhnəlmə əmsalını

537 İstehsal edimiş yaxud satılmış məhsulun dəyərinin dövriyyə kapitalının orta qalığına nisbəti statistikada nəyi anladır ?

- ☐ bir dövriyyənin orta müddətini
- ☒ dövriyyə əmsalını
- ☐ dövriyyə əmsalını və amortizasiya normasını
- ☐ köhnəlmə əmsalını
- ☐ yararlılıq əmsalını

538 İl əzində firmada məhsul istehsalının həcmnin 6% artdığını, əsas kapitalın orta illik həcmnin 4% azaldığını bilərək fondveriminin dəyişməsinə hesanlayın :

- ☐ 10,2 % artmışdır
- ☒ 10,4 % artmışdır
- ☐ 6 % azalmışdır
- ☐ 10,2 % azalmışdır
- ☐ 10,4 % azalmışdır

539 Verilən variantlardan düzgün olanının göstərin :

- ☐ məhsulun kapital tutumluğu nə qədər yüksək olarsa, əsas kapitaldan bir o qədər səmərəli istifadə olunur
- ☐ məhsulun kapital tutumluğu nə qədər aşağı olarsa, əsas kapitaldan bir o qədər səmərəli istifadə olunmur;
- ☐ məhsulun kapital tutumluğu nə qədər yüksək olarsa, məhsula hesablanan amortizasiya məbləği bir o qədər çox olar.
- ☒ məhsulun kapital tutumluğu nə qədər aşağı olarsa, əsas kapitaldan bir o qədər səmərəli istifadə olunur;
- ☐ məhsulun kapital tutumluğu nə qədər aşağı olarsa, məhsulun satış qiyməti bir o qədər artır;

540 Verilən variantlardan düzgün olanının göstərin :

- ☐ fond verimi maddi dövriyyə vəsaitlərinin hər manatına istehsal edilmiş məhsulun həcmi göstərir.
- ☒ fond verimi əsas kapitalın hər manatına istehsal edilmiş məhsulun həcmi göstərir
- ☐ fond verimi əsas kapitalın hər manatına istehsal edilmiş maddi dövriyyə vəsaitlərinin həcmi göstərir;
- ☐ fond verimi əsas kapitalın vəziyyəti göstəricisidir;
- ☐ fond verimi əsas kapitalın hərəkəti göstəricisidir;

541 60 ədəd məmulatın istehsalına 180 kq ma-terial sərf edildiyini bilərək materialın xüsusi məsarifini hesablayın:

- ☐ 8 kq
- ☐ 6 kq
- ☒ 3 kq
- ☐ 12 kq
- ☐ 4kq

542 Satılmış mal və xidmətlərin dəyərinin 600 mln. manat• dövriyyə fonlarının orta illik dəyərinin 150 mln. manat olduğunu bilərək dövretmə əmsalını hesablayın:

- ☐ 75.0
- ☒ 4.0
- ☐ 6.0
- ☐ 90.0
- ☐ 150.0

543 2007-ci ildə əsas kapitalla hesablanan illik amortizasiya məbləğinin 8 min manat, əsas kapitalın tam dəyərinin 160 min manat oldu-ğunu bilərək amortizasiya normasını hesablayın

- ☐ 0.24
- ☒ 0.05
- ☐ 0.06

- ☐ 0.08
☐ 0.02

544 Əgər kapitalın hərəkətinin (investisiya – milli yığım) saldosu 0 – dan böyükdürsə:

- ☐ ölkə netto – idxal ölkə hesab edilir
☒ ölkə xaricdən borc götürür, mal xidmətlər idxal edir, bu halda investisiyalar yığımdan çoxdur;
☐ ölkə daha çox yerli mal istehsal edir, bu da ixracı genişləndirməyə imkan verir
☐ ölkədə maliyyə vəsaitlərinin yığım prosesi baş verir
☐ ölkə idxaldan çox ixrac edir və dünya bazarında netto – ixrac ölkə hesab olunur

545 Əgər kapitalın hərəkətinin (investisiya – milli yığım) saldosu 0 – dan kiçikdirsə:

- ☐ bu halda investisiyalar yığımdan çoxdur
☒ ölkə daha çox yerli mal istehsal edir, bu da ixracı genişləndirməyə imkan verir, ölkədə maliyyə vəsaitlərinin yığım prosesi baş verir;
☐ ölkə xaricdən borc götürür, mal xidmətlər idxal edir
☐ ölkə idxaldan çox ixrac edir və dünya bazarında netto – ixrac ölkə hesab olunur
☐ ölkə netto – idxal ölkə hesab edilir

546 Dövriyyə əmsalının 10 olduğunu bilərək təhkim olunma əmsalını hesablayın:

- ☐ 0.12
☒ 0.1
☐ 0.2
☐ 0.4
☐ 1.5

547 2013-ü ildə əsas kapitalın yararlılıq əmsalının 53,8 % olduğunu bilərək kohnəlmə əmsalını tapın:

- ☐ 0.472
☒ 0.462
☐ 0.475
☐ 0.468
☐ 0.47

548 2013-cü ildə əsas kapitalın orta illik dəyərinin 30 min manat, məhsul buraxılışının 12 min manat olduğunu bilərək fondverimi göstəricisini hesablayın:

- ☐ 0,5 manat
☒ 0,4 manat
☐ 6 manat
☐ 0,6 manat
☐ 4 manat

549 2013 – cü ildə müəssisədə əsas kapitala hesablanan illik amortizasiya məbləğinin 7 min manat, əsas kapitalın tam dəyərinin 184 min manat olduğunu bilərək, amortizasiya normasını hesablayın :

- ☐ 2.4 %
☐ 2.6 %
☐ 3.6 %
☐ 2.8 %
☒ 3.8 %

550 2013 – cü ildə firmada əsas kapitala hesablanan illik amortizasiya məbləğinin 12 min manat, əsas kapitalın tam dəyərinin 228 min manat olduğunu bilərək, amortizasiya normasını hesablayın :

- ☐ 5.53 %
☐ 5.41 %
☒ 5.26 %
☐ 5.0 %
☐ 5.14 %

551 Verilənlərdən hansı dövrüyyə kapitalının tərkibinə daxildir ?

- ☐ istehsal ehtiyatları, əsas kapital
- ☒ istehsal ehtiyatları, bitməmiş istehsal;
- ☐ yeraltı su ehtiyatları, hazır məhsul
- ☐ bitməmiş istehsal, geoloji – kəşfiyyat işləri
- ☐ bitməmiş istehsal, təbii ehtiyatlar

552 İl ərzində firmada məhsul istehsalının həcmi 160 min manat, əsas kapitalın (fondun) orta illik dəyərinin 0.2 mln. manat olduğunu bilərək fonveriminin səviyyəsini hesablayın :

- ☐ 0.23
- ☒ 0.8
- ☐ 0,2;
- ☐ 0.16
- ☐ 0.82

553 Əsas kapitalın orta illik dəyərinin istehsal edilmiş məhsulun həcminə nisbəti statistikada nəyi anladır ?

- ☐ məhsula hesablanan amortizasiya məbləğini
- ☐ məhsulun yararlılıq səviyyəsini
- ☐ məhsulun sıradan çıxmasını
- ☒ məhsulun kapital tutumluğunu
- ☐ məhsulun satış səviyyəsini

554 İl ərzində işə salınmış yeni əsas kapitalın dəyərinin ilin sonuna əsas kapitalın tam balans dəyərinə nisbəti statistikada nəyi anladır ?

- ☐ amortizasiya normasını
- ☐ əsas kapitalın yararlılıq əmsalı
- ☐ əsas kapitalın sıradan çıxma əmsalını
- ☒ əsas kapitalın təzələnmə əmsalını;
- ☐ əsas kapitalın köhnəlmə əmsalını

555 Əsas kapitalın istehsal prosesində köhnələn və istehsal edilmiş məhsulun üzərinə keçən hissəsini xarakterizə edən göstərici statistikada nəyi anladır ?

- ☐ amortizasiyanı və depitor borcunu
- ☐ yeni kapitalı
- ☐ kreditor və debitor borcu
- ☒ amortizasiyanı
- ☐ xüsusi kapital

556 Verilən variantlardan düzgün olanını göstərin :

- ☐ əsas kapitalın istehsal prosesində bir dəfə iştirak edir və sıradan çıxır
- ☐ qalıq dəyər çıxmaqla bərpa dəyəri aşınma məbləği çıxmaqla əsas kapitalın tam bərpa dəyəridir
- ☐ qalıq dəyər çıxmaqla ilk dəyər əsas kapitalın hazır məhsulun üzərinə keçirilməyən faktiki kəmiyyətini göstərir;
- ☒ tam ilk dəyər əsas kapitalın istismara verildiyi anda faktiki qiymətini göstərir
- ☐ əsas kapitalın mənəvi və fiziki köhnəlməsinin pulla ifadəsi maddi dövrüyyə vəsaitlərinin dəyərini xarakterizə edir;

557 Dövrüyyə əmsalının 5 olduğunu bilərək təhkim olunma əmsalını hesablayın;

- ☐ 0.3
- ☐ 0.1
- ☐ 0.4
- ☒ 0.2
- ☐ 1.5

558 Dövrüyyə fonlarının orta qalığının satılmış mal və xidmətlərin dəyərinə nisbətindən alınan göstəriciyə statistikada nə ad verirlər?

- ☐ Yararlılıq əmsalı

- ☐ Mənfəət
- ☐ Dövrüyyə əmsalı
- ☒ Təhkim olunma əmsalı
- ☐ Əsas kapitalın köhnəlmə əmsalı

559 2008-ci il üçün əsas kapitalın yararlılıq əmsalının 52.5% olduğunu bilərək onun köhnəlmə əmsalını hesablayın:

- ☐ 1.75
- ☐ 46.8%;
- ☐ 47.0%;
- ☒ 47.5%;
- ☐ 1.25

560 Əsas kapitalın tam bərpa dəyərini ən böyük növbədəki fəhlələrin sayına bölməklə hesablanan göstəriciyə statistickada nə ad verirlər?

- ☐ Yaralılıq əmsalı
- ☐ Əməyin dövrüyyə kapitalı ilə silahlanma əmsalı
- ☐ Əsas fonların təzələnmə əmsalı
- ☒ Əməyin əsas kapitalla silahlanma əmsalı
- ☐ Əsas kapitalın köhnəlmə əmsalı

561 2008-ci ildə əsas kapitalın orta illik dəyərinin 15 min manat, məhsul buraxılışının həcmnin 9 min manat olduğunu bilərək fondverimi göstəricisini hesablayın:

- ☐ 21 manat
- ☐ 15 manat
- ☐ 6 manat
- ☒ 0.6 manat
- ☐ 9 manat

562 2008-ci il ərzində işə salınan əsas kapitalın dəyrinin 6 min manat, ilin axırına əsas kapitalın tam dəyərinin 240 min manat olduğunu bilərək əsas kapitalın təzələnmə əmsalını hesablayın:

- ☐ 12.4%;
- ☐ 6.0%;
- ☐ 7.6%;
- ☒ 2.5%;
- ☐ 1.88%;

563 Əsas kapitalın dəyərinin hər vahidinə nə qədər məhsul istehsal edildiyini səciyyələndirən göstəriciyə nə ad verirlər?

- ☐ Yaralılıq əmsalı
- ☐ Təzələnmə əmsalı
- ☐ Kapital tutumu
- ☒ Kapital verimi (fondverimi);
- ☐ Əsas kapitalın köhnəlmə əmsalı

564 2007-ci il üçün əsas kapitalın köhnəlmə əmsalının 25% olduğunu bilərək onun yararlılıq əmsalını hesablayın:

- ☐ 1.25
- ☐ 74.0%;
- ☒ 75%;
- ☐ 1.75
- ☐ 73.2%;

565 Verilənlərdən hansı əsas kapitalın vəziyyətini səciyyələndirən göstəricilərdən hesab edilir?

- ☐ Bunların hamısı
- ☐ Kapital tutumu;
- ☐ Kapital verimi
- ☒ Əsas kapitalın köhnəlmə və yaralılıq əmsalı

☐ Təzələnmə əmsalı

566 2010 – cu ildə ölkə iqtisadiyyatı üzrə sərəncamda qalan ümumi milli gəlirin məbləğinin 12349, 5 mln. manat, son istehlak xərclərinin 11345,6 mln manat olduğunu bilərək ölkə üzrə ümumi milli yığımı hesablayın :

- ☐ 1234,4 mln. manat
☐ 1005.9 mln. manat
☐ 1004,9 mln. manat
☒ 1003,9 mln. manat
☐ 1134,9 mln. manat

567 İl ərzində istehsal edilmiş məhsulun dəyərinin əsas kapitalın orta illik dəyərinə olan nisbəti:

- ☐ Fond qalığı
☐ Fond tutumu
☐ Amortizasiya norması
☒ Fondverimi
☐ Amortizasiya

568 Satılmış mal və xidmətlərin dəyərinin 920 mln. manat, dövriyyə fondlarının orta illik dəyərinin 174 mln. manat olduğunu bilərək, dövretmə əmsalını hesablayın

- ☐ 4.9
☐ 5.1
☐ 5.4
☒ 5.3
☐ 5.0

569 İxracın orta qiymət indeksinin 0.78 , idxalın qiymət indeksinin 1.26 olduğunu bilərək xarici ticarətin şərti indeksini hesablayın :

- ☐ 16.1
☐ 0.69
☐ 0.68
☒ 0.62
☐ 1.61

570 Xarici ticarət dövriyyəsinin kvotasının 80 %, ixracın kvotasının 47 % olduğunu bilərək, idxalın kvotasını hesablayın :

- ☐ 0.35
☐ 17.02 %
☐ 1.27
☒ 0.33
☐ 1.28

571 Verilənlərdə hansı dövriyyə kapitalının dövriyyə göstəricilərinə aiddir

- ☐ bir dövriyyənin müddəti və amortizasiya norması
☐ bir dövriyyənin orta müddəti və yararlılıq əmsalı
☐ dövriyyə və material tutumluluğu əmsalı
☒ dövriyyə əmsalı, bir dövriyyənin orta müddəti
☐ kapital verimi, dövriyyə əmsalı və köhnəlmə əmsalı

572 Verilənlərdə hansı əsas kapitalın hərəkəti göstəricilərinə aid edilir ?

- ☐ amortizasiya norması və yararlılıq əmsalı
☐ sıradan çıxma və yararlılıq əmsalı
☐ təzələnmə və kapital tutumu göstəricisi
☒ təzələnmə və sıradan çıxma əmsalı
☐ köhnəlmə və yararlılıq əmsalı

573 Verilənlərdən hansı istehsal edilməmiş qeyri – maliyyə aktivlərinə aid edilir ?

- ☒ təbii aktivlər, torpaq, bioloji və yeraltı su ehtiyatları, müəlliflik hüququ
- ☐ əsas kapital və qiymətli kağızlar, bioloji ehtiyatlar
- ☐ xüsusi borc hüququ, maddi dövryyə vəsaitləri, bioloji və yeraltı su ehtiyatları
- ☐ əsas kapital, maddi dövryyə vəsaitləri, qiymətli, müəlliflik hüququ
- ☐ qiymətli, depozitlər, əsas kapital, yeraltı su ehtiyatları

574 Verilənlərdən hansı istehsal edilmiş qeyri – maliyyə aktivlərinə aid edilir ?

- ☐ qiymətli, depozitlər, əsas kapital, nəğd pullar, monetar qızıl
- ☐ xüsusi borc hüququ və maddi dövryyə vəsaitləri
- ☐ əsas kapital və monetar qızıl
- ☒ əsas kapital, maddi dövryyə vəsaitləri və qiymətli
- ☐ əsas kapital və qiymətli kağızlar

575 Verilənlərdən hansı maliyyə aktivlərinə aiddir ?

- ☐ monetar qızıl və qiymətli
- ☐ nəğd pullar, maddi dövryyə vəsaitləri
- ☐ depozitlər, əsas kapital
- ☒ monetar qızıl, xüsusi borc hüququ, qiymətli kağızlar
- ☐ xüsusi borc hüququ və əsas kapital

576 Satılmış mal və xidmətlərin dəyərinin dövryyə fonlarının orta qalıqna nisbətindən alınan göstəriciyə statistikada nə ad verirlər?

- ☐ Yaralılıq əmsalı
- ☒ Dövryyə əmsalı
- ☐ Rentabellik
- ☐ Təhkim olunma əmsalı
- ☐ Əsas kapitalın köhnəlmə əmsalı

577 Verilənlərdən hansı dövryyə fondlarının istifadəsi göstəricilərinə aid edilir?

- ☒ Dövryyə fondlarının dövryyə və təhkim olunma əmsalı
- ☐ Yaralılıq əmsalı
- ☐ Əsas kapitalın köhnəlmə əmsalı
- ☐ Fondverimi
- ☐ Əməyin əsas kapitalla silahlanma əmsalı

578 İllik amortizasiya ayırmalarının əsas kapitalın tam dəyərinə nisbətindən faizlə ifadəsi nəyi anladır?

- ☐ Qazancı
- ☐ cari dəyərini
- ☐ qalıq dəyərini
- ☐ Amortizasiya ayırmalarını
- ☒ Amortizasiya normasının

579 Əsas kapitalın köhnəlməsinin pulla ifadəsinə iqtisadçılar nə ad verirlər?

- ☐ Cari dəyəri
- ☐ Əsas kapitalın aktivi
- ☒ Əsas kapitalın amortizasiyası
- ☐ Əsas kapitalın passivi
- ☐ Qalıq dəyəri

580 Əsas kapitalın yaradıldığı anda onların tikilməsinə, əldə edilməsinə, daşınıb gətirilməsinə və quraşdırılmasına çəkilən bütün xərclər əsas kapitalın hansı dəyərini təşkil edir?

- ☐ Köhnəlmə dəyərini
- ☐ cari dəyərini
- ☐ qalıq dəyərini
- ☒ Tam ilk dəyərini
- ☐ Köhnəlməni çıxmaqla tam ilk dəyərini

581 İstehsal proseslərinin normal getməsi üçün şərait yaradan istehsal olunmuş aktivlərin məcmu-suna nə ad verirlər?

- ☐ Əsas kapitalın aşınan hissəsi
- ☐ Əsas kapitalın aktiv hissəsi
- ☐ Qeyri-maddi aktivlər
- ☒ Əsas kapitalın passiv hissəsi
- ☐ Əsas kapitalın yararlı hissəsi

582 Əmək çisimlərinə bilavasitə təsir göstərən istehsal aktivlərinin məcmusuna iqtisadçılar nə ad verirlər?]

- ☐ qeyri-maddi aktivlər
- ☐ Qiymətlilər
- ☒ Əsas kapitalın aktiv hissəsi
- ☐ Əsas kapitalın passiv hissəsi
- ☐ Əsas dövriyyə kapitalı

583 Təkrar istehsal olunan aktivlər məcmu olmaqla istehsal prosesində dəfələrlə iştirak edən, öz dəyərini məhsula fiziki köhnəlmə kimi keçirən və xidmət müddəti bir ildən az olmayan əşyalara iqtisadçılar nə ad verirlər?

- ☐ Əsas borc
- ☒ Əsas kapital
- ☐ Qeyri-maddi aktivlər
- ☐ Qiymətlilər
- ☐ Dövriyyə kapitalı

584 Milli sərvətin tərkibinə daxil olan bütün aktivlər neçə qrupa ayrılır?

- ☐ 12.0
- ☐ 9.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0

585 İnstitusional vahidlərin mülkiyyət hüququnun həyata keçirdiyi və müəyyən dövrdə istifadəsindən iqtisadi səmərə əldə etdiyi obyektlərə iqtisadçılar nə ad verirlər?

- ☐ Qeyri-maddi aktivlər
- ☒ iqtisadi aktivlər
- ☐ İqtisadi artım
- ☐ Qiymətlilər
- ☐ İqtisadi pasivlər

586 İqtisadiyyat sektorlarının “xüsusi kapitalının” məcmusuna statistikada nə ad verirlər

- ☐ Qeyri-maddi aktivlər
- ☐ Qiymətlilər
- ☒ Milli sərvət
- ☐ Əsas kapital
- ☐ Dövriyyə kapitalı

587 Yığım fondu hansı variantlarla hesablanır ?

- ☐ xüsusi və ümumi
- ☒ ümumi və xalis
- ☐ mühüm və qeyri – mühüm
- ☐ daxili və xarici
- ☐ ümumi və qeyri – ümumi

588 MhS – də milli sərvətin həcmi və quruluşunun dəyişməsi illə əlaqədar olan bütün əməliyyatlar hansı hesablarda əks etdirilir ?

- ☐ cari hesablarda

- ☒ yığım hesablarında
- ☐ xarici iqtisadiyyat hesablarında
- ☐ axın hesablarında
- ☐ daxili iqtisadiyyat hesablarında

589 il ərzində silinən əsas kapitalın dəyərinin 800 min man, ilin əvvəlində onların tam dəyərinin 4,0 mln.man, ilin axırında isə 5,0 mln.man olduğunu bilərək işdən çıxma əmsalını hesablayın.

- ☐ 24,4%
- ☐ 17,8%
- ☐ 18,6%
- ☒ 20,0%
- ☐ 22,8%

590 Cari ildə müəssisədə işə salınan əsas kapitalın dəyərinin 1,3 mln.man; ilin əvvəlində onların tam dəyərinin 5,0 mln. man, ilin axırında isə 5,8 mln. man. olduğunu bilərək, təzələnmə əmsalını hesablayın.

- ☐ 24,1%
- ☐ 26,0%
- ☒ 22,4%
- ☐ 20,8%
- ☐ 25,4%

591 Müəssisənin əsas kapitalının əvvəlinə olan tam dəyəri 6000 mln. man., il ərzində daxil olan əsas fondlarının dəyəri 2000 mln. man, silinən əsas fondların dəyəri 1500 mln. man., ilin axırına köhnəlmə məbləği 1300 mln.manat olmuşdur. Əsas kapitalın ilin axırına olan tam dəyərini müəyyən edin

- ☐ 5200 mln.man
- ☐ 5500 mln.man
- ☐ 7800 mln.man
- ☐ 6500 mln.man
- ☒ 5900 mln.man

592 Sənaye müəssisəsinin əsas kapitalına dair aşağıdakı məlumat vardır (milyon manatla): 1. köhnəlməsini çıxmaqla əsas kapitalın ilin əvvəlinə bərpa dəyəri – 11000 2. təzə əsas kapital işə salınmışdır- 4200 3. il ərzində silinən əsas kapitalın ləğv dəyəri-160 4. il ərzində amortazasiya hesablanmışdır- 1160 İl axırına əsas kapitalın qalıq dəyərini hesablayın.

- ☐ 15200
- ☐ 15040
- ☒ 13880
- ☐ 13200
- ☐ 14540

593 Müəssisənin dövriyyə kapitalının təhkim olunma əmsalının əsas dövrdə 0,25, hesabat dövründə 0,20, məhsul və xidmətlərin satışından pul mədaxilünün isə 7200 min man olduğunu nəzərə alaraq, dövriyyədən azad olan vəsaitin məbləğini hesablayın.

- ☒ 360 min.man
- ☐ 380 min.man
- ☐ 300 min.man
- ☐ 325 min.man
- ☐ 350 min.man

594 Cari ildə müəssisədə işə salınan əsas kapitalın dəyərinin 1,3 mln.man; ilin əvvəlində onların tam dəyərinin 5,0 mln. man, ilin axırında isə 5,8 mln. man. olduğunu bilərək, təzələnmə əmsalını hesablayın.

- ☐ 25,4%
- ☐ 24,1%
- ☐ 26,0%
- ☒ 22,4%
- ☐ 20,8%

595 İl əzində firmada məhsul istehsalının həcmnin 11% artdığını, əsas kapitalın orta illik həcmnin 7% azaldığını bilərək fondtutumunu dəyişməsinə hesanlayın :

- ☐ 14,9 % artmışdır;
- ☐ 10,2 % artmışdır;
- ☐ 6 % azalmışdır.
- ☐ 10,2 % azalmışdır;
- ☒ 16,2 % azalmışdır;

596 İl əzində firmada məhsul istehsalının həcmnin 11% artdığını, əsas kapitalın orta illik həcmnin 7% azaldığını bilərək fondveriminin dəyişməsinə hesablayın :

- ☐ 10,2 % artmışdır;
- ☒ 19,3 % artmışdır;
- ☐ 6 % azalmışdır.
- ☐ 10,2 % azalmışdır;
- ☐ 10,4 % azalmışdır;

597 Ümumi milli gəlirin 19, 7 mln. manat, xalis milli gəlirin 16,2 mln.manat olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 19,1 %.
- ☒ 17,7 %;
- ☐ 17,0 %;
- ☐ 18,1 %;
- ☐ 18,6 %;

598 Ümumi milli gəlirin 18, 6 mln. manat, xalis milli gəlirin 15,0 mln.manat olduğunu bilərək istehlak olunan əsas kapitalın ümumi milli gəlirdə tutduğu xüsusi çəkisini hesablayın :

- ☐ 19,1 %.
- ☒ 19,3 %;
- ☐ 17,0 %;
- ☐ 18,1 %;
- ☐ 18,6 %;

599 Şərti məlumatlara əsasən 2014 – cü ildə respublikanın iqtisadiyyatı üzrə əsas kapitalın istehlakı 2000 mlrd. manat, əldə edilən ümumi milli gəlirin həcmi isə 15000 mlrd. manat olmuşdur.2015 – ci ildə ümumi milli gəlirin həcmi 8 % artmış, əsas kapitalın istehlakı isə 2 % azalmışdır.Bu məlumata əsasən 2015 – ci il üçün əsas kapitalın istehlakının həcmi hesablayın :

- ☐ 1367 mlrd. manat
- ☐ 1725 mlrd. manat
- ☐ 16200 mlrd. manat
- ☒ 1960 mlrd. manat
- ☐ 14240 mlrd. manat

600 Cari ildə müəssisənin əsas kapitalının tam bərpa dəyərinin 30 mln. manat, hesablanan amortizasiya məbləğinin 1500 min manat olduğunu bilərək amortizasiya normasını hesablayın.

- ☒ 5,0%
- ☐ 4,2%
- ☐ 4,8%
- ☐ 4,6%
- ☐ 4,0%

601 Əsas kapitala hesablanan illik amortizasiya məbləğinin 12 min manat, əsas kapitalın tam dəyərinin 150 min manat olduğunu bilərək amortizasiya normasını hesablayın:

- ☐ 7%;
- ☐ 2%;
- ☐ 24%.
- ☒ 8 %;

602 2015-ci ildə əsas kapitalın orta illik dəyərinin 30 min manat, məhsul buraxılışının həcmi 9 min manat olduğunu bilərək fond-tutumu göstəricisini hesablayın:

- ☐ 12;
- ☐ 3 ;
- ☐ 03;
- ☒ 3.3 ;
- ☐ 21

603 Əsas kapitalla maddi dövrüyyə vəsaitləri ehtiyatlarının artırılmasına qiymətlilərə maddi qeyri-istehsal aktivlərinin əldə edilməsinə qoyulmuş kapital dedikdə nə başa düşülür?

- ☒ real aktivlərə investisiyalar;
- ☐ sosial investisiyalar;
- ☐ digər investisiyalar.
- ☐ portfel investisiyası
- ☐ maliyyəyə qoyulan investisiyalar;

604 İqtisadi aktivlərin növündən asılı olaraq investisiyalar bölünür:

- ☐ istehsal olunan və istehsal olunmayan aktivlərə;
- ☒ real və maliyyə qoyulan aktivlərə;
- ☐ əsas və köməkçi aktivlərə
- ☐ maliyyə və qeyri-maliyyə aktivlərə;
- ☐ maddi və qeyri-maddi aktivlərə;

605 İl əzində firmada məhsul istehsalının həcmi 8% artdığını, əsas kapitalın orta illik həcmi 6% azaldığını bilərək fondtutumunu dəyişməsi hesablayın :

- ☐ 10,2 % artmışdır;
- ☐ 14,9 % artmışdır;
- ☐ 6 % azalmışdır.
- ☐ 10,2 % azalmışdır;
- ☒ 13,0 % azalmışdır;

606 İl əzində firmada məhsul istehsalının həcmi 8% artdığını, əsas kapitalın orta illik həcmi 6% azaldığını bilərək fondveriminin dəyişməsi hesablayın :

- ☐ 10,2 % artmışdır;
- ☒ 14,9 % artmışdır;
- ☐ 6 % azalmışdır.
- ☐ 10,2 % azalmışdır;
- ☐ 10,4 % azalmışdır;

607 İl əzində firmada məhsul istehsalının həcmi 280 min manat, əsas kapitalın (fondun) orta illik dəyəri 0.4 mln. manat olduğunu bilərək fonveriminin səviyyəsini hesablayın :

- ☐ 0,23.
- ☒ 0,7;
- ☐ 0,2;
- ☐ 0,16;
- ☐ 0,82;

608 Aşağıdakı cədvəlin məlumatları əsasında hər bir il üçün fonverimini hesablayın: Göstəricilər 2014 2015 Əsas fondların orta illik dəyəri (min.man) 23 30 Məhsul buraxılışının həcmi (min.man) 460 600

- ☐ 10 man, 45 man;
- ☐ 30 man, 30 man;
- ☒ 20 man, 30 man;
- ☐ 15 man, 40 man;
- ☐ 15 man, 10 man;

609 2015-ci ildə əsas kapitalın orta illik dəyərinin 30 min manat, məhsul buraxılışının həcmi 9 min manat olduğunu bilərək fond verimi göstəricisini hesablayın:

- ☐ 3 manat;
- ☐ 21 manat;
- ☐ 12 manat;
- ☐ 15 manat;
- ☒ 0.3 manat;

610 2015-ci il ərzində işə salınan əsas kapitalın dəyrinin 8.5 min manat, ilin axırına əsas kapitalın tam dəyrinin 340 min manat olduğunu bilərək əsas kapitalın təzələnmə əmsalını hesablayın:

- ☐ 12.4%;
- ☒ 2.5%;
- ☐ 7.6%;
- ☐ 6.0%;
- ☐ 1.88%;

611 Xalis milli gəlirin ümumi həcmi 12,9 mln manat, ümumi milli gəlirin 16,8 mln. manat olduğunu bilərək əsas kapitalın istehlakını hesablayın :

- ☐ 2,5 mln. manat;
- ☐ 2,9 mln. manat.
- ☐ 3,0 mln. manat;
- ☒ 3,9 mln. manat;
- ☐ 6,5 mln. manat;

612 Xalis milli gəlirin ümumi həcmi 15,7 mln manat, ümumi milli gəlirin 17,6 mln. manat olduğunu bilərək əsas kapitalın istehlakını hesablayın :

- ☐ 2,5 mln. manat;
- ☐ 2,0 mln. manat;
- ☐ 1,5 mln. manat.
- ☒ 1,9 mln. manat;
- ☐ 1,8 mln. manat;

613 Maddi istehsal sferasının və ya ayrı-ayrı sahələrin əsas fondlarının orta illik dəyərini işçilərin orta illik siyahı sayına bölməklə hesablanır:

- ☒ əməyin əsas fondlarla silahlanması;
- ☐ əsas fondlarının orta illik dəyəri;
- ☐ fond verimi;
- ☐ fond tutumu
- ☐ əməyin avtomatlaşdırılması.

614 Müəssisələrdə və ya maddi istehsal sferasında çalışan işçilərin əsas fondlarla təminatını səciyyələndirən göstərici necə adlanır?

- ☐ fond tutumu
- ☐ əməyin avtomatlaşdırılması.
- ☐ əsas fondlarının orta illik dəyəri;
- ☒ əməyin əsas fondlarla silahlanması;
- ☐ fond verimi;

615 Xalis maddi məhsulun əsas istehsal fondlarının orta illik dəyərində nisbəti kimi hansı göstərici hesablanır?

- ☐ əməyin əsas fondlarla silahlanması;
- ☐ əməyin avtomatlaşdırılması.
- ☐ maddi istehsal sferasının sahələri üzrə fond tutumu;
- ☐ maddi istehsal sferası üzrə fond tutumu;
- ☒ maddi istehsal sferası üzrə fond verimi;

616 Maddi dövriyyə vəsaitləri və ehtiyatlarının artımı ehtiyatların hansı növü üzrə hesablanır?

- ☒ maşın və avadanlıqlar
- ☐ dövlət material ehtiyatları;
- ☐ salınmış meşə sahələri;
- ☐ istehsal ehtiyatları;
- ☐ başa çatdırılmamış istehsal;

617 50 ədəd məmulatın istehsalına 300 kq material sərf edildiyini bilərək materialın xüsusi məsarifini hesablayın:

- ☐ 1.50 kq;
- ☒ 6 kq;
- ☐ 12 kq;
- ☐ 3.3 kq;
- ☐ 7.5 kq;

618 Satılmış mal və xidmətlərin dəyərinin 1500 mln. manat• dövriyyə fondlarının orta illik dəyərinin 250 mln. manat olduğunu bilərək dövretmə əmsalını hesablayın:

- ☐ 150;
- ☐ 2.5;
- ☐ 90;
- ☐ 75;
- ☒ 6;

619 Verilənlərdən hansı tədiyyə balansının kredit və debitinin ümumi saldosunun sıfıra bərabər olmasının səbəbi kimi çıxış edir:

- ☐ Malın bir addımlı qeydiyyatı
- ☐ Mal və xidmətlərin daxil olmaması arasındakı vaxtın eyniliyi
- ☐ Mal və xidmətlərin daxil olması və onların maliyyə təminatı arasındakı vaxtın eyniliyi
- ☒ Mal və xidmətlərin daxil olması və onların maliyyə təminatı arasındakı vaxtın müxtəlifliyi
- ☐ Mal və xidmətlərin maliyyə təminatı arasındakı vaxtın eyniliyi

620 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ Firmalara ixtisaslı işçilərin cəlb edilməsi
- ☐ İstehsal təkamilində
- ☐ Tələbin öyrənilməsində
- ☒ Manatın məzənnəsinin və valyuta bazarının tənzimlənməsində
- ☐ Firmaların fəaliyyətini araşdıranda

621 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ Firmaların maliyyə hesabatının öyrənilməsində
- ☐ Sosial siyasətdə fərdliyin təhlilində
- ☐ Firmaların strukturunun yaxşılaşdırılmasında
- ☒ Fiskal və monetar siyasətin istiqamətlərinin işlənilib hazırlanmasında
- ☐ Monitor siyasətin ümumiliyinin təmin edilməsində

622 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ Xarici və daxili tələbin müqayisəsində
- ☐ Daxili borcun həcmnin artırılmasında
- ☐ Daxili borcların həcmnin öyrənilməsində
- ☒ Xarici borcların həcmi və tərkibinin öyrənilməsində
- ☐ Daxili borcun tərkibinin yığılmasında

623 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ☐ kredit faizlərin artmasında
- ☐ daxili investisiyanın artmasında tənzimlənməsində
- ☐ daxili bazarın sərbəstliyində
- ☒ Xarici investisiyaların hərəkətinin öyrənilməsində
- ☐ kreditlərin verilməsi sahəsində vəziyyəti normalaşdıranda

624 Tədiyyə balansında əməliyyatlar bazar qiymətilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- ☐ Əlavə dəyər, aksis, dolay vergilər, royalti
- ☐ Şəxsi xərclər və royalti, əlavə dəyər vergisi, yığımlar
- ☐ Şəxsi xərclər, mənfəət,royalti, aksis
- ☒ Mənfəət, əlavə dəyər vergisi, subsidiya çıxılmaqla idxala vergilər
- ☐ Mənfəət, xalis tutulmalar, əlavə dəyər vergisi, fiziki tutulmalar

625 Tədiyyə balansında əməliyyatlar bazar qiymətilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- ☐ Əlavə dəyər, aksis, dolay vergilər, idxala vergilər
- ☐ Şəxsi xərclər və royalti, əlavə dəyər vergisi
- ☐ Şəxsi xərclər, mənfəət,royalti, idxala vergilər
- ☒ Şəxsi xərclər, mənfəət, subsidiya çıxılmaqla idxala vergilər və əlavə dəyər vergisi
- ☐ Mənfəət, idxala vergilər, xalis tutulmalar, əlavə dəyər vergisi

626 Verilənlərdən hansı tədiyyə balansının kredit və debitin ümumi saldosunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir:

- ☐ Qiymətdəki eyniliklər
- ☐ Müqavilə qiymətinin olmaması
- ☐ Mövcud qiymətlə müqavilə qiymətinin uyğunluğu
- ☒ Mövcud qiymətlə müqavilə qiymətinin uyğunsuzluğu
- ☐ Balans qiymətlə müqavilə qiymətinin uyğun olması

627 Vergilərdən hansı tədiyyə balansının kredit və debitin ümumi saldosunun sıfıra bərabər olmasının səbəbi kimi çıxış edir:

- ☐ İnformasiyanın qeyd olunma sıranın nəzərə alınmaması
- ☐ Daxil olma mənbələrinin yaxın olması
- ☐ İnformasiyanın daxil olma mənbələrinin eyniliyi
- ☒ İnformasiyanın daxil olma mənbələrinin müxtəlifliyi
- ☐ İnformasiyanın daxil olma mənbələrinin uzaq olması

628 Xarici ticarətin şərti indeksinin birdən böyük olması nəyi göstərir ?

- ☐ xarici ticarətin qeyri – səmərəli olmadığını
- ☐ xarici ticarətin olmadığını
- ☐ xarici ticarətin şəraitinin əlverişli olmadığını
- ☒ xarici ticarətin şəraitinin əlverişli olduğunu
- ☐ xarici ticarətin tempinin azaldığını

629 İxracın orta qiymət indeksinin idxalın orta qiymət indeksinə nisbəti xarici ticarət statistikasında nəyi anladır ?

- ☐ xarici ticarətin diversifikasiya indeksini
- ☐ xarici ticarətin mütləq indeksini
- ☐ xarici ticarətin tam indeksini
- ☒ xarici statistikanın şərti indeksini
- ☐ xarici ticarətdə ixtisaslaşma şərti indeksini

630 Xarici ticarət uçotunun xüsusi sistemini tətbiq edən ölkələr öz statistik ərazilərinə nəyi daxil etmirlər ?

- ☐ gömrük anbarını və nəqliyyat daşımalarını
- ☐ sərbəst gömrük zonalarını və nəqliyyat daşımalarını
- ☐ gömrük anbarını və vergiləri
- ☒ gömrük anbarını və sərbəst gömrük zonalarını
- ☐ sərbəst gömrük zonalarını rüsumları

631 Xaricdən əldə edilən və xaricə verilən qısamüddətli və uzunmüddətli kreditlər tədiyyə balansının hansı hesabında əks etdirilir?

- ☐ Xidmətlər balansında
- ☐ Xidmətlər hesabında

- ☐ Kapitalın hərəkəti hesabında
- ☒ Maliyyənin hərəkəti hesabında
- ☐ İstehsal hesabında

632 Xaricidən əldə edilən və xaricə verilən kapital transfertləri tədiyyə balansının hansı hesabında əks etdirilir?

- ☐ İstehsal hesabında
- ☐ Maliyyənin hərəkəti hesabında
- ☐ Xarici ticarət balansında
- ☒ Kapitalın hərəkəti hesabında
- ☐ Xidmətlər hesabında

633 Xarici ticarət balansının, xidmətlər balansının, investisiyadan xalis gəlirləri və xalis cari transfertlərin cəmlənməsindən alınan hesaba nə ad verirlər?

- ☐ İstehsal hesabı
- ☐ Mühəsibat balansı
- ☐ Xarici ticarət balansı
- ☒ Cari əməliyyatlar hesabı
- ☐ Xidmətlər hesabı

634 Verilnlərdən hansı tədiyyə balansının iki əsas bölməsi hesab edilir?

- ☐ İstehsal hesabı
- ☐ Yalnız cari əməliyyatlar hesabı
- ☐ Yalnız kapital və maliyyənin hərəkəti hesabı
- ☒ Cari əməliyyatlar hesabı; Kapital və maliyyənin hərəkəti hesabı
- ☐ Xidmətlər hesabı

635 Tədiyyə balansında nəticəsi ölkənin vəsait xərclənməsinə gətirib çıxaran bağlaşmalar hansı işarə ilə, hesabın hansı yazılışına aid edilir?

- ☐ Saldo yazılışı
- ☐ Kredit yazılışına
- ☐ “+” işarə ilə debet yazılışına
- ☒ “-” işarə ilə debet yazılışına
- ☐ Debet yazılışına

636 Xarici ticarətin şərti indeksinin qiyməti 1.25-dən 1.55-ə yüksəlsə aşağıdakılardan hansı doğrudur?

- ☐ İxracın azalması yoxdur
- ☐ Xarici ticarətin şəraiti dəyişmişdir
- ☐ Xarici ticarətin şəraiti pisləşir
- ☒ Xarici ticarətin şəraiti yaxşılaşır
- ☐ İxracın qiyməti azalır

637 İxracın orta qiymət indeksinin 0.85, idxalın qiymət indeksinin 1.25 olduğunu bilərək xarici ticarətin şərti indeksini hesablayın:

- ☐ 1.25
- ☐ 0.66
- ☐ 0.67
- ☒ 0.68
- ☐ 0.85

638 İxracın həcmnin 250 mln. manat, idxalın həcmnin 200 mln. manat olduğunu bilərək ixracın idxalı ödəmə faizini hesablayın:

- ☐ 0.05
- ☐ 1.4
- ☐ 1.35
- ☒ 125%;
- ☐ 1.2

639 Xarici ticarət dövriyyəsinin kvota-sının 55%, ixracın kvotasının 30% olduğunu bilərək idxalın kvotasını hesablayın:

- ☐ 0.05
- ☐ 0.35
- ☐ 0.3
- ☒ 0.25
- ☐ 1.2

640 Xarici ticarət dövriyyəsinin həcmnin 350 mln. manat, umumi daxili məhsulun həcmnin 500 mln. manat olduğunu bilərək xarici ticarət dövriyyəsinin kvotasını hesablayın

- ☐ 0.05
- ☐ 0.75
- ☐ 0.6
- ☒ 0.7
- ☐ 1.2

641 “Qalan dünya”nın sərəncamına, yaxud “qalan dünya”nın ölkənin sərəncamına verdiyi resursların arasında dəyər ifadəsində yaranan fərqi göstərən göstərici necə adlanır ?

- ☐ xalis milli gəlir
- ☐ xaricdən alınan ilkin gəlirlərin saldosu
- ☐ xaricdən alınan cari transfertlərin saldosu
- ☒ xalis kreditləşdirmə (və ya borcama)
- ☐ ilkin gəlirlərin saldosu

642 Əgər ixracla idxalın fərqi 0 – dan kiçikdirsə :

- ☐ ölkə xaricdən borc götürür, mal xidmətlər idxal edir, bu halda investisiyalar yığımdan çoxdur;
- ☐ ölkə idxaldan çox ixrac edir və dünya bazarında netto – ixrac ölkə hesab olunur
- ☐ ölkədə maliyyə vəsaitlərinin yığımlı prosesi baş verir
- ☒ ölkə netto – idxal ölkə hesab edilir.
- ☐ ölkə daha çox yerli mal istehsal edir

643 Əgər ixracla idxalın fərqi 0 – dan böyükdürsə :

- ☐ ölkə daha çox yerli mal istehsal edir, bu da ixracı genişləndirməyə imkan verir
- ☐ ölkə xaricdən borc götürür, mal xidmətlər idxal edir, bu halda investisiyalar yığımdan çoxdur;
- ☒ ölkə idxaldan çox ixrac edir və dünya bazarında netto – ixrac ölkə hesab olunur
- ☐ ölkə netto – idxal ölkə hesab edilir
- ☐ ölkədə maliyyə vəsaitlərinin yığımlı prosesi baş verir

644 Ev təsərrüfatların son istehlak xərclərinə daxildir :

- ☐ ev və mənzil sahiblərinin cari təmirə çəkdiyi xərclər
- ☐ iş verənlərin əmtəə və xidmətlərə çəkdiyi xərclər
- ☐ evlərin, mənzillərin, malqaranın və dəyərlilərin alınmasına çəkdiyi xərclər
- ☒ istehlak mallarının alınması xərcləri
- ☐ hərbi qulluqçuların qidalanmasının və geyiminin dəyəri

645 Xarici iqtisadi əlaqələr ümumiləşdirilmiş şəkildə harada əks olunur ?

- ☐ illik bəyənəmədə
- ☐ mühasibat balansında
- ☐ vergi hesabatında
- ☒ tədiyyə balansında
- ☐ gömrük balansında

646 Xarici ticarət uçotunun beynəlxalq təcrübəsində tətbiq olunan sistemlər nə ilə bir – birlərindən fərqlənirlər ?

- ☐ statistik ərazinin qiyməti ilə
- ☐ statistik ərazinin tanınması ilə

- ☐ statistik ərazinin müəyyən edilməməsi ilə
- ☒ statistik ərazinin müəyyən edilməsi ilə
- ☐ statistik ərazinin qapalı olması ilə

647 Verilənlərdən hansılar xarici iqtisadi əlaqələrin fəaliyyətinə aiddir :

- ☐ malların xarici ticarəti, büdcənin xərcləri
- ☐ kapital transferti, xidmətlərin idxal və ixracı, firmanın satışı
- ☐ malların xarici ticarəti, firmanın maliyyəsi
- ☒ malların xarici ticarəti, xidmətlərin idxal və ixracı
- ☐ malların xarici ticarəti, büdcə daxil olmaları

648 Xidmət ixracı ilə xidmət idxalı arasındakı fərqə statistikada nə ad verirlər?

- ☐ Gömrük bəyannaməsi
- ☐ Xidmətlər idxalı
- ☐ Xidmətlər ixracı
- ☒ Xidmətlər balansı
- ☐ MHS

649 Tədiyə balansında nəticəsi ölkəyə vəsait gətirən bağlaşmalar hansı işarə ilə, hesabın hansı yazılışına aid edilir?

- ☐ Saldo yazılışı
- ☐ Debet yazılışına
- ☐ “-” işarə ilə kredit yazılışına
- ☒ “+” işarə ilə kredit yazılışına
- ☐ Yalnız ikili hesab prinsipi

650 İxracın orta qiymət indeksinin idxalın orta qiymət indeksinə nisbətindən alınan göstəriciyə statistikada nə ad verirlər?

- ☐ İxracın azalması
- ☐ İxracın idxalı ödəmə faizi
- ☐ Xarici icarətin fərqi
- ☒ Xarici ticarətin şərti indeksi
- ☐ İxracın qiyməti

651 İxracın həcmnin idxalın həcminə nisbətinin faizlə ifadəsindən alınan göstəriciyə xarici ticarət statistikasında nə ad verirlər?

- ☐ İxracın azalması
- ☐ Xarici ticarətin şərti indeksi
- ☐ Xarici ticarət balansı;
- ☒ İxracın idxalı ödəmə faizi
- ☐ İxracın qiyməti

652 İxracın həcmnin 250 mln. manat, ümumi daxili məhsulun həcmnin 500 mln. manat olduğunu bilərək ixracın kvotasının hesablayın:

- ☐ 0.05
- ☐ 0.4
- ☐ 0.3
- ☒ 0.5
- ☐ 1.2

653 İdxalın həcmnin 100 mln. manat, ümumi daxili məhsulun həcmnin 500 mln. manat olduğunu bilərək idxalın kvotasını tapın:

- ☐ 0.05
- ☐ 0.4
- ☐ 0.3
- ☒ 0.2
- ☐ 1.2

654 İdxalın həcmnin ümumi daxili məhsulun həcminə nisbətindən alınan göstəriciyə statistikada nə ad verirlər?

- ☐ İxracın azalması
- ☐ İxracın kvotası
- ☐ İdxalın səmərəliliyi
- ☒ İdxalın kvotası
- ☐ İxracın qiyməti

655 İxracın həcmnin ümumi daxili məhsulun həcminə nisbətindən alınan göstəriciyə statistikada nə ad verirlər?

- ☐ İdxalın səmərəliliyi
- ☐ İxracın qiyməti
- ☐ İdxalın kvotası
- ☒ İxracın kvotası
- ☐ İxracın azalması

656 “Qalan dünya” sektorunun gəlir mənbəyi deyil :

- ☐ mülkiyyətdən gəlirlər
- ☒ qəbul edilmiş öhdəliklər və alınmış faizlər nəticəsində yaranan fondlar
- ☐ ticarətdən alınan vəsaitlər
- ☐ əməyin ödənilməsi
- ☐ transfert ödəmələri

657 Dünyanın qalan ölkələri üçün hesablar nə üçün tərtib edilir ?

- ☐ nominal xoldinq mənfəətini və ya zərərləri əks etdirmək üçün
- ☐ istehsal və idxala görə hesablanan bütün vergi və subsidiyaları əks etdirmək üçün
- ☐ istehsal prosesi ilə bilavasitə bağlı bölgü əməliyyatlarını əks etdirmək üçün
- ☒ rezidentlərlə qeyri – rezidentlər arasındakı əməliyyatları və digər iqtisadi münasibətləri uçota almaq üçün ;
- ☐ istehsal prosesinə birbaşa aid olan əməliyyatları əks etdirmək üçün

658 İdxal və ixrac əməliyyatlarının əks etdirilməsi üçün hansı qiymətlərdən istifadə edilir?

- ☐ istehsalçı və satış qiymətlərindən
- ☐ cari və daimi qiymətlərdən
- ☐ əsas və alıcıların qiymətlərindən
- ☒ FOB və SIF qiymətlərindən
- ☐ orta qiymətlərdən

659 Məhsula görə vergilərə daxil deyil ?

- ☐ dövriyyədən alışı və satışa görə vergilər
- ☐ idxal vergisi və ixrac rüsumu
- ☐ əlavə dəyər vergisi
- ☒ əsas fondlardan istifadəyə görə vergilər
- ☐ aksizlər

660 İstehsalata görə vergi və idxal vergiləri ibarətdir :

- ☐ bunların heç birindən
- ☐ məhsula və idxala vergilərdən
- ☐ istehsalat digər vergilərdən
- ☒ məhsula və idxala vergilərdən və istehsalat digər vergilərdən
- ☐ əlavə dəyər vergisindən

661 İxrac və idxal arasındakı fərqə MhS – də nə ad verirlər ?

- ☐ milli sərvət
- ☐ renta
- ☐ iqtisadi aktivlər
- ☒ xalis ixrac
- ☐ xalis vergi

662 Aşağıdakılardan hansı “cari əməliyyatlar hesabının” tərkibinə daxildir?

- ☐ Ehtiyat balansı
- ☐ Öhdəliklər balansı
- ☐ Xidmətlər balansı
- ☒ Xarici ticarət balansı
- ☐ Maliyyə balansı

663 Tədiyyə balansında verilən əməliyyatlar xarakterinə görə neçə bölməyə ayrılır ?

- ☐ əks olunan əməliyyatlar qruplaşdırılmır
- ☐ dörd
- ☐ üç
- ☒ iki;
- ☐ beş

664 Xarici ticarət statistikasının əsas rəsmi məlumat mənbəyi kimi çıxış edir :

- ☐ gömrük ərazi bəyannaməsi
- ☐ müəssisənin illik hesabatı
- ☐ gömrük sifarişi
- ☒ gömrük bəyannaməsi
- ☐ gömrük anbar bəyannaməsi

665 Aşağıdakılardan hansı tədiyyə balansının qurulması prinsiplrinə aid edilir?

- ☐ Saldo yazılışı
- ☐ Yalnız ikili hesab prinsipi
- ☐ Yalnız ölkənin bütün xarici iqtisadi fəaliyyətin əhatə etməsi
- ☒ İkili hesab prinsipi və Ölkənin bütün xarici iqtisadi fəaliyyətini əhatə etməsi
- ☐ Debet yazılışı

666 Müəyyən müddət ərzində (ay, rüb, il) ölkənin rezidentlərilə dünyanın istənilən ölkəsinin rezidentləri arasında həyata keçirilən bütün iqtisadi bağlaşmaların statistik yazılışını özündə əks etdirən sənədə statistikada nə ad verirlər?

- ☐ Gömrük bəyannaməsi
- ☐ Mühasibat balansı
- ☐ Xarici ticarət balansı
- ☒ Tədiyyə balansı
- ☐ MHS

667 Beynəlxalq ticarət təcrübəsində sazişlər hansı şərtlərlə bağlanır?

- ☐ F.İ.F.O
- ☐ Yalnız F.O.B
- ☐ Yalnız S.İ.F.;
- ☒ S.İ.F. və F.O.B.;
- ☐ L.İ.F.O

668 Xarici ticarətdə xüsusi sistem tətbiq edilərkən aşağıdakı kateqoriyalardan hansı ona daxil edilmir

- ☐ Təyinat məntəqəsi
- ☐ Yalnız gömrük anbarları
- ☐ Yalnız sərbəst gömrük zonaları
- ☒ Gömrük anbarları və Sərbəst gömrük zonaları
- ☐ Gömrük sərhəddi

669 Malların hərəkəti uçota alınan əraziyə statistikada nə ad verirlər?

- ☐ Coğrafi ərazi
- ☐ İnzibati ərazi
- ☐ Gömrük sərhəddi

- ☐ Təyinat məntəqəsi
☒ Statistik ərazi

670 Xarici ticarətin uçotunda prinsip etibarilə neçə sistemdən istifadə edilir?

- ☐ Bir
☐ Dörd
☐ Üç
☐ Beş
☒ İki

671 Mal, xidmət və kapitalın bir ölkədən digər ölkəyə əvəzsiz verilməsinə statistikada nə ad verirlər?

- ☐ Dbident
☐ İxrac
☒ Transfer
☐ Qazanc
☐ Renta

672 İxracın xüsusi çəkisinin 65% olduğunu bilərək idxalın xüsusi çəkisini hesablayın;

- ☐ 0.45
☒ 0.35
☐ 0.35
☐ 0.25
☐ 0.65

673 Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatı ilə əlaqələrini xarakterizə edən hesaba nə ad verirlər ?

- ☐ maliyyə hesabı
☐ istehsal hesabı
☒ qalan dünya ilə xarici iqtisadi əlaqələr hesabı;
☐ istehsalda gəlirlərin yaranması hesabı
☐ iqtisadi aktivlər hesabı

674 Milli hesablar Sistemində istehsala və idxala vergilərə kimi baxılır

- ☐ xarici iqtisadi əlaqələr sektorunun xərcləri
☐ qeyri – maliyyə müəssisələri idarələrinin gəlirləri
☐ maliyyə sektoru gəlirləri
☐ ev təsərrüfatı sektorunun gəlirləri
☒ dövlət idarəetmə orqanlarının gəlirləri

675 Tədiyyə balansı dedikdə nə başa düşülür ?

- ☐ əhalinin həyat səviyyəsini xarakterizə edən statistik göstəricilər sistemi
☐ milli sərvəti xarakterizə edən statistik göstəricilər sistemi
☒ ölkənin iqtisadiyyatının xarici ölkələrlə əlaqəsini ümumiləşdirilmiş şəkildə əks etdirən statistik göstəricilər sistemi;
☐ əhalinin gəlirlərinin səviyyəsinin müəyyən edilməsi üçün əsas informasiya mənbəyi
☐ ölkənin sosial – iqtisadi inkişaf səviyyəsini əks etdirən statistik göstəricilər sistemi

676 Tədiyyə balansını nə üçün tərtib edirlər ?

- ☐ əhalinin həyat səviyyəsini xarakterizə etmək üçün
☒ konkret ölkənin, dünyanın başqa ölkələri ilə iqtisadi əlaqələrini əyani şəkildə əks etdirmək üçün;
☐ sektorların mülkiyyətində olan iqtisadi aktivlərinin dəyərini əks etdirmək üçün
☐ əhalinin gəlir və xərclərinin mənbələrini aşkar etmək üçün
☐ ölkənin sosial – iqtisadi inkişaf proqnozlarını hazırlamaq üçün

677 Xarici ticarət dövriyyəsinin kvotasının 86 %, idxalın kvotasının 44.2% olduğunu bilərək, ixracın kvotasını hesablayın :

- ☒ 38 %

- ☐ 17.02 %
- ☐ 128 %
- ☐ 20%
- ☐ 127 %

678 İdxalın kvotasının 44.2%, ixracın kvotasının 38 % olduğunu bilərək, xarici ticarət dövriyyəsinin kvotasını hesablayın :

- ☐ 20%
- ☐ 17.02 %
- ☒ 86 %
- ☐ 127 %
- ☐ 128 %

679 Xarici iqtisadi əlaqələr hesabının tərkibində ilkin gəlirlər və cari trahsferlər hesabının balanslaşdırıcı maddəsidir:

- ☐ ümumi əlavə dəyər
- ☒ Qalan dünya ilə cari əməliyyatlarda saldo (qalıq);
- ☐ ümumi daxili məhsul
- ☐ ümumi mənfəət
- ☐ xalis kreditləşmə (borclanma)

680 Xarici ticarət dövriyyəsinin kvotasının 86 %, ixracın kvotasının 38 % olduğunu bilərək, idxalın kvotasını hesablayın :

- ☐ 127 %
- ☒ 44.2 %
- ☐ 17.02 %
- ☐ 128 %
- ☐ 20%

681 İxracın orta qiymət indeksinin 0.69, idxalın qiymət indeksinin 1.34 olduğunu bilərək xarici ticarətin şərti indeksini hesablayın:

- ☒ 0.51;
- ☐ 0.66;
- ☐ 0.67;
- ☐ 1.25
- ☐ 0.85

682 İxracın orta qiymət indeksinin 0.68, idxalın qiymət indeksinin 1.01 olduğunu bilərək xarici ticarətin şərti indeksini hesablayın:

- ☐ 1.25
- ☐ 0.55;
- ☐ 0.66;
- ☒ 0.67;
- ☐ 0.85

683 İxracın orta qiymət indeksinin 0.56, idxalın qiymət indeksinin 1.02 olduğunu bilərək xarici ticarətin şərti indeksini hesablayın:

- ☐ 0.66;
- ☒ 0.55;
- ☐ 0.67;
- ☐ 0.85
- ☐ 1.25

684 İxracın həcmi 160 mln. manat, idxalın həcmi 125 mln. manat olduğunu bilərək ixracın idxalı ödəmə faizini hesablayın:

- ☐ 135%;

- ☒ 120%;
☐ 5%.
☐ 100%
☐ 140%;

685 İxracın həcmnin 180 mln. manat, idxalın həcmnin 150 mln. manat olduğunu bilərək ixracın idxalı ödəmə faizini hesablayın:

- ☒ 120%;
☐ 5%.
☐ 100%
☐ 140%;
☐ 135%;

686 İxracın həcmnin 150 mln. manat, idxalın həcmnin 100 mln. manat olduğunu bilərək ixracın idxalı ödəmə faizini hesablayın:

- ☐ 135%;
☐ 5%.
☐ 100%
☐ 140%;
☒ 150%;

687 İxracın həcmnin 156 mln. manat, ümumi daxili məhsulun həcmnin 820 mln. manat olduğunu bilərək ixracın kvotasının hesablayın:

- ☒ 19%;
☐ 5%.
☐ 120%
☐ 25%;
☐ 30%;

688 İdxalın həcmnin 148 mln. manat, ümumi daxili məhsulun həcmnin 980 mln. manat olduğunu bilərək idxalın kvotasını tapın:

- ☒ 15.1%;
☐ 40%;
☐ 5%.
☐ 120%
☐ 30%;

689 Xarici ticarət dövriyyəsinin kvota-sının 76%, ixracın kvotasının 68% olduğunu bilərək idxalın kvotasını hesablayın:

- ☐ 5%.
☒ 8%;
☐ 30%;
☐ 35%;
☐ 120%

690 İxracın həcmnin 180 mln. manat, ümumi daxili məhsulun həcmnin 900 mln. manat olduğunu bilərək ixracın kvotasının hesablayın:

- ☐ 5%.
☒ 20%;
☐ 30%
☐ 25%;
☐ 120%

691 İdxalın həcmnin 125 mln. manat, ümumi daxili məhsulun həcmnin 800 mln. manat olduğunu bilərək idxalın kvotasını tapın:

- ☐ 5%.

- ☒ 15.6%;
- ☐ 30%;
- ☐ 40%;
- ☐ 120%

692 İdxalın kvotasının 49.5%, ixracın kvotasının 48 % olduğunu bilərək, xarici ticarət dövriyyəsinin kvotasını hesablayın :

- ☐ 20%
- ☐ 127 %
- ☒ 97 %
- ☐ 17.02 %
- ☐ 128 %

693 Xarici ticarət dövriyyəsinin kvotasının 97 %, idxalın kvotasının 49.5 % olduğunu bilərək, ixracın kvotasını hesablayın :

- ☒ 48%
- ☐ 127 %
- ☐ 20%
- ☐ 128 %
- ☐ 17.02 %

694 Xarici ticarət dövriyyəsinin kvotasının 97 %, ixracın kvotasının 48 % olduğunu bilərək, idxalın kvotasını hesablayın :

- ☒ 49 .5%
- ☐ 17.02 %
- ☐ 128 %
- ☐ 20%
- ☐ 127 %